

HƏBİB SAHIR

SEÇİLMİŞ ƏSƏRLƏRİ

M.F.Axundov adlı
Azərbaycan Mədəniyyət Mərkəzində
şəhər sənəti

“LİDER NƏŞRİYYAT”
BAKİ-2005

Tərtib edəni:

Vəfa Əliyev

Ön sözün müəllifi:

Pərvanə Məmmədli

894.3611 - dc 21

AZE

Həbib Sahir. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2005, 192 səh.

Həbib Sahir (1903-1988) Güney Azərbaycanın ən böyük çağdaş şairidir. Ömrünün semərəli çağını milli haqsızlıq illərində yaşayan şair doğma ana dilində, eləcə də Türkiyə türkçəsində, fars və ərəb dillərində dəyərli əsərlər yaratmış, həm əruz, heca, həm də sərbəst vəzndə yazdığı şeirlərle Güney ədəbiyatımıza yeni bir ruh gətirmiştir.

Nəfəslərin boğulduğu, arzuların söndüyü, dillərin bağlandığı və kitabların yandırıldığı bir dövrde belə Sahirin səsi heç zaman susmamış, onun xalqın ağır və dözülməz həyatını əks etdirən kin və həsrət dolu nəğmələri gah Təbrizdən, gah Zəncandan, gah Ərdəbildən, gah Qəzvindən və gah da Tehrandan eşidilmişdir.

Seçilmiş əsərlərindən ibarət olan bu kitabda şairin milli-azadlıq amalından yoğrulmuş şeirləri toplanmışdır. Həmin şeirlər "esq", "yurd sevgisi" və "həsrət" nəğmələrinin dilimizin bütün gözəlliyi ilə tərənnüm edildiyi bir səsdi...

ISBN 9952-417-35-5


© "LİDER NƏŞRİYYAT", 2005

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Həbib Sahir Güney Azərbaycan poeziyasında “yeni üsullu şerin” formalaşmasına və inkişafına təkan verən, poetik təsvir sisteminin orijinallığı ilə seçilən şairlərdəndir.

H.Sahir 1903-cü ildə Təbrizdə doğulmuşdur. Atasını erkən itirdiyindən uşaqlıq və gənclik illərində hayatın ağır sınaqları ilə üzleşməli olmuşdur. İlk təhsilini mollaxanada alan şair, orta təhsilini Təbrizdə başa vurmuşdur.

Təbrizin Məhəmmədiyyə mədrəsəsində təhsil aldiği illərdə onun fransız dili və ədəbiyyatı müəllimi olmuş Tağı Rüfətin vasitəsilə Həbib Sahir Türkiyədə nəşr olunan “Sərvəti-fünun”, “Rəsmli ay” kimi ədəbi-ictimai toplularla və digər nəşriyyərlərle tanış olur. Orada dərc olunan şeirləri, xüsusiilə Tofiq Fikrət və Cəlal Sahirin əsərlərini çox bəyənir. Cəlal Sahirin əsərləri genc şairin ədəbi-bədii zövqüne, dünyagörüşünə elə əsaslı təsir göstərir ki, onun soyadını belə özünə təxellüs götürür.

Fransız şairi Bodlerdən bir çevirməsi və Cənubi Azərbaycan milli azadlıq hərəkatının lideri Şeyx Məhəmməd Xiyabanının ölümüne həsr etdiyi mərsiye Həbib Sahirin ilk qələm təcrübələrindəndir.

H.Sahir sonalar yazdığı “Məktəb xatirələri” adlı şerində Xiyabanini əvəzsiz milli lider, maarifin, mədəniyyətin inkişafına xüsusi qayğı göstərən rəhbər kimi yenidən anır, onun uşaqlar üçün açlığı, özünün də təhsil aldiği məktəblərdən bəhs edirdi.

H.Sahir orta təhsilini başa vurub, bir müddət imkanlı ailələrin uşaqlarına dərs verir, qazandığı pulun bir hissəsini Təbrizə ailəsinə göndərir, qalanını isə Türkiyədə ali təhsil almaq niyyətileyə toplayırı.

1927-ci ildə H.Sahir Türkiyəyə gedir. Orada yaşıyan iranlılar üçün açılmış “Dəbistane-İraniyan” məktəbində 2 il fars dili və ədəbiyyatı müəllimi işləyir. 1929-cu ildə İstanbul Universitetinin coğrafiya bölməsinə daxil olur. Coğrafiya fakültəsinin məzunu Habib Sahir müəllimi Sədi bəyin tövsiyyəsi ilə “Iran Azərbaycanının təbii coğrafiyası” adlı buraxılış işinin xülasəsini 1934-cü ildə “Azərbaycan yurd bilgisi” jurnalında silsilə şəklində nəşr etdirir.

“Azərbaycan yurd bilgisi” İstanbulda Azərbaycan mühacirlerinin nəşr etdikləri mətbu orqanlarından biri idi. Jurnalın redaktoru görkəmli Azərbaycan alimi və ziyalisi Əhməd Cəfəroğlu idi. Jurnalda tanınmış türk ziyalıları da feal iştirak edirdilər. “Azərbaycan yurd bilgisi” jurnalında türk xalqlarının, xüsusiilə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, həmçinin coğrafiya və iqtisadiyyatından bəhs olunan yazılar çap olunurdu.

İstanbul təhsili və ədəbi-mədəni mühiti şairin dünyagörüşünün yetkinləşməsinə böyük təsir göstərir. Sahir orada Tofiq Fikrət, Yəhya Kamal, Nazim Hikmət kimi görkəmli şairlərə şəxsən tanış olur, onların əsərlərini mütləcə edir. Bütün bunlar onun həm zəngin Şərq ədəbiyyatı, həm də Avropa ədəbi-bədii, estetik və fəlsəfi fikir tarixiylə, müasir ədəbi proseslərə tanış olmağına imkan yaratmışdır.

Türkiyə tədqiqatçısı Əli Yavuz Aqpinar yazır ki, “Sahirin bir çox şerində Türkiyə türkçəsinin havasını, ifadə xüsusiyyətlərini duymaq olar. Şairin İstanbul hayatıñ izlərini daşıyan mənzumələri azərbaycan dilinin dil və üslub özüllərini ilə zövqü oxşar bir tərzdə qarşıya çıxır”.

H.Sahir İranda ilk dəfə farsca nəşrə hazırladığı “Türk şəri antologiyası”nda ümumtürk ədəbiyyatını tanıdır.

Sahir Fransaya gedib, təhsilini davam etdirmək arzusunda idı. İstanbuldan Parisə yollanan Həbib bir ay Bakıda qalır. Təessüf ki, Bakıya səfəri ilə bağlı əldə heç bir məlumat yoxdur. Sahir Fransaya gedir, amma orada qalıb təhsil almaq ona müyəssər olmur.

Yeddi ildən sonra o yenidən İrana qayıdır. 1936-cı ildə İran Maarif Nazirliyi onun “Coğrafiyeye-xəmsə” adlı kitabını nəşr edir. Bu kitab dövlət tərəfindən mükafata layiq görülür.

Sahir Zəncana işləməyə göndərilir. Xatirələrində yazdığı kimi, məktəbdə uşaqlarla türkçə danışlığı üçün onu 3 il “sərgordan yəhudi kimi” bu şəhərdən o şəhərə göçürülər. Öz elindən, ailəsindən ayrı düşən, Zəncan, Mazandaran, Tehran, Qəzvin və Ərdəbildə acınlacaqlı şəkildə yaşayıb müəllimlik edən Sahir o illəri xatırlayıb yazırı:

Mən yurdumu özgələrə satmadım,
Xelət alıb öz elimi atmadım,
Məxmər, ipək yataq üstə yatmadım,
Qədər mənə acı şərbət içirtdi
Düşmən məni yad ellərə köçürdü.

Sahirin yaradıcılığını şərti olaraq 3 dövrə bölmək olar. Bu fəaliyyətin ilk dövrü – 1941-ci illərədək olan illəri, ikinci və ən məhsuldar Təbriz dövrü – 1941-1946-ci illəri, üçüncü dövrü isə 1947-1985-ci illəri isə əhatə edir.

Birinci dövrə şairin gənclik illəri, Türkiyədə təhsil aldiği dövr, elindən zorla ayrılb digər şəhərlərdə işləməyə mehkum olunduğu illər daxildir. Bədii yaradıcılığa başladığı ilk gənclik illərində H.Sahir “Sərvəti-

fünun”çuların tesiri ile yazıp yaradırdı. Məlumdur ki, “Sərvəti-fünun”un etrafında toplaşan yaradıcı qüvvələr ədəbiyyatı həm forma, həm də məzmun cəhətdən yeniləşdirmək, dili sadələşdirmək, ənənəvi Şərq motivlərini və poetik sistemini dəyişdirmək, Qərb ədəbiyyatı üsulunu yaymaq və s. bu kimi ədəbi estetik məramı qarşılara əsas vəzifə qoymuşdular. Lakin “Sərvəti-fünun”un etrafına toplaşanlar bu vəzifələri həyata keçirə bilmədilər. Onlar qəлиз ərəb və fars tərkibli osmanlı dilində yazdıqları üçün xalqdan uzaq düşdülər...

H.Sahirin poetik ırsı ile tamışlıq göstərir ki, o sonralar "Serveti-fünun"-çuların səhvlerindən nəticə çıxartmış, özünün poetik məramını və amalını dürüst müəyyənləşdirə bilməşdir. Sahir fransız romantizminin təsirindən çıxıb gerçekləri ifadə etməyə cəhd göstərirdi. Yaradıcılığının ilk illərində yazdığı əsərlərdə lirik təbiət təsvirleri, fransız ədəbiyyatının təsiri altında yazılmış sentimental ruhlu şeirlər üstünlük təşkil edirdi. Gəncliyinin ilk illərində romantik duygularla köklənmiş H.Sahir yaradıcılığında vətən, təbiət, gözəllər, məhəbbət mövzusunda yazılmış şeirlər aparıcı mövqedədir:

**Qızıl yazılı gözellerden
Pərilerdən bəhs edərdi.
Ulduzlarla dərdləşərək,
Bilməz idi, nədi dərdi.**

Fransız, rus dillerinde yazılmış edebiyatı izleyen Sahir, qələmini müxtəlif şer formalarında sınayır. Dünya poeziyasının mütərəqqi ənənələrindən bəhrələnərək Azərbaycan poeziyasında mühüm yer tutan əruz vəzni və folk-lordan qidalanan heca vəznində şeirlər yazmağa isə daha çox meyl göstərmisdi.

Sağlığında Sahirin ondan artıq kitabı işıq üzü görmüşdü. Onların çoxu fars dilində, beşi isə Azərbaycan dilindədir. Ana dilində ilk şeir kitabı "Lirik şeirlər" adı altında 1965-ci ildə işıq üzü görür. "Kövşən", "Səhər işıqlanır", "Sönmeyən günəş" (klassik fars poeziyasından tərcümələr), "Dağınıq xatirələr" kitabları isə 1978-1979-ci illər İran inqilabından sonra nəşr olunmuşdur.

Məlum olduğu kimi, İranda Pəhləvilərin hakimiyyəti illərində qeyri-fars dilli xalqlara, xüsusilə ölkədə əhalinin çox hissəsini təşkil edən azərbaycanlıların dil və mədəniyyətinə qarşı assimiliyasiya siyasəti yeridilirdi. İranda yaşayan azərbaycanlılar uzun müddət ən adı insan hüquqlarından, ana dilində təhsil almaq və kitab nəşr etmək, rəsmi yerlərdə ana dilində danışmaq haqqından məhrum idilər.

Ana dilinde yazış yaradan ziyalıların əşerleri işq üzü görmür; sandıqlar
küncündə rəngi saralan əlyazmalara çevrilirdi. O illərdə gizlice, çətinliklər
bahasına çap olunan kitabların, adətən, nəşr tarixi və yeri göstərilmirdi. Sahi-
rin də əşerlerinin ekseriyəti gizli çap olunmuşdu.

Sahir yaradıcılığına xas olan xüsusiyyetlərdən biri doğma dilə üstünlük verməsi idi. Əsərlərinin geniş oxucu kütləsi arasında yayılması, Sahirin şeirlərinin anlaşılı bir dilde yazılması ilə bağlı idi. Dili sadələşdirməyə, xəlqi-leşdirməyə xüsusi meyl göstərən Sahir xalq danişq dilinin zənginliyindən məharətlə istifadə edirdi. Şairin nezərində dil azadlığı – ana dilində yazış yaratmaq və oxumaq haqqı milli mənəvi azadlığın en vacib şartdır.

Ana dilini qorumaq bütövlükde milli mövcudluğunu qorumaq demekdir. Uzun iller bu mövzu Sahirin yaradılığında daha çox təsvir və tərənnüm olunurdu. “tərəhhata cox inanma” serində Sahir soydaslarını xitabın yazırı:

Bizim turki şirin dildir
Xoş sədahı zəngin dildir.
Dil günəşdir, işiq saçar
Səadətə qapı açar.
Yadın dili: "boyunduruq"!
Bir keçiddir: buruq-buruq...

Təbrizdə yaşadığı 1941-1946-cı illər Səhirin yaradıcılığının ən parlaq və məhsuldalar dövrü hesab oluna bilər.

1941-ci ildə sovet nümayəndə heyətinin tərkibində Təbrizə gələn azərbaycanlı ziyahılar Cənubi Azərbaycanın mədəni-ictimai həyatında yaranmış intibahın gücləndirilməsində mühüm rol oynamışlar. İller boyu Cənubda və Şimalda yasaq mövzuya çevrilmiş Azərbaycanın parçalanması artıq şeirdə milli dərd, ağrı kimi ifadəsini tapır, milli birlik, vətənpərvərlik təbliğ olunur. "Vətən yolunda" və başqa mətbə orqanlarında Azərbaycan mədəniyyəti, tarixi, dili, ədəbiyyatı ilə bağlı yazılar, elmi-publisistik məqalələr dərc olunur, bir sözlə, uzun müddət soy kökündən və mənəvi irlərindən uzaq düşmüş azərbaycanlılar öz tarixi yaddasına qovuşur, ulu keçmişləri ilə qürur hissi keçirməyə imkan tapır. XX əsrədə ədəbiyyatımızda azadlıq, birlik, milli həsrət simvoluna çevrilmiş "Araz" mövzusunun teməli o illerdə qoyulmuşdur.

Şimali Azərbaycandan gələn ziyanlılar Təbriz ədəbi mədəni mühitində böyük dəyişikliklər yaradır, istedadlı gəncləri üzə çıxarırlar, rəhbərlik etdikləri dərnəklərdə sənətlə bağlı söhbətlər aparırdılar. Cəfor Xəndan və Osman Sarıvəlli homin gənclərdən birinin – Sahirin şerlerini bəyənib onu yazmağa, yaratmağa həvəsləndirmişdilər. O vaxtdan başlayaraq Sahirin şerləri, tərcü-

mələri və məqaleləri Cənubi və Şimali Azərbaycanda "Azərbaycan", "Vətən yolunda", "Şəfəq", "Azad millət", "Yeni Şərq" kimi qəzet və jurnallarının sehifələrində özünə yer tapır.

Sahirin şeirlərini ilk dəfə təhlilə cəlb edən Hüseyin Mehdi şairin hadisələrə olduqca səmimi və həyəcanlı münasibət göstərməsini xüsusi vurğulayırdı.

Sahir Təbrizdə yaşadığı illərdə bir-birinin ardınca farsca yazdığını "Şəqaiq", "Kölgələr", "Gecə əfsanəsi", "Seçilmiş şeirlər" adlı kitablarının nəşrinə nail olur.

Güney Azərbaycanda 21 Azər hərəkatının qələbəsi və Azərbaycanın Milli Hökumətinin qurulması Sahirin yaradıcılığının ictimai-siyasi məzmununa ciddi təsir göstərir. Ölkədə aparılan misli görünməmiş müterəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Milli azadlıq şairinin şeirlərində patetika, tərənnümçülük ön plana keçir. Bu isə onun vətənpərvərliyindən, milli-mənəvi intibaha vurgunuşundan, bütün bunların gələcək üçün tale yüklü problemlər olduğuna inamından irəli gəldi.

Sahir Milli Hökuməti öz şeirləri ilə salamlayırdı:

Azər ayı qonub yurda
Qızıl günəş doğur səhər
Qurtuluşdan, azadlıqdan
Səba yeli verdi xəbər.

Güney Azərbaycan Milli Hökuməti devrildikdən sonra bir çox açıq fikirli ziyanlı kimi, Sahir də öz yurdundan sürgün edilmiş, acıñacaqlı şəraitdə yaşa- mağa məcbur olmuşdu. Lakin nə təqib, nə sürgün həyatı onu əqidəsindən döndəre bilməmişdi. Milli Hökumət dövründə yazdığını şeirlərdə doğma dildə yazış yaratmağın sevincini qələmə alan Sahir sevinc və nikbinlikdən danışdırısa, irtica illərində artıq farsca danışmaq məcburiyyətində qalmağın fəciəsini belə ifadə edir:

Anlatdırılar
Get məktəbə, uşaq oxut
Dərsdən sonra dön evinə
Xoşdur daxma!
Qaranlığa qərb oluban
Parlaq qızıl günə baxma.

Yada qul ol,
Dərdə alış.

Farsca danış
Əsirliyi, dərvişliyi təlqin eyle
Uşaqlara.

Həmid Nitqi H.Sahiri eşq, yurd sevgisi və həsrət nəğmələrini dilə getirib bütün gözəllikləri ilə tərənnüm edən şair adlandırıldı. H.Sahirin yaradıcılığını izlərkən onun uzaqgörənliklə söylədiklərinin bir daha şahidi oluruq. H.Sahirin "Əsir ellərin şairiyəm" adlı şerî diktaturaya, istibdada qarşı yönəlmış açıq üsyən idi:

... Yanar əflakda minlərcə çıraq,
Bize bir şəm, bir avizə də yox.

Sahir Süleyman Rüstəmə xitabən irtica qüvvələri tərefindən başına açılan müsibətdən yazdı:

Bu tayda bir çox yurdalar,
Yixılmış sönmüş ocaq.
Odlanmış yürüşlərdə,
Kitablar qalaq-qalaq.

Lakin şair məğlubiyyətdən sarsılmır, qələmi ilə xalqını gələcəyə ruhlan- diran şeirlər yazırı:

Yenə günəş işiq salar sulara,
Buğda bitər, gələr ağaclar bara.
Qara günün ömrü "baba", az olar
Zülmün odu sönüb, gülü tez solar.

Şah üsul-idarəsi Güney Azərbaycanın iqtisadi və mədəni inkişafına maneçilik törədirdi buna görə də Güney Azərbaycanın şəhər və kəndlərində işsizlik artır, azərbaycanlılar iş tapmaq ümidi lə Cənuba, mərkəzə, xüsusilə Tehrana təref axıb gedirdi. Bunu görən və içdən yanıb-yaxılan şair son dərəcə mühüm siyasi məsələyə toxunaraq yazdı:

Gel köçmə Vətəndən,
Yada bel bağlama, qardaş.
Dövran belə getməz,
Qalmaz daş üzərə daş.

Başqa bir poetik parçada o İranın uzaq tarixinə nəzər salıb, onu idarə edən türksoylu sülalələrin, İranın müdafiəsi üçün canından belə keçən azərbaycanlı oğulların xidmətlərini xatırlayırlar:

Türk şahları olmasaydı,
Daş daş üstə qalmaz idi.
İran adlı məmləkəti
Tarix yada salmaz idi.

Fransız, ərəb, rus dillərinə yaxşı bələd olan Həbib Sahir, Bodlerdən, Lamartidən, Qorkidən, Lermontovdan və digərlərindən dilimizə bir sıra əsərlər çevirmişdir. Bunlarla yanaşı onun fransızca şeirlər, ərəb dilində kiçik həkayələr yazdığı da məlumdur. Sahirin İstanbul türkçəsində yazdığı çoxlu gözəl şeirləri də var. Klassik fars şairləri Sədi, Hafız və Xəyyamın əsərlərinin də Azərbaycan dilinə tərcüməsi sahəsində Sahir xidmətlər göstəribdir.

Dünya ədəbiyyatıyla yaxından tanış olan Sahir poeziyada işlənən bir çox üslub və vəznlərdən bəhrələnmiş, gözəl poetik nümunələr yarada bilmüşdür. Cənubi Azərbaycanın tanınmış ziyahları Tağı Rüfətdən sonra Azərbaycan dilində sərbəst şer nümunələrinin yaradılmasını Həbib Sahirin adı ilə bağlayırlar. Bu fikirlə razılışmamamaq mümkün deyil. Çünkü, Güney poeziyasında sərbəst şərə ilk dəfə Həbib Sahir rəsmi status verməklə onun daha da təkmilləşməsi və inkişafına imkan yaratmışdır. Öten əsrin 60-cı illərində Güney Azərbaycanın görkəmli nasiri, gözəl pedaqoq Səməd Behrəngi yazırı: "Güney Azərbaycanda çoxları heca vəznində şeir yzsalar da, dövrün pisliyi üzündən tanımamışlar, şeirləri ilə birlikdə özləri də gizli qalmışlar. Buna misal olaraq "Kövşən" divanının müəllifini göstərmək olar".

Sözsüz ki, ədib burada "Kövşən" şeirlər kitabını və onun müəllifi Həbib Sahiri nəzərdə tutmuşdur.

Sahir şeir yazımaq əruz vezni ilə başlasa da, sonralar heca vəzninə üstünlük verdi. Şair özü bu barədə yazırı: "Şübhəsiz türk şerinin vezni heca vəznidir. Bu vəzdə söz və kəlmələr öz təbii ahəngindən və qəlibindən məcburi çıxarılmır. Bu günə qədər bizim azərbaycanlı türklərimiz istər klassik, istər çağdaş dövrdə türkçə şeir yzsalar da, qafiyələri farsca olub, fars ləhcəsinə uyğunlaşdırılıb. Bu bizə yaraşan bir şey deyil. Amma mənimlə yanaşı bir neçə gənc şairlər temiz türk dili və ahəngi ilə əruz veznində şeir yazımaq müvəffəq olmuşuq. Bu da ki, çox diqqət və zəhmət istəyir. Osmanlı türklərindən Yəhya Kamal, Əhməd Haşimin əruz veznində yazdıqları şeirlər heç az da olsa fars şerine bənzəmir".

1978-1979-cu illər İran inqilabından sonra Tehranda Azərbaycan Yazıçılar Birliyinə başçılıq edən təcrübəli sənətkar kimi Sahir yazıçı və şairlərə

xalq üçün və xalqın anladığı qədər sadə yazmayı tövsiyyə edir, özü də həmişə bu yolu tuturdu. Heca vəzninə üstünlük verən şair, sərbəst şerə çox tələbkarlıqla yanaşırı.

Zəngin təxəyyüllə, həssas qəlbə, ince duyum və zövqə malik olan bəzi şairler əsərlərində rəssam və bəstəkarlara məxsus bədii mənalandırmadan bəhrələnirlər. Sahiri də gözəl təbiət tablosu yaradən rəssama bənzədənlər var. Bununla yanaşı onun şeirlərində ahəngdarlıq, axıcılıq, musiqilik də diqqəti çekir.

H.Sahir heyatda hər gün rast gəlinən ən adi hadisələri yüksək poetik təsvirdə mənalandırmağı bacarırdı:

İnce, ipək qanadların açaraq
Meşəlikdən gizli-gizli yel əsir.

Şair şeirlərində fikirlərini yiğcam, ləkonik və bezən də epik növə xas olan vasitələrə ifadə edə bildi. Bəlkə elə bu cəhət onu nəsrədə də qələmini sinamağa sövq etmişdi. Təsadüfü deyil ki, Sahirin çap olunmamış bir neçə hekayesi də üzə çıxarılmışdır.

Şairin payızə həsr etdiyi aşağıdakı poetik parça isə bəlkə də şeirdən çox rəsm əsərini – "Payız tablosu" nu xatırladır:

Xəzan çağı
Qızıl günüş odlanıbdır.
Ağacların yarpaqları,
Min bir rəngə boyanıbdır.
Hər yarpağın bir rəngi var;
Sevgi rəngi,
Həsrət rəngi,
Tutqun, tozlu qurbət rəngi
Xəzan çağı yel əsərkən,
Yağır yarpaq,
Ölgün yarpaq
Talanıbdır qalaq-qalaq.

Öli Yavuz Aqpinar H.Sahir lirikasıyla türk şairi Əhməd Haşimin lirikası arasında bir çox oxşarlıqları qeyd edib yazır: "Həbib Sahirin şeirlərində hakim rəng olaraq, eyni ilə Haşimdə olduğu kimi qırmızı rəngi görürük. Onların hər ikisi təbiət mənzərələrinin ifadəsində bù rəngə siyasi-ictimai bir məna qazandırırlar. Sahir şah rejiminin zülmünü, İranın qana bulanmasını bu rənglə anlatmağa çalışır".

Qeyd etmək lazımdır ki, Sahir açıq siyasetlə məşğul olmamış, yalnız öz şərləri ilə xalqa əhəmiyyətli xidmət göstərmişdir. Sahirin təbiət və sevgi lirikası nə qədər romantik idisə, onun sosial-ictimai mövzulu əsərləri bir o qədər realist mahiyyət daşıyırı.

Həbib Sahir həqiqi şair kimi dövrün, cəmiyyətin aktual problemlərini, ağrı-acılarını ürək yanğısı ilə təsvir etmişdir. Onun şeirlərini Cənubi Azərbaycanın XX əsrдə apardığı mübarizənin, çəkdiyi iztrabların, faciələrin bədii salnaməsi adlandırmak olar.

Pərvanə Məmmədli



SÖYLƏ, TANRI

Söylə, Tanrı, bu boş qalan yollardan,
Gecə vaxtı kimlər keçdi, kim qaldı?
Yarı-yardan hankı əllər ayırdı,
El içində ayrılığı kim saldı?
Min əmeklə çiçəklənən yurdumuz,
Bir gecədə nə tez solub-saraldı?

Ellər köcüb, yurdalar oldu viranə,
Bu yerləri süren, eken harda bəs?
Xəzan olmuş meşələrin içindən,
Eşidilməz nə bir səda, nə bir səs...
Həyatımız, o gül açan hədiqə,
Sərab imiş, – yoxsa Tanrı, boş həvəs?

Şaxta düşdü, duman bası dağları,
Ailələr matəmlərə büründü.
O yerdən ki, iliq yellər əsirdi,
Tufan qopub, acliq, ölüm göründü.
Gözəl qızlar, kiçik, körpə uşaqlar
Qapı-qapı dilənərək süründü...

Söylə, Tanrı, köcüb gedən əllərin,
Bu dünyada bir de üzü gülecək?
Gələcəyə şirin ümid bəsleyən
Könlümüz açacaqmı, gül-çiçək?
Viranədə susacaqmı bu bayquş,
Verəcəkimi bahar, dünyaya bəzək?

ATLILARIN

Atlıların keçdiyi yer
Tapdalandı, toza batdı.
Bir gecədə dəli şeytan
Yurdumuza matəm qatdı.

Gün parlادı, payız günü,
Rəngi qızıl qana döndü.
Yer titrəyib, ev yixıldı,
Ocaqdakı atəş söndü.

Evsiz, yurdsuz qalan ellər
Qürbət eldə süründülər.
Şən ürəkli qız gəlinlər,
Matəmlərə büründülər.

Bir çox igid, düşmən qıran,
“Bu dünyaya gəlib keçdi”,
Bu dünyada qalanlar da:
“Karvan kimi qonub köcdü”.

Məgər bunca qara günlər
Alınlara yazı oldu?
Dünya gülüb güllənərkən,
Bizim bağın gülü soldu.

Nedən dilin danıb şair
Yaltaqlanıb səna etdi?
Xəncər verib cəlladlara,
Qan içənə dua etdi?

YURD MAHNISI

Dilərəm bir payız günü,
Səhər doğsun qızıl günün,
Al bayrağın qanad açsin,
El-obalar tutsun dügüն.

Dilərəm, ey gözəl yurdum,
Muradına xalqın yetsin,
Toz qonubdur saçlarına,
Silkin, silkin tozun getsin.

Çayların var dərya-dərya...
Nedən susuz qalsın ellər?
Şən nəsimin qaynağıykən
Nedən əssin qara yellər?

Artıq sənə yaraşmaz ki,
Palçıq evlər, torpaq cadda,
Nedəndir ki, bir saxsıya
Cəvahirin satdın yada?

Əsaretdə yaşadığın
Keçmişlərin qeflətidir,
Yetər zindan, yetər zəncir,
Zindanı yix, zənciri qır!

SƏHƏNDƏ SARI

Səher yoldan keçərkən,
Salam verdik Bərəyə.
Gün batarkən o axşam,
Çatdıq Qumlu dəreyə.

Uzaqlardan baxana
Kölgələr tek göründük.
“Qaranqu”ya çatarkən
Sərinliyə büründük.

İkinci gün dağ arı,
Sönür ikən yorğun gün,
Obalara yanaşdıq,
Gördük vardır toy, düyün.

Güllər ətir saçırkən,
Sel suları duruldu.
Kilim, xalça döşənib,
Od, ocaqlar quruldu.

Güllenərkən bağçalar,
Bala dolur pətəklər.
Qız-gelinlər oynarkən
Dalğalanar ətəklər.

Xoş-beş etdik ellərlə
İçdik sərin ayranlar.
Eşitdik ki, talayır
Obaları soltanlar...

ARAZIN SUYU

Arazın suyu qızıl
Parıldayıp pırıl-pırıl.
Muğanlar güllənibdir,
Gel gözəl, tamaşa qıl.

Göy atım, polad nallım,
Buraxma yolda qalım,
Dan yeri işıqlanır,
Yel əsir salxım-salxım.

Gül gəlir, reyhan gəlir,
Yar gəlir, canan gəlir.
Uzaqdan toz ucaldı,
Şimaldan karvan gəlir.

Ağaran dağ səsidir,
Qar yerin pərdəsidir.
Duyduğun o nəgmələr,
Şairin öz səsidir.

Hicranlı gündən bəri,
Getmədi eşq əsəri,
Sevgi bir zəncirdir ki,
Qırılmaz həlqələri.

Şirvandan quşlar qaçar,
Savalan üstə uçar.
O tayda, həm bu tayda,
Bir gündə gullər açar.

MƏNDƏN SALAM DEYİN GÖZƏL TƏBRİZƏ!

Peyğam

Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən vətənə sarı,
Arxadaşlar! Bir baş vurun da bize.

Açın mənim taxta, sıniq qapımı,
Görün əziz anam yoldan gəldimi?
Uşaqlarım görün, unutmuş qəmi?
Yoxsa ölüm, achiq verib diz-dizə?

Buraxmayın evim nəmdən çürüsün;
Qoyun səba tozlarını süpürsün...
Qızıl günün nuru onu bürüsün
Toxunmayın bənövşəyə, nərgizə...

Duman çöküb üfüqləri qaratdı,
Mənə qurbət bir cəhənnəm yaratdı...
Xəzan yeli bağçamızı saratdı,
Daha nələr deyim? Dostlar mən sizə...

SÜRGÜN

Qovuldum ah, vətənimdən, elimdən,
İllər boyu nələr gördüm, nələr mən.
Daşdan-daşa dəydi başım qurbətdə,
Möhnet oldu yar-yoldaşım qurbətdə.
Tufan qopdu, pəncələşdim yellərlə,
Yağış yağıdı, axıb getdim sellərlə!
Kölgələr tek dağı, daşı dolaşdım,
Ölümlərlə, qaranlıqla dalaşdım.
Haram oldu mənə baba ocağı,
Yurdum oldu karvansara bucağı.
Achiq çəkib, korluq gördüm dünyada,
Keçdi şamım, söndü odum, ocağım.
Məndən sonra axmaz oldu bulağım.

Bələli ay hələ başa çatmadan,
Boz dağlara günəş işiq salmadan,
“Su başından” bir gün keçdim şübhə çəği,
Gördüm sönüb xalqın odu, ocağı.
Qaçıb getdim o cəhənnəm odundan:
Gördüm bütün yerdə ölüm, atəş, qan!
Mənzil kəsib, getdim-getdim ikindi,
Nə çay gördüm, nə bağ, nə bir tikinti!
Gördüm yalnız kətdən iraq, bir ağa
Bir əsiri salıb qara bir dama.
Su istədim, cavab aldım qırmancla,
Ağzı qanlı ötüb getdim yamacla...
Gəzdim çölü, görmədim də heç kimi,
Yol üzərə düşdüm qara daş kimi!

Seher məni bir ince səs oyadı,
Ürəyime yara vurub qanatdı.
Torpaq üstə nədən belə yatıbsan?
Hardan gəlib buralara çatıbsan?
Ağzin qanlı, üstün-başın tozludur!
Su istərsən? Gəl iç, serin, buzladur.
Baxıb gördüm: alını pullu gəlindir!

Bəstisinin suyu şirin, sərindir.
 Eşitdimso onun aydın, şən səsin
 Gözlərində gördüm qəmin kölgəsin.
 Dədim: "Gözəl, burax məni, get yana!
 Əllərini bulaşdırma al qana...
 Burax məni, kölgəlikdə dincəlim,
 Sən get kəndə, hara desən mən gelim."
 Ağaclıqda qara bir dam göstərib,
 Dedi: "Tez gəl, sən qəribən, biz qərib..."

Palçıq bir ev, qaranlıqdır hər yanı!
 Bir zindandır əzən, boğan insanı!
 Yeri şəhdir, divarları şəh, yıxıq,
 Qapısından düşür yerə al işıq.
 Kilim üstə oturmuşdur bir qarı,
 Gözü yaşılı, rəngi uçuq sap-sarı.
 Bir bucaqda köhnə beşik sallanır,
 Hisli qara bir ocaqda od yanır.
 Bahar kimi gəlin girir qapıdan!
 Tutmuş əldə südlə dolu "Kumacdan",
 Süfrə sahib, – qonaq yaxın gəl, deyir,
 Mənə çörek verib, özü də yeyir...
 – Neçə ev var? soruşuram bu kətdə?
 – Axtarma sən, qonaq, adam bu kətdə...
 Qorxudurdu ərbab bizi hər gecə,
 Ölüm döyüq qapımızı hər gecə!
 Kök salıbdır, qonaq, şeytan bu kətdə!
 Nə axtarır viran olan bu kətdə?

Ürəyimdə sözü yanğın varsa da,
 Ayaqlarım yara, başmaq darsa da.
 Dalimca ah ölgün kölgəm sürüñür!
 Qara ölüm mənə aydın görünür!
 Yola düşüb yenə yoldan keçirəm,
 Şoranlıqda acı sular içirəm.
 Düşünürem: böyük, geniş cahana,
 Kim qom saldı, qərq elədi al qana?
 Qəmlənirəm kəndli yeri sürəndə!

Boz, ağ, qara köşənləri görendə...
 Lüt ağacdən quşlar uçub gedərkən,
 Payız günü dağdan qaş-göz edərkən.

Güneş qızıl alov saçır hər yana,
 Lakin alem ondan olmuş qəmxana.
 Tükənməzdir bu dünyanın sərvəti,
 Yox kəndlilinin nə çörəyi, nə eti.
 Kəndlə haqqın istəyəndə, mülkədar
 Divan tutar ona, həm də şər atar!
 Bəslədiyi bağdan ona pay verməz,
 İslədərkən çörek verməz, çay verməz!
 Vəhşi kimi kəndlə yaşar nikbətdə,
 Qovularkən canı çıxar qurbətdə.
 Can yandırar bu ölkədə kim ona?
 Həq danışsa, boyanar o al qana!

Savalanın odu, suyu qaynadır,
 Baxsan üfüq açıq mavi aynadır!
 Bu yer yaşıl bir cənnetdir el üçün,
 Belə güzel olmaz japon, hindı-Cin.
 Bu yer bir az Ərdəbildən yuxarı,
 Səreyindir, isti sular diyarı.
 Bahar sonu dağlarında ərir qar,
 Yay arası qızıl gülər açılar.
 Bal arısı onda məkan salıbdır,
 Bal rəngini kəhrəbadan alıbdır.
 Cənnətlərdən sürgün olan gözəllər
 Səreyində hər yay zühur edərlər.

Burax bayquş xarabada banlaşın,
 Xalqı düşmən söyüb-söyüb, danlaşın.
 Lakin zaman dəyişməzdir mədarın,
 Qurumazdır qızıl qanı əhrarın.
 Şair yenə şer yazar el üçün,
 Qarlar ərir, çaylar üçün, sel üçün,
 Boz buludlar günün öünü tutammaz,
 Özgə oymaq yurdumuzu udammaz.

MƏKTƏB XATİRƏLƏRİ

O günlər ki, gün buludu sökərdi,
Yel yollara badam gülü tökərdi,
Şair olan dəftərini bükərdi,
Mədrəsəyə, səhər erken gedərdik,
Xan Nazimə təkrim, təzim edərdik.

Unutmaram, soyuq qış, dağ, yayı,
Qızıl günü, saf ulduzu, ağ ayı.
Qacarlardan qalan hər bir misrayı...
Bizi ora Xiyabani köçürdü,
Noğul, nabat verib, şərbət içirdi.

Orda günəş pəncərəni bəzərdi,
Gözəllərin kölgələri gəzərdi,
Aynalardan şer, xəyal süzərdi,
Yazlıq olsun o yaldızlı evlərə!
Lənət olsun onu pozan divlərə!

Xatırlaram mədrəsənin bağçasın,
Göy asmasın, çiçəklənən alçasın.
Gilasların, zərrin tağın, tağçasın,
“Ayeyi ys” oxuyanlar yadımda,
Xəyal toru toxuyanlar yadımda.

Cavanlıq ah, nə xoş günmuş, nə nemət,
Yadımdadir o məntiqlər və hikmət
Camı-cəmlə nakam olan gənc Rüfət
(Əski ədəb xərabəykən quru yer),
Tərvic etdi o ilk dəfə yeni şer.

O əkdiyi ağac el oymağında:
Çiçek açır bu gün Şiraz bağında,
Yeni şerin lap gülənen çağında:
Kimsə deməz Təqi Rüfət kim imiş?
Şer yazan dərin hikmət kim imiş?

Yeni şer bar verərkən xəzanda,
Xorasanda, İsfahanda, Tehranda.
Anmaz onu kimse bütün İranda,
Kimse ona mərmər türbə tikdirməz!
Torpağını qucaqlamaz yaşıł rəz!

Öylə şair yoxmuş Azər elində,
Cavahirmış şeri türkü dilində.
Mərifət yox, yaziq Təbriz ehlində,
Bu gün zülmət bizim yurdum bürümüş!
Bir çox Rüfət torpaq içrə çürümüş!

Atam mənim bədəviymiş, köçəri,
Darvazadan bir gün girib içəri,
Bağdan sovub, atlanarkən, çəpəri,
Qızılısular məhləsində kök salmış,
Dəvəcidən gözəl, göyçək qız almış!

Anam mənim ortaboylu bir xanım,
Siyah saçlı, “Bayat” soylu bir xanım,
Deyir, gülür, haylı, huylu, bir xanım,
Zəncirli güləcələr geyərdi,
“Nuş-aferin” nağılıını deyərdi.

Hər söz başı xumar baxıb gülərdi,
Zülfün töküb başın asta əyərdi,
Qiş gecəsi bayatılar söylərdi.
Ruha oxşar incə səsi var idi,
Könülündə şer həvəsi var idi!

Anadır ki, yardım edər şaire,
Naxış vurar soyuq, qara bir yerə.
İlhəm verən bəlkə odur Sahirə,
Anaların qucaqları cənnətdir,
Bu dünyada doğma ana nemətdir.

Bizim evin abirusu var idi,
Əlvan camlı urususu var idi,
Qızıl rəngli gözəl sosu var idi,
Keçən günlər, keçən günlər, xoş günlər!
Ömrümüzdən qopub düşən boş günlər...

Payız günü qırıztırm açmışdı,
Sarı günəş solğun işıq saçmışdı,
Getmiş idi atam, yoxsa qaçmışdı?
Getdi, əfsus bir də geri dönmedi,
Ocağının odu lakin sönmədi.

Qurumadı bağçamızın ağacı,
Dörd qardaşlar qaldıq, təkcə bir bacı!
Gah güzəran şirin oldu, gah acı,
Her bir günü günlər üstə qaladıq,
Yetimlikdə böyüyərək yaşadıq.

Men özümdən dastan demək istəməm,
Qəza-qədər çərxi-fələk istəməm!
Düşmənlərdən yardım, dilək istəməm...
Bir şairəm, gecələri yatmayan,
Öz şerini qızıl pula satmayan.

Uşaqlıqda qara yerdə süründüm,
Cavanlıqda dərdi-qəmə büründüm,
Üfüqlərdə sıniq ay tək gördüm.
Kürdüstanda gah “mirzə”lik elədim,
İstambulda bəxtiyarlıq dilədim.

Mən yurdumu özgələrə satmadım,
Xələt alıb öz elimi atmadım,
Məxmər, ipək yataq üstə yatmadım,
Qədər mənə acı şərbət içirdi,
Düşmən məni yad ellərə köçürtdü.

Bəxtiyarlıq təkbaşına olarmı?
Xalqın könlü sevincilə dolarmı?
Cəhənnemdə açan gullər solarmı?
Yalnız ekən, yalnız biçən məhv olar?
Özü töküb, özü içən məhv olar!

Gəlin dostlar, biz yaxından danışaq!
Doğma şerin rəvacında çalışaq.
Elimizin atəsiyle alışaq...
Karvan keçər, yol üzərə kol qalar,
Bağçabandan çiçək qalar, gül qalar.

Zaman atdı pərdələri aradan,
Su kəsildi, işdən düşdü dəyirman.
El gördü ki, kim dost imiş, kim düşman?
Bir üzləri qaranlığa əyilmiş,
Onlar günəbaxan gülü deyilmiş!

Hürriyyətdən zahirdə dəm vuranlar,
Hay-küy salıb el-oymağı yoranlar.
Xalq yolunda duzaq, kələk quranlar...
Bu günədək durur şirin ordusu!
Gəlir zülmət tanrısının gur səsi!...

Günüm keçdi, oldu qızıl gülüm xar!
Şam sönməkdə, gecə soyuq, mənzil dar!
Bu bağlanan qapıları kim açar?
Şerin görüb, səni andım, şairim!
Vətəndaşı demə dandım, şairim!

GÜLMƏ

Nə qədər ağlasan ağla! Ki sənin ağlayışın,
Bu qaranlıq gecə içərə əriyib məhv olacaq,
Nə səninin də, bu göylərdə, qızıl gün doğacaq...

Gecənin qəlbi qara bir daşa bənzər və göyün,
Pərdəyi-zülməti altında ərir ahü fəğan...
Sənin ancaq o fəğanındı bu könlümədə qalan!

Ummayardım bu səmadan, bu yaşıl çardağıdan,
Sənə bu ölkədə qanun qara bir daxma verib,
Xana yıldızlı saraylar və yaşıl asma verib!

Yat bu viranədə, həsrətlərə qatlan... Gülmə!
Gülmə! Solsun ürəgində açılan nalələrin,
Öl! Ki sönsün o güneş rəngli o xoş zülfə-tərin...

Nə qədər ağlasan, ağla ki, sənin nalələrin
Bu qaranlıq gecənin qəlbi içində əriyir.
Kimse sormaz: – Bu qaranlıqda, bu səs, nale nədir?

GECƏ KEÇMİŞ YARIDAN

Gecə keçmiş yarıdan gözüm yolda... yollarda,
Bu qaranlıq gecədə nə gedən var, nə gələn.
Hava durğun, yel əsməz, pərdələri oynadan
O qələmkar pərdəyi – çapqın xəyal sənmisən!

Gecə keçmiş yarıdan... çırağının şölesi
Alaqqaranlıqlarda bir ulduz tek sönmədə.
Görəmədim uzaqdan sönük sarı bir ulduz
Taleyimin ulduzu üfüqlərə yenmədə...

Səhər uzaq, yol uzaq, tilsimli arzular,
Zülmətlərin içində tozlu qalmış, boş qalmış,
Karvan keçməz o yoldan, aydınlatmaz Ay onu,
Bir gecədir ki, ona ayrılıq kölgə salmış.

Sahir, yalnız deyişsən, mavi göyün altında,
Gecələri yatmayan ve yollara göz dikən.
Bir çoxları sənin tek itib getdi bu yolda,
Sönüb keçən kölgə tek, Sahir, sən tek deyişsən.

Başa çatmış bu gecə, xoruz səsi ucalır,
Yolu duman bürümüş, nə gedən var, nə gələn!
Hava durğun, yel əsməz – pərdələri oynadan,
Bu ayrılıq çağında, ey nazənin, sənmisən.

SON SÖZ

Nə söyünd kölgəsi altında, nə çay nəzdində,
Nə yaşıl bağlar içinde, məni basdırma, sakın!
Və nə mərmerdən olan böqədə həbs eyle məni,
Qoy göy altında yatım, bir dərədə, dağa yaxın...

Sürxabın qırmızı dağlar ətəyində böyüdüm,
Və onun ətri məni məst elədi gənclikdə...
Sirdaşımızdır o qızıl dağ və ağacsız dərələr,
Görmüşük biz qara günlər, acliq, birlikdə.

Salmadı sevgi mənə sayə bu aləmdə... inan,
Bir xəyal tək quru çöldə əridim hər axşam.
Mən günəşlərlə, işıqlarla danışdım, nə gərək,
Qara torpaqda qalam, kölgəli yerlərdə müdam?

Qoy göy altında yatım, boş dərədə, dağa yaxın,
Hər səhər bir quş oyatsın məni ahəngi ilə!
Sürxabın dağ ətəyində, burax, asudə yatım,
Əriyim mən qucağında, boyanım rəngilə...

YOLDAN KƏNAR

Yoldan kənar, düzənlilikdə,
Bir az uzaq çay boyunca
Alaçıqlar qurulubdur,
Bəzi alçaq, bəzi uca.

Hər yer göy ot, hər yer çiçək,
Türkmən səhra burasıdır.
Bu yer zəngin olsa belə,
Fəlakətin yuvasıdır.

İgid türkmən uşaqları,
Otladarlar at, qara mal,
Evdə qalan qız, gəlinlər
Xalça toxur, güllü, xal-xal.

Yırtıq çadır altındaki
Qarı arvad çörək yayar.
Ömründəki gördükleri
Soltanları anar, sayar...

Uca dağlar ətəyindən
Coşar, axar, duru çaylar.
Türkmənlərin əməyilə,
Pambıq biter, çiçək açar.

Nə qış anlar, nə yay anlar,
İsti gündə taxıl biçər.
Çiplaq gəzər, ayaq yalın,
Korluq görüb, acliq çekər.

Hər yer göy ot, hər yer çiçək,
Türkmən səhra burasıdır.
Əli xəmirli, qarnı ac,
İnsanların obasıdır...

KƏND MAHNILARI

Çix dağ ardından qızıl gün,
Yurdsuz qalanı bir düşün!
Dünyanı qızdır, ərit qar,
Qoyma körpələr üşüsün!

Daşma çay! Daşma, bir çəkin,
Yol üstündə var bağ, əkin.
Daşma, kəndləri yixma sən!
Xalq itirməsin əməyin.

Ey böyük Tanrı, ey pədər!
Qoy yurddan çıxsın tüstüler...
Söndürmə şamı, ocağı,
Ellər olmasın dərbədər.

Yolunu kəs düşmənin,
Burax günəsi, et aydın.
Bu yerləri gülləndirən
Min kişidir, min qadın.

NƏRGİZ

Nərgiz, uzun saçlı gözəl bir sona,
Bir gün dedi anasına: – Ay ana,
Qızlar bütün çay-çəmənə gedirlər,
Bağçalarda gəzib şənlik edirlər.
Bu gün hava günəşlidir, dağ-dəre
Boyambıdır yaşılığa, yeksərə.
İcazə ver, mən də gedim bağlara,
Onlar ilə mən də çıxım dağlara!
Getirərəm, ana sənə, bircə bağ,
Dağ təresi, kəklikotu bir qucaq.
Dedi ana: – Sən də qızım, get, amma,
Tez gel evə, dağda, daşda yubanma
Verirəmse də rüxsət, sarı çiçəyim!
Bilməm neden rüxsət vermir ürəyim.

O gün bahar bəzəmişdi çölləri,
Yağış suyu doldurmuşdu gülləri.
Dere lərden axan duru bulaqlar,
Budaqlarda əsen təzə yarpaqlar.
Cəlb edərdi çöldə gezən quşları,
Çağırardı xelqi bağlara sari.
O günədək görməmişdi dağ, dərə
Nergiz kimi pəri gəlib, gül dərə...
Nergiz çıxdı dağa, qızlardan uzaq,
Dağ təresi, lale dərdi bir qucaq.
Lakin, bahar nikhet ilə məst ikən,
Batdı birdən ayağına bir tikən!
Aciz oldu yol getməkdən, yoruldu,
Bir qayanın üzerinde oturdu.
Ayağından çıxararkən tikəni:
Gördü onu, uzaqlardan el xanı.
El xanı ki, yaşılı, başlı bir ağa,
Gəlmış idi obasile yaylağa,
O, altmış il yaşamışdı dünyada,

Salmamışdı qocalığın heç yada.
 Qorxmayaraq boranlardan, sellerdən,
 Hər il bir qız qaçırdı ellərdən.
 O, Nərgizi görüb çıxdı özündən,
 – İraq gözdən, anasının gözündən.
 Bir aslan tek ova sarı yüyürdü,
 Duvaqsız bir qiza təref at sürdürdü...
 Xanı görən qız çıxmadı özündən,
 Bir ceyran tek qaçıdı aslan önungən...
 Qaçıdı, qaçıdı, axır düşüb bayıldı.
 Bir az sonra gözün açıb ayıldı.
 Özün yaşıl bir çayırda gördü o...
 Güllü, atlas bir çadırda gördü o...
 Gördü xanı ayaq üstə dayanmış,
 Gençlər kimi məxmərlərə boyanmış!
 Örtmüs onun çürük başın boz dəri,
 İşildayır bir qurd kimi gözləri!
 Zavalı qız yumdu gözün, inlədi,
 Çarpan ürək sədasını dinlədi...
 Anladı ki, əsir olub ellərdə,
 Anasından uzaq-uzaq bir yerdə.
 Çekən yoxdur, artıq onun nazını,
 Bir uçurum ona açıb ağızını.
 Zehərli bir ilan onu dişləyir!
 Ürəyinə qədər ağrı işləyir...
 Gördü, röya görən kimi nazənin
 Bir qoca qurd ona dikmiş gözlərin!
 Gördü bulud üfüqlərdən uzanır,
 Uzaqlarda qanlı şimşəklər yanır.
 Buludların pərdələri sökülr,
 Guruldayıb hava, yağış tökülr.
 Bərbad olur evi, yaşıł bostanı,
 Yaralanıb qəlbini, axır al qanı.
 Solmaqdadır artıq, qızıl gülləri,
 Ölmiş ana, yoxdur onun əseri...
 Sevgilisi çoban ondan inciyib!
 O, qalıbdır yad ellərdə tək, qərib!

Lakin, insan olur ikən giriftar,
 Bəzən ürək ümidi ilə nurlanar.
 Zəncirlərə bağlı vəhşi canavar
 Bəzən polad zəncirlərin də qırar.
 O bilirdi, “darda qalan Gülüzar”
 Onu qanun deyil, al qan qurtarar.

Axşam oldu, zülmət çökdü hər yere,
 Sakit oldu çayır, çəmən, dağ, dərə.
 Uca dağlar dumanlarla büründü,
 Bir işıqlı ulduz göydə göründü.
 Əzan səsi obaldan ucaldı,
 Anasını, Nərgiz yadına saldı...
 Gördü ana evdə yalnız oturmuş,
 Toxur lampa işığında bir naxış.
 Lampa qanlı işiq salmış tavana,
 Solğun kölgə kimi, qərib o ana.
 Qızın bir az qoca gəldi gözünə,
 Ölüm tozu qonmuş idi üzünə!
 Dedi, mənim anam dəyildi qarı,
 Nə üçün ağarıbdır qara saçları?
 Gördü ki, göz qapaqları bükülür,
 Göz yaşları naxış üstə tökülr.
 Dedi: Ana, mənim üçün ağlama!
 Məraq etmə, təslim olmam mən xana...
 Gücüm çatsa onu həlak edərəm,
 Dişlərimlə parçalayıb, didərəm...
 Sindiraram bir vəhşi tək qəfəsi,
 O məlunun qoymam çıxa nəfəsi...
 Aydınlaşan zaman günəş otağı,
 Gözlə məni ana, sabah, sübh çağı.
 İki saat keçdi o şum gecədən,
 Çaqqalların səsi qopdu meşədən.
 Şamdan əldə bir qız girdi çadıra,
 Dedi: – Seni kimlər salıbdır tora?
 Haralısan? Nədir adın, qız sənin?
 Heyif olsun, sənin kimi bir gəlin,

SEVGİLİM

Mən öz əski sevgilimi tanıram,
O Misirdə qızılanmış heykəldir.
O vaxtılıq bir insan tek fənikən,
İndi bu gün ölüm bilməz gözəldir.

Onun xumar, iri siyah gözündə,
Səhralarda yatan günün nuru var.
O, füsunkar, nadir gözəl çiçəkdir,
Ancaq Nilin kənarında gül acar.

Onun əyri, kaman kimi qaşları,
Gözəl qaşdan nümunəvi bir qaşdır,
O, sənətin telişli bir löhündə,
Qızıl rəngli, ağır qiymət bir daşdır.

Onun qalın dodağında ateşin,
Busələrin rəngi hələ solmamış,
Söndürməmiş isti, quru vahədə,
Onun güllü baharını qar və qış.

Neçə min il əvvəl, zümrüd qəsrde,
Büsət qurub, şamdanları yaxarmış,
Zalim qeyzli bir fironu bəklərkən,
Pəncərəni açar, Nilə baxarmış.

Bilsəm hansı aşiq onun əlindən,
Qızıl camda içmiş eşqin badəsin,
Bilsəm hansı xoşbəxt aydın gecələr,
Uzaqlardan duymuş onun şən səsin...

Bilsəm hansı Yusif onun saçlarını,
Yelpik çalıb, yavaş-yavaş oxşayıb,
Bilsəm onun xülyaların, əsrarın,
Bilsəm kimlər o xülyada yaşayıb.

Yaraşrmı çürük, qoca bir xana?
Bir qan içən, dişi düşmüş heyvana...
Nərgiz baxdı qızın heyran üzünə,
Göz yaşları pərdə çəkdi gözünə.
Dedi: – Olan olub, keçən keçibdir,
Tale məni xana nəsib edibdir.
Burax şamı, get işinin dalınca,
Qoy ağlayım öz halima doyunca...
Qız dedi ki: – Qonaq, məndən çekinmə!
Tutulmuşam mən də bu dərd və qəmə.
Üç ildir ki, obalarda dəyərsiz,
Həm arvadam, qoca xana, həm kəniz!
Bu vicdansız, gözəl qızlar ovçusu,
Bu yolkesən, karvan soyan, bu ası.
Indiyədək bir çox gəlin qaçırmış,
Bir çox quşun qol-qanadın o qırılmış.
Səndən əvvəl məni qapmış, bu donqar,
Mən sonuncu ovam, dedi əsir qız.

Bu arada çöldə bir səs yayıldı,
Alaçığın pərdələri açıldı.
Xan göründü... Nərgiz çıxdı özündən,
Dönüb başı, şimşek çaxdı gözündən.
Bir bucağa pişik kimi sıxıldı,
Odlu gözlə, nəzər ətrafa qıldı...

Yarı gecə ulaşarkən köpekler,
Dağ başından tülü edərkən qəmər,
Alaçığda qopdu müdhiş firtına!
Söndü şamdan, boyandı xan al qana.
Xırıltılı, tutqun bir səs ucaldı,
Bir az sonra sükut her yeri aldı...
Ay ucalıb, saldı suya ağ ləkə,
Çıxdı alaçığdan çölə bir kölgə.
Köpeklerin səsi çölü bürüdü,
O kölgə də yola sarı yüyürdü...

Mən öz əski sevgilimi tanıram,
O, qızıldan tökmə gözəl heykəldir!
Bir ulduzdur, əbədiyyət göyündə,
Şah əsərdir, həm də lətafəzəldir...

PAYIZIN İLK GÜNLƏRİ

Sarmaşıqlar titrərkən sərin sular başında,
Tək-tək düşər onların saralmış yarpaqları,
Hələ meşə yaşılıkən, hələ hava ilıqkən,
Dağlar başın qar alır, çöllər olur sapsarı.

Hələ axşam olmadan, günəş dağda sönmədən,
Möveşlin buz kölgəsi dərələr içərə enir,
Yaşıl ipək geyimli Arıtutan quşların,
Hər günkü şən səsləri yay keçmədən qəmlənir.

Axar sular durulur, kölgələr də uzanır,
İliq gündə yollardan keçən yorğun yolçular,
Bulaqların başında düşüncəli oturub,
Kölgələnən bağlara uzaqlardan baxarlar.

QAFQAZ YOLLARINDA

Bir parça

Sökülmüşdü dan yeri, çöl quşları ötürdü,
Turunc rəngli işıqlar dağlar başın öpürdü.
Yosun qoxan bir hava Araslardan əsirdi,
Qatar uzun yolları mənzil-mənzil kəsirdi.
Pəncərədən baxırdım yatar kimi hər yere:
Ağ örpekli dağlara, yaşıł geymiş çöllərə,
O pərdədə görünən xəyalının kölgəsi,
Sanki mənə deyirdi: Bax, gözəllər ölkəsi!
Röyalarda gördüğün tilsimli perdelər:
Bu güllənən yollarda bahar əli nəqş edər.
Bax! Gün doğur uzaqdan, azadlığın günəşini
Bu yolları sarıyan altın işıqlar deyil,
Azadlığın nurudur, şair, hörmətlə əyil!..
Alqışla bu günəş, ulduzların sürurin,
Bu bucaqsız çölləri, şənləndirən rəhbərin,
Röyalarda gördüğün cənnət yolu bu yoldur,
Bu yol arzu yoluna çonüb gedən bir qoldur.

Bax telegraf telində civildəşən quşlara,
Qara ipək pərlərə, mini-mini başlara,
Onlar sənə hər biri yol göstərir uzaqdan
Bilirlər ki, gəlirsən Xorasandan, Əraqdan,
Bilirlər ki, Təbrizdən yarı gecə keçmişən,
Səhəndin al camından sərin sular içmişən.

1945-Cİ İLDƏ

Söndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,
Dəyişildi bir gecədə bu dünyadan səfhəsi?
Sədəf rəngli fəcr açıldı uzaqlardan, dənizdən,
Yerdən göye qanadlandı səher zəfər nəgməsi.
Qızılılanan sular içərə nilufərlər açıldı,
Oda yanın Berlin üstə əl bayraqlar sancıldı.

Berlin düşdü, fəqət uzaq dənizlərdə yaponlar,
Yanar dağtok alov, atəş püşkürürdü sularda.
Çinlilərin evin yixib xərmənini yaxarkən,
Səcdə qılıb padşaha, salmadılar heç yada!
İnsanların naləsini, qorxusunu Allahın
Boğmaq üçün gözlədilər fərmanını bir şahın.

Onların da dövranları çox sürmədi,
Bir gecə bir sehri qüvvə ilə ürekleri partladı.
Qızıl Ordu hər tərəfdən sərhədləri keçincə,
İngiltərə, Amerika adalarə adladı.
(Güneş oğlu) imperator buludlarda qaraldı,
Üreyində təzə açan qızıl güllər saraldo.

Söndü qanlı şəfəqlərin, 1945-ci il.
Sədəf rəngli fəcr açıldı səhralarda, dənizdə.
Qan ağlayan dünya güldü, açdı əməl gülləri,
Dünya xalqı sevinərken, gülümsədi Təbriz də.
Azadlığın bayrağını Ərkin üstə taxdilar,
Yenə sönmüş məbədlərdə məşəlləri yaxdilar,
Sən doğdunsa qanlar içərə 1945-ci il.

BİR TOXUCU QIZA

Uçub rəngin qızım, səsin kallaşıb,
Kölgələnib gözəl, ala gözlərin,
Çix günəşə, qaranlıqdır karxana,
Uzaqlardan eşitmirəm sözlərin.

Yetər qızım, toxuduğun xalçalar
Aynabəndlə salonları süslədi.
Əməklərin, incə, solğun əllərin,
Bir çox zəngin ağaları bəslədi.

Nazik, ipək xalçaların gül açdı,
Otağında hər gəlinin, hər bəyin,
Bəzədinsə məclisləri de görüm,
Zavallı qız, bu dünyada var nəyin?

Nə vaxtadək ac qarınla işleyib,
Yorğun əller sərf edəcək min əmək.
Eşidibsən bu məsəli babadan:
“Çılpaq gəzib, özgələri süsləmək.”

Sən yaşında olan qızlar güllənir,
Nədən solmuş açan gülün tez sənin.
Məxmər geyib zənginlərin qızları
Nədən məxmər onlar üçün, bez sənin.

Rəngin uçub, dodaqların göyərib,
Gül, günəşlən, açısın solmuş güllərin.
Gəl, quş kimi qanad açıb uzaqlaş,
Qızıl günəş öpsün sarı tellərin.

BASQIN

Çən basıb dağları, sərindir havalar,
Payız zamanıdır köcüb obalar.
Dövrəni gəlibdir qara buludun,
Sönübdür ocağı müqəddəs yurdun.
Daxmalar sakitdir, qapılar bağlı,
Qurulub çadırlar qaralı, ağlı.
Soltanın ordusu qızışın deyə,
Meşələr odlayıb, tüstülər pəyə.
Quldurlar demək ki, fürsət tapmışlar,
Bir neçə qız, gəlin gecə qapmışlar.
Taxıllar alınıb, evlər talanıb,
Küçələrdə çoxlu cəmdək qalanıb.

Arvadlar yükür, ağlaşır qızlar,
Üfüqlər qaralır, yağır ağır qar.
Qapılar bağlanır, kəsilihər səs,
Kənd çəkir qar içrə, ağır bir nəfəs.
Zəfərinən ordu aldı bu kəndi,
Yıxıdı qalaları, düşmanı yendi.

Sakit hava, lakin bəslər firtına,
Elleri istibdad getirər cana.
Nə basqın, nə atəş, nə ölüm, nə qan,
Nə polad zəncirlər, nə qara zindan,
Nə süngü, nə xəncər, nə dar ağacı
Qanlı üşyanların degil əlacı.
Tapdalanan insan dünyayı yıxar,
Zülmün xirmənini atəşə yaxar.
O bir coşqun seldir, ölü alınmaz,
O qızğın aslandır, əsir alınmaz.

AXŞAM ÇAĞIDIR

Cəvahir oldumsa,
Kimse almadı,
Əridim, əridim,
İzim qalmadı.
Yoldaşlarım məni
yada salmadı,
Burax gedim, gözəl!
Axşam çağıdır.

Gün batır, kölgələr
yerdə sürünür,
Səhəndin əteyi
sisə bürünür,
Uzaqlardan qızıl
Vətən görünür,
Burax gedim, gözəl!
Axşam çağıdır.

Ağaclar ardından
Gümüş ay çıxır,
Həsrətlər könlümü
yandırıb-yaxır.
Ayrılıq gecesi
pərdədən baxır.
Burax gedim, gözəl!
Axşam çağıdır.

Dəyişdi dövran, ah,
dəyişdi dövran.
Sönən ocaqları
kimdir yandıran?
Kölgələr güclənir,
başlanır tufan.
Burax gedim, gözəl!
Axşam çağıdır.

ZAMANIN SİRİ

Yenə göverdi ot,
Sarı gül açdı.
Yükün çatdı, zaman
Gecəylən qaçdı.

Qovalarkən gecə
Hər gün gündüzü
Sürünən bir ömrün
Qalmadı izi.

Əski illər məni
Yurddan çıxartdı.
Min il gedən əvvəl
Karvana çatdı.

Pozmuş idi zaman
bir ilə yaxın,
Üzümün, gözümüzün,
Gözəl naxışın.

Özümü aynada
Tanımadım,
Kim imişəm mən, əcəba!
Nə imiş adım?

Bağlar dedi: – Şair,
Nə tez qocaldın.
Dağlar dedi: – Yaziq,
Pis günə qaldın.

Nə üçün solubsan,
soruşur günəş,
Bomboz olubsan, bax! –
deyirdi atəş.

Yüngüllətdi məni
o qədər fələk.

Tərpədir yellər
Saman çöpü tək.

Qızdırımayır məni
Nə od, nə ocaq,
Sarı işıq kimi
Görünür çıraq.

SAZAQ ƏSDİ

Sazaq əsdi dağdan, hava bulandı,
Xəzan oldu bağlar, yarpaq saraldı.
Sönsə də ellərin yanar çıraqı,
Alovlu gùneşə bax, sönməz qaldı.

Şerqdən qopan əvvəl ölüm tufanı,
Dağa, daşa çırpdı, dağıldı, getdi.
Sellərin aşlığı, daşlığı yerde,
Yenə lalə açdı, göy otlar bitdi.

Quruca çöllərdə avara gəzdim,
Batlaqlara cumdum, palçıq'a batdım.
Aç qapını ana, yenə də geldim
Dağları aşaraq, Vətənə çatdım.

XƏZANLAR

Xəzan çığı
Qızıl günəş odlanıbdır,
Ağacların yarpaqları
Min bir rəngə boyanıbdır...
Hər yarpağın bir rəngi var,
Sevda rəngi,
Həsrət rəngi,
Tutqun, tozlu,
Qürbet rəngi...
Xəzan çığı, yel əsərkən
Yağır yarpaq,
Ölgün yarpaq.
Qalanıbdır, qalaq-qalaq.
Yollar uzaq, göllər dərin,
Nəsim əsir sərin-sərin.
Dağlar bizim, bağlar bizim,
Yeriyərken yarpaq üstə
Qalmaz izin...
Gün yandırmaz,
Son bahardır,
Sanki ağaç yarpaqları,
Lacivərddi bir mətndə
Nəqqışlardır.
Bir çox xəzan gəlib, keçdi...
Bir çox karvan qonub köcdü.
Bir xəzanda
yetim qaldıq.
Bir xəzanda
Sevdalandıq.
Bir xəzanda
Alovlandıq.
Ən nəhayət,
Xülyaların havasından
Qanadlandıq.

Bir xəzanda
Parlaq qızıl günəş doğdu.
Bir xəzanda
Bulud gəlib günü boğdu...
Anlayarkən xəzanları
zaman bizi qovaladı...
Gəldi zaman, keçdi zaman...
Ayrı düşdük yurdumuzdan.
Həsrət qaldıq
Sərin-sərin bulaqlara
Gül-çiçəkli otlaqlara.
Zaman keçdi, biz quruduq
Susuz qalan ağaclar tek.
Təravətdən saldı bizi,
Bilməm qürbet?
Yoxsa fələk?

ARZU

İstərəm qəmli və tufanhı gecə yolçulara
Bir fanus tek, ya da qütb ulduzu tek rəhbər olam.
İstərəm yay günü çöllərdə axar bir su olub,
Dum-duru göz yaşı tek yolda çuxur içərə dolam.
İstərəm nəqş və nigarım qala, şerim oxuna
İstərəm bir sizi, həsrət tek ürəklərdə qalam.
Unudursa məni el, çəkməsə tarix adımı
İstərəm ay təki yurd üstə gecə şövq salam.

HƏYATDIR AXAR ÇEŞMƏ

Həyatdır axar çeşmə,
Yetər ah, dastan demə!
Keçən gün, keçən gecə
Bir daha dönməz geri.

Yuxularkən köhnə şəhər,
Parlarkən göydə ülker,
Oxurkən susərilər,
An məni, gözəl pəri!

Səhərin rüzgarında,
Dəyirman sularında,
Təbrizin baharında,
Rəngim var, sözüm vardır.

Məxməri çiçeyində,
Ellərin ürəyində,
Fərşlərin ilməyində
Naxışım, izim vardır.

Məhtabın çıraqına,
Sərxabın al dağına,
Ol kəklik bulağına,
Çoxdandı həsrətəm mən.

Ellərə alqış olsun,
Düşmənə qarğış olsun!
Qar yağşın, yağış olsun,
Güllənsin bizim Vətən!

Yollardır çala-çula,
Sağdan dön çapaq sola.
O gedər-gəlməz yola,
Dikmə göz, yetər gözəl!

Dağların başında qar,
Səfərdə hadisə var,
Yol çətin, keçidlər dar,
Hələ at keçər, gözəl!..

**AZƏRBAYCANIN GƏNC YAZIÇISI
NAMURAD FRİDUN İBRAHİMİYƏ**

İldönümün tutan yoxdu,
Yoxdur səni yada salan.
Qəbrin üstə göy ot bitti,
Ey Namurad, yazıq cavan.
Asıldığun gündən bəri,
Matəmlidir göy “Gülüstan!”

Dolaşarkən şimal yeli,
Yurdun qızıl bayrağında,
Ellər ilə od yandırdın,
Babəkilər ocağında.
Lakin əfsus, son işiq tək,
Söndün həyat cırağında.

Nə ellərin məktəbində
Kitabını açan oldu,
Nə yazdığını qızıl yazı
Rəvac təpib dastan oldu.
Lakin sanma bu əsrde
Hər şey bitib nisyan oldu.

Günün yeddi rəngi ərir
“Qızıl üzən” sularında.
Sənin izin, kölgən qalmış
Astaranın baharında.
Faşizm hələ hökm sürür
Qızıl odlar diyarında.

Məktəblərdə ana dilin
Oxuduran ustad yoxdur.
Ordu-ordu oymaqlarda
Əsir çoxdur, azad yoxdur.
Keçib cırraq, sönüb ocaq,
Xaraba çox, abad yoxdu...

Qaranlıqdır, tikanlıqdır
Həramılın pusqu qurub.
“Bağmuşə”nin bağlarını
Toz basıbdır, afət vurub.
Azadlığın gəmisiində
Kaftar durub, şeytan durub.

Dalğalanır fəzamızda
Zindanların iniltisi.
Eşidilir səhər-axşam
Radiodan düşmən səsi.
Bir çox hərzə ot gövərib,
Qanad gərib yol iblisi...

Getdim baba diyarına
Gördüm bayquş fikrə dalıb.
Qəbrin üstə axşamçağı
Payız günü şəfəq salıb.
Səndən, yoldaş, xatirələr,
Derin sözlər canda qalıb.

Əzraile qılınc çəksəm,
Yene bir gün ölücəyəm.
Çıraq kimi ya bir axşam,
Ya bir səhər sönəcəyəm.
Bilirəm ki, yer altında
Toz-torpağa dönəcəyəm.

Bunla belə əminəm ki,
Nur zülməti boğacaqdır.
Ən nəhayət, üfiqlərdən
Qızıl günəş doğacaqdır.
Daş nə qədər bərk olsa da,
İsti, soyuq oyacaqdır.

QORXMA!

Qorxma, bu mavi göy altında yanın günəşin,
Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək.
İlk baharına açacaq gül, ötəcək bülbüllər,
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək.

Dünya durduqca Səhəndin uca bürcündə yanın,
Ol gümüş rəngli ay yolları aydınlaşdıracaq,
Axacaq nəhlərin, həm açacaq lalelərin,
Bir də evlərdə inan sönməyəcək od və ocaq.

Ey mənim şanlı elim, həmvətənim, al günəşim,
Ayna tək parlaq üfüq, döryə tekin çərx əsir.
Ey qadınlar, analar, bircə açın pəncərəni,
Sübh açılmaqdadı, sübhün yeli dağlardan əsir...

QOVALA DÜŞMANLARI!

Qaranlıq içərə qardaşam,
Hələ gizlənibdir qızıl gün.
Bax, boğsa da səni qaranlıq,
Qırmızı səhəri bir düşün.

Zəmanənin tutqun səhəri
Bizlərə deyir ki, – Gəl bəri.
Yetər daxmalarda çəkdiyin
Sixıntılar, dördlər nə üçün?
Ayaqlarında var zəncirlər,
Nədəndir olubsan dərbədər?

Sənin əməyinlə bəzənir
Əlvən ipəklərlə lalezar.
Udduğun qanlardır ki, vəzir
Sarayında qızıl gül açar...
Cənnət bağ içərə tikdiyin
Saraylarda yatar hər zəngin.
Tozlu, yırtıq çadır çöllərdə
Ağız açıb səni çağırar.
Nəsim zənginləri oxşarkən
Ağ yel çadırını qabardar.
Yetər o tutduğun ol qan, qurum,
Qazdıgün quyu bir uçurum.
Göy sular üstündə çırpinan
Sənsən polad kimi yaradan.
Sənin udduğun toz, torpaqlar...
Qızıl, gümüş olub toplanar...
Gecə sona çatıb, gündüzdür,
Həqayıq yolu bax, düm-düzdür...
Qursanları yurddan çıxardıb,
Qovala, qovala, suya tök,
Alqışlaşın səni mavi göy.

VƏTƏNİN MATƏMİNDƏ

Qısa bir zamanda bahar tək
Çiçəklənən gözəl yurdumuz
Soyuq qəbristana bənzədi,
Dağlıdı duman tək ordumuz.
Gün çıxandan qara yel əsdi,
Yıxıldı qurğumuz, elimiz,
Odlandı, talandı Xoy, Təbriz,
Urmi axar sular diyarı,
Gülü solub, rəngi saraldı,
Hər gün, hər gecə qapımızdan
Aclıq, ölüm girdi içəri.
Heç unudularmı o günlər?
Cənuba yollanan sürgünlər
Kim unuda bilər o qışda?
Axşamadək qarda, yağışa,
Qara zindanların öündə
Yerə serilən arvadları.
Görükən qırmızı gün söndü,
İmperializm gülüb sevindi...
Ol dişləri düşmüş kaftarıñ
Gözü evlilərə sataşdı...
İmparializm bize nə verdi?
– Fəlakət, acliq və qara gün.
Qan izlərinə bax, bir düşün,
Təm dushmanını, ilanı!
Sənin əməyinlə bəslənmiş
“Parazit”in eti və qani...
Güneş görə bilməz bayquş,
Qızıl-çin köpəyi qudurmuş.
O emiri, satanları
Qanadı altınə almışdır...
Lakin yandırmaqdən nə çıxar?
Qızıl qurğuları kim yıxar?
Qaranlıqdan çıxan günəşlər

Onun qamaşdırar gözünü.
O yaralı canavar kimi
Daşdan-daşa çırpar özünü.
Burax çırpın, çırpın şeytan,
Qoy məhv olsun, onu tutmuş qan...

QANLI PAYIZ

Buludlar qalaq-qalaq,
Tökülər quru yarpaq.
Payızdır: "Qanlı payız"
El köcüb, sönüb ocaq.

Su axmaz zinə-zinə,
Qan axır su yerinə.
Ellərə divan tutur,
Amansız düşman yene.

Ortanı zülmət basdı,
Evlərdə indi yasdı.
Dan yeri ağararkən
Cəllad beş igid asdı.

Göydəkən rəbi-qadir,
"Kölgəsi yerdə gəzir",
Əfiyun dərvişlərə
Azəri olmuş esir.

Tozludur Təbriz yolu,
Şeytanla yurdalar dolu.
Zəncirlər dəmirdənsə,
Poladdı elin qolu.

Desə də tufan qan-qan,
Çekinmə qaranlıqdan!
Dur, qızıl məşəl yandır,
Görsə od, qaçar şeytan.

ŞAİR ŞƏHRİYARA

Məscidə gedərkən

Dam-divarı qar hörübdür
“Tfu deyirsən, göydə donur”.
Civildəşən ağ sərçələr
Lüt ağaca gəlib qonur.

Dünən axşam bazarçada
Başmaqlarım islanmışdır.
Kürsü altında qoymuş anam
Başmaqlarım dönmüş qaxa.

Külək qarı çırpır üzə
Gözündən yaşı axa-axa.
Ağır qarı yara-yara
Yollanıram məscidə mən...

Əynim tənik, qarnım yarım,
Qiş çağrı da demək Tanım
Yaddan çıxarmışdır məni.
İsti-soyuq olmuş əlim,
Ayaqlarım... ağlayıram.
Qan şoruldur əllərimdən...

Səssiz, qarlı qəbristanda
Alaca bir köpək ulur...
Külək məscid uşaqların
Canavar tək bir-bir udur.
Yol uzanır, yoxdur dibi,
Budur, cansız “Mir Həbib”
“Qurban xak pa” gözlüyürlər,
“Minnət xədayra” gözlüyürlər.

HƏYATIN YÜKÜ AĞIRDIR, AĞIR

Qaranlıq çökübdür, qar, yağış yağır
Həyatın yükü ah, ağırdır, ağır.
Uzaqda lampalar, qanla dolu göz
Qalmamış kənddə at, nə öküz.
Arabaya bağla, özünü igid
Çırpinan ürəyin səsini eşit.
Qara palçıq dizdən, yol üz yuxarı
Heyatın yükün çək işığa sarı.

Ucsuz və bucaqsız
Dəmirçi kürəsi tək yanın bir çöl.
Çək həyatın yükün, ölürsən də ölü!
Şirin su ardınca düşsən ayaqdan
Demərəm ki, gümüş səraba aldan.

Burası boz şəhər, xanın baş kəndi
Tunc qapısı qəsrin bağlıdır indi.
Önünde keşikçi gəzir xəyal tek.
Tökür yarpaqları yel ətək-ətək.
Gecə sükutunda sular şırıldır
Burası rəmzli, əski diyardır.
Sanma ki, fələkdən köcmüş qızıl gün
Üfüqdə qızaran tülüu düşün.

Mərmərdən bir saray, zümrüddən bağ
Ay işığı kimi parlayan çıraq.
Ətirli otaqda pərdələr ardi
Minyetüre benzər bir gözəl vardi.
Billur bardağda al şərab parlar
Buranın mövsümü bahardır, bahar.
Sarayı qurmuşdur sanki kainat
Sarayda gülləner başqa bir həyat.
Cənneti axtaran buradan keçsin,
Həyat bulağından sərin su içsin.

Qaranlıq çökübdür, qar, yağış yağır
Ellerin dərdi ah, ağırdır, ağır.
Dilənir şəhərdə xəyal tək gəzən,
Yurdunu buraxıb Tehrana gələn.
Daşlardan, palçıqdan yuva tikiblər
Ari tək uşaqlar pöhrə verirlər.
Yenə də arvadlar ikicanlıdır
Keçərsə bu yoldan həzreti xəzri
Görər ki, quruyub həyat çeşməsi
Pərdələrdən qalxır ölümün səsi.

Həyatın yükü ah, ağırdır, ağır
Qaranlıqda yatan elləri çağır.
Buludlarda qızıl ildirim çaxır,
Dağlardan dərəyə sel-sular axır
Sellər qudurmuşsa dağ kimi durun!
Körpü yixilmişsa, körpülər qurun!

UĞULDAYIR DƏLİ YELLƏR

Uğuldayır dəli yellər, budur
Çamur damda.
Nə köz qalibdi ocaqda
Yağışlı axşanda.
Kədərli xatirələrdi
Kitab-kitab qalanıb
Bağım xəzan olaraq
Yurd, yuvam, evim talanıb.
Buraxdılar qara yel əsdi
Şərqdən bir gün.
Nə qoydular evimə, qış zamanı
Gün düşsün...
Nə qoydular ki, əkin yaz çağında
Tellənsin.
Nə qoydular qəzəlin son baharı
güllənsin.
Xarabazar elədi od diyarını
əfsus.
Quru və isti diyardan axıb
Gələn ordu.
Elim əsir olaraq, oymağım köçüb
getdi.
Və bu nankor ağalar
Satdılar gözəl yurdu.

ŞAİR SÜLEYMAN RÜSTƏMƏ

Burada telqrafın
Qırılıb çoxdan teli.
Əsərkən “Bağış”dən
Ey sərin seba yeli.

Güzar qıl Qarabağa
Bakıya, həm Şirvana.
Yetir el peyamını
O əziz Süleymana.

Möhtəşəm ol şaire,
Bizlərdən salam söyle.
Deynən ki, dinləyirik
“Şairin səsin” hələ.

Ey əziz yurd qardaşım,
Dilədin qara zindan
Yıxılsın teməlindən
Dilədin bizim ölkə
Güllənib, olsun gülşən.

Lakin ey əziz qardaş,
Bu səfər güzar etsən
Təbrizdən, Məraqədən
Hər yerde görəcəksən
“Günəşsiz, aysız zindan”.

Hasara salmış iblis
Şəfəqli ölkəmizi.
Şeytanlar qılınclayırlar
Yollarda kölgəmizi.

Bu tayda bir çox yurdalar
Yıxılmış... sönmüş ocaq.

Odlanmış yürüşlərdə
Kitablar qalaq-qalaq.

Lakin hər sönən odun
Kül altı közleri var.
“Obalı şair”lərin
Sazları, sözləri var.

Möhtəşəm şair, aman!
Sözümdən məhzun olma!
Dinlərkən qüssəmizi
Qəmlənib, dolğun olma!

Bir zaman şimallardan
Bizlərə qonaq gəldin.
Zülməti yara-yara
Əlinde çıraq gəldin.

Gecəmiz qaranlıqsa
Gözümüz səhərdədir.
Fələkdən ümid üzüb
Arzumuz bu yerdədir.

OTUR EVDƏ

Otur evdə, bürün kürkə
Dağda vardı boran, şair.
Qarabağda xalan varmış,
Xalan sənə qurban, şair.

İşiq gördün o taylarda
Sən də sönük çırqıq yaxdın.
Gündən yanan zəmi gördün
Bulud olub, şimşek çaxdın.

Bilirsən ki, yurdumuzda
Qırılıbdı yad ejdaha.
Nedən bizim şəhri hərif,
“Bəla gərdən” etdin şaha?

İllər boyu yurddan uzaq
Azdırılmışdı şeytan səni.
Ey yaramaz, səni duydum,
Girov qoydun gər vətəni.

O taylılar sazin döyü
Türk dilində sözün gördü.
Bu taydakı eller isə
Aydın “iki üzün” gördü.

Duydum təbin güllənibdir,
Bizim dildə qoşman boldu.
Ağlayaraq demisən ki:
“Göz yaşından Araz doldu”.

Hansi Araz? O Araz ki,
Qerq olubdu qızıl qanda.
O Araz ki, qan ağlamış
Fridunlar asılanda.

Get, aşnalıq qatma artıq
Yad sənindir, sən də yadın.
Yashı payız üz verirkən
Cəlladları alqışladın.

Burax aşsin, daşsin Araz,
Sən get şaha mədhiyyə yaz.
El düşmanı, dil düşmanı
Gəl aldatma el-obanı!

SEVGİDİ

Şəbnəmlərlə boyalı ağ gül dərdim bir yiğin,
Gördüm gülə ətin var, şəbnəmlərdə işığın.

Duydum sənin səsini sehər əsən nəsimdə,
Səndə olan ateşdən ruhumda var mənim də.

Röyalarda parıldar gecə gözəl gözlərin,
Tozlu zaman yolundan getməz ayaq izlərin.

“Yaradıcı” nəqşində səndən ilham almışdır,
Pərdəsində baharın rəngləri qalmışdır.

Gözəlliyi dünyada sənsən gözəl yaradan,
Qəndillərdə şölesən, məbədlərdə sicurdan.

Əfsanələr dövründən səndən qalmış heykəllər,
Səni sevən şairlər hələ gezer dərbədər.

Sən bir nuri əzəlsən, göydən yerə əyləndin,
İlk əsrarın yolundan; gələn yolçu sən idin.

GÜL DƏMƏTİ

Tebrizin bağlarından,
Dərmışəm ətək-ətək.
Həsrətlə, iştıyaqla,
Qırmızı, sarı çiçək.

“Yam”dakı çeşmələrdən,
Sərin su içən olsa,
Günəşli, isti gündə,
Arazdan keçən olsa.

Dərdigim o gülləri,
Ay çıxan zaman gətir.
Vurğunun və Xəndanın
Qəbrinə nisar yetir.

PAYIZ

Payız çatıb, bostanları pozublar,
Qızıl suya boyanıbdır göy çınar.
Sel suları yenə axır dağlardan,
Quşlar köcüb gedib bizim bağlardan.
Eşidərkən puldan, işdən var xəber,
Ac qalanlar şəhərlərə köçürlər.
Şəhərdəki acliq çəkən az deyil,
İndidəki isti hava, yaz deyil.
Məscidlərdə yatar gecə qonaqlar
Hər gecədə ölüür bir çox uşaqlar.
Heydərbaba, bax bağlarda yel əsir,
Meşələrdə quduz qurdalar yol kəsir.
Palçıq evlər bir-birinə sixılıb,
Bir parası yeldən, seldən yixılıb.
Evlər susmuş, soyuyubdur od ocaq.
Yenə haçan hava, rüzgar olacaq?
Lakin “baba” hava yenə qızışar,
Yaşılanar qara çəmən, göy çınar.
Quşlar yenə yurdumuza dönərlər,
Yad ellərdə qara günlər görənlər.
Yenə günəş işiq salar sulara,
Buğda bitər, gələr ağaclar bara.
Aydın şəfəq gülər bizim ölkəyə
Dastan olar hisli daxma, həm pəyə.
Onda sən de uzaqlardan sübh erkən
Çiçəklənmiş “Xoşginab”ı görərsən.
Öz yerinde buğda, pambıq əkəni,
Bizlər üçün qızıl xirmən döyəni.
Qara günün ömrü “baba”, az olar,
Zülmün odu sönüb, gülü tez solar.
Onda sənə mən qoşmaca qoşaram,
Axar çay tək həm aşaram, coşaram.

QIŞ

Qar yağaraq dünya açmış ağ çiçək
Nə qoyun var otlaqlarda, nə inək.
Dəyirmanı axar sular firladır,
Suyun səsi ağacları yuxlaşdır.
İçərisi dəyirmanın tutqundur,
Hər yer ağdır, tavan, taxça, dam undur.
Qızıl günəş yanırsa da bacada
Sınıq lampa tüstüleyir taxcada.
Bir bucaqda cindir yataq salıblar.
İki körpə kor yuxuya dalıblar.
Onlar tozlu dəyirmanda doğulub,
Gül açmadan öz qımında boğulub.
Kiçiklikdə olursalar dərbedər,
Böyüyərek bir gün... gedərlər.
Şorba yeyib, bit içində yaşarlar
Dağı, daşı aşarlar.
Keşik çəkib sarayların öündə,
Cavanlıqda yaşarlar it kökündə...
Qayıdarkən kəndə yeri əkərlər,
Meşələrdən quru odun çəkərlər.
Arvadların qoruyarkən ərbabdan
Üzlərinə ağız açar kor zindan.

YAZ

"Heydərbaba!" yaz günəşi parlayır,
Gülə dolmuş yaşıl bağlar, göy çayır.
Quşlar oxur çıçəklənmiş bağlarda,
Sürü otlur dərələrdə, dağlarda.
Su səsindən çöldə qulaq tutulur
İliq külək dam-bacanı qurudur.
Yenə kotan işe düşmüş tarlada,
Güllü tuman, yaylıq uçur havada.
Nə el üçün, ne yurd üçün, şan üçün
Arvad, kişi çalışırlar xan üçün.
"Heydərbaba", kəndli xana borcludur,
Bilirsən ki, borclu namərd quludur.
Tüstüllerse onun bu gün ocağı,
Borca gedər sabah qabı, qacağı.
Zülm əlindən məgər şirin su içər?
Qara günlər məgər ondan vaz keçər?
O zaman ki, duman dağı bürüyər
Palçıq damda onun canı çürüyər.

YAY

İsti düşmüş, yaydır günlər uzanıb,
Su azalıb, çayır çəmənlər yanıb.
Gün qızardıb əkinləri, qurudub,
Bostançılar çöldə alaçığ qurub.
Biçin vaxtı gəlib çatıb indicə,
Xırman döymək gəlir biçin ardınca.
Hovla qoşar baba, uşaq dən yeyər,
Yorğun, tənbəl öküzləri o söyər.
Güneş onu yay günündə qovurur,
Yel əserkən xırmanları sovurur.
Xəlbirleyər ana dəni, o selər
Toz içində yuvarlanar körpələr.
Nemət içrə bugünkü acı çay içər,
Qiş günündə korluq və acliq çəkər.
Ana sevinər, uşaqları boy atar,
Baba ölüb qara torpaqda yatar.
Palçıq koma kölgə salar özgiyə,
Yeni nəsil xidmət edər xan, bəyə.
Yay da bitər, yenə günər qisalar,
Bostançının bağı ona verməz bar.
Taxıl dolar anbarına ərbabın
Tazelərkən malakesi arvadın.
Fal açaraq deyər sellər axacaq,
Ac kəndlilər yurd-yuvasız qalacaq.
Güllənəcək xanın gözəl sarayı,
Bəy alacaq bu il "Dimgəsər payı".
Uşaqları çıçək kəsib biçəcək.
Bu il bir çox tazə gəlin oləcək.
Mal qırılıb, bahalaşar daş kələm,
"Sam" əsəcək çöldən... ələləm.

ÇİNİ FİNCAN

Çini fincan, sənin sədəf rəngində
Qızıllanan səhərlərin şövqü var.
Sənin nəqş və nigarında xəyalın,
Tilsimli, yaşıl bağı gül açar.

Söylə görüm, hankı əllər çəkibdir
Bir sarışın, gül üzlünün nəqşini?
Hankı qələm qızıl rəngə boyayıb
Bir şairə layiq qılıbdır səni?

Çini fincan, o kəhrəba gözəllik,
Hankı günün, hankı əyin nurudur?
Gur saçların gül üzünə dağıdan,
Pərimidir, söylə, yoxsa huridir?

Çini fincan, çini fincan söndürmə,
Üfüqündə yanın o al rəngləri.
Çini fincan, təbah olma, qırılma
Təbah olur yoxsa hünər əsəri?

CİĞATI

Bir yaz günü kənarından keçdim mən,
Gülab təkin sularından içdim mən.
Bir son bahar diyarından köçdüm mən,
Gözəlləri gözəllədən Ciğatı.

Meşələrin gəzdim, gördüm səfasın,
Oxuyarkən “Emil Zola” naməsin
“Çar oymağın” duyдум sesin, sədasın
Qruslardan axıb gələn Ciğatı.

Qalmadı ah, o diyarda bu səfər,
Nə özümdən, nə sözümdən bir əsər.
Yene haman “Kak Mirzə”yəm, dərbədər
Ətəklərin yerə sərən Ciğatı.

Deməm bu gün bu sözlərin yeridi,
Sanma “Mirzə” bir sümük, bir dəridi.
Ətim, yağım “ağalıq”da əridi,
Qan-yaş tökdüm, etək-ətək Ciğatı.

Qaranquşlar yenə gəlir baharda
Yavan çörək yeyir çoban naharda.
Kimlər ölmüş, kimlər qalmış diyarda?
Söylə görüm, mavi örpek, Ciğatı.

Durur yenə bir qapılı daxmalar?
Yarı gecə yenə qoyub qaçan var?
Gəlir səhər su doldursun gözəl yar?
Həyətlərdə vardır pətək, Ciğatı?

Bəzeyisən köhnə, əski diyarın,
Azalmasın görün duru suların.
Silmə, aman, yarın nəqş və nigarın,
Çalxalanma, bircə utan, Ciğatı.

Bir də görüm çiçəklənir göy çəmən!
Nə haldadır o şəbnəmlı yasəmən.
Ondan bir səs, ya bir ətir gətirsən
Son baharlar qan ağlayan, Ciğatı.

O günlər ki, şügum bütün rəngiyile
Gözlərinin aynasında düşərdi.
Düşünərdi, şirin-şirin gülərdi,
"Kak Mirzə"də pullu, zəngin bir ərdi?

O günlərdən keçmiş artıq çox zaman
Batan gündü, üfüqlərdə hər bir an.
Gecə köçüb, gündüz qonan karvan.

Geri dönməz, qurmaz qızıl ocağın,
İşildatmaz, sarışın ay çırağın
Öpməz birdən günəş yayın yanağıн.

YURD MAHNISI

Bir yerdə savaş qopsa da,
Bir yerdə barışdı.
Bax Astarada güllü bahar,
Xoyda da qışdı.
Əlvandı sarı dağlarımız
Sanki naxışdı.

Başdan-başa Azərbaycan
Bağı – cənandı.
Mavi Xəzərin pərdəsi
Min rəngə çalandı.
El ordusudur, qalası
Qarlı Savalandı.

Yurdumda axar çaylar,
Üzüm bağları vardır.
Qışlaqları var,
Ətirli yaylaqları vardır.
Ulduzlu gece,
Güllü səhər çağları vardır.

Bozqırların ardından
Elim bir gece köcmüş
Bu yurda qonub,
En-boyunu yaxşıca ölçmüş.
Kəhriz çıxarıbdı o
Serin şerbetin içmiş.

Ellərdi edən Urmiyəni,
Təbrizi gülşən.
Getsən bilirəm Ərdəbilə
Bir sehər erkən
Hər pərdə elin
Nəqş və nigarin görəcəksən.

Aldanma şirin söz desə xan,
Yoxdu vəfası.
Xan bir əzəli düşmənimizdir,
Bize ası
Damdan düşüb artıq
O hərifin yerə tası!

Dur yurd keşiyində, igidim!
Bax, oyanıq ol!
Xan südlü inek isteyir,
Ərbabı da pətrol.
Vermə, bu hərif keflidi ha!
Öz evinə yol!

Mən söyləmirəm həsrətə qatlan,
Sitmə döz!
Bir çox analar yollara
İllərdi dikib göz.
Xan versə də azadlıq
İnanma! Nə yalan söz!

Gel, köçmə vətəndən,
Yada bel bağlama, qardaş!
Dövran belə getməz, qalamaz
Daş üzərə daş!
Şimşek kimi çax!
Sel kimi ax!
Çalxalanıb daş!

TƏRƏHHATA İNANMA!

Ana güldür, bir gün solur,
Ana dili şirin olur.
Bizim türki şirin dildir,
Xoş sədali, zəngin dildir.
Dil – günəşdir, işiq saçar,
Səadətə qapı açar.
Yadın dili boyunduruq!
Bir keçiddir, buruq-buruq.
Qoy yadlaşın senatorlar,
Xalqı soyan tacir, tüccar,
Yaltaq şair yoluñ azsin,
Mədhiyyələr şaha yazsin.
Gel atəşə, qızım, yanma!
Tərəhhata çox inanma!
Zənci danmaz öz dilini,
Hindi sevər öz elini.
Kimsə yoluñ çəşib azmaz,
Türkü deyib, farsi yazmaz.

NƏ ANLADIQ?

Nə anladıq gəlib keçən günlərdən?
İldirimlər çaxdı, işiq əridi
Damarlarda soyuyaraq isti qan,
Vücudumuz qırıq-qırıq əridi.

Bulud kimi kölgə saldıq dağlara,
İz qalmadı gəzdiyimiz yollarda.
Güvəndik ah, o güllənən çäglər...
Bahar keçdi, xəzan çağrı dağlarda,
Nə gül qaldı, nə bir meyvə, nə yarpaq.
Bir səs qopdu bağçalardan, məşədən.
– Yoxluq, – dedi, – dur gəl bize ol qonaq.

Münəccim tək hər şey mənə aydır:
Yağış yağıb bir çox gülər açacaq.
Şimşek çaxıb, guruldarkən dağ, dərə,
Sellər coşub qara tufan olacaq.
Əldən-ələ seyr edərək dəftərim
El içində şerim hay-küy salacaq.
Keçməyincə gözəl Leyla karvanı,
Gecə-gündüz gözüm yolda qalacaq.

GÖZƏL

Qaranlıq gecədə tufan qoparkən
İldirim tək nəden çaxmadın gözəl?
Burucu dönərkən ayrılıq günü
Nə üçün arxana baxmadın, gözəl?

Uzun gecələr ah səni gözlədim,
Səher quşları səni səslədim,
Bağçamda nestəren gülü bəslədim,
Duru bulaq olub axmadın, gözəl?

Büründün ipəyə, bəzəndin gəlin,
Bulağa qırmızı işiq ələdin.
Ay kimi gecəni gündüz ələdin,
Bir tək çiraq əldə yaxmadın, gözəl?

Dəftərimdə sənə naxışlar vurdum,
Meşələr içində alaçıq qurdum.
Nədən bağında ey qara gözlü "Rum"
Saçlarına bir gül taxmadın, gözəl?

QAR YAĞIB ÜSTÜMƏ

Qar yağış üstümə, qara ağacam
Əsmeyince yellər, qarlar tökülməz.
Qonublar qarğalar başıma axşam,
Ağırdır, axşamın dərdi çekilməz...

Günbatana sarı uzanır yollar
Yolların sonunda qanlı diyar var.
Gecələr orada bayquşlar ular
Xəzanı yaslıdır, baharı gülmez.

Qara tufan salıb yenə hay-huyu,
Bağlarda tikanlıq, yollarda quyu.
Zəherlənib çoxdan çayların suyu,
Zəherli çayların suyu içilməz.

Məşriqdə sitəmin təndiri yanar,
Şair dərvişliyi seltonət sanar,
Qara seləancaq dağlar dayanar,
Namərdilərə mərdin başı əyilməz.

Üstümə qar yaşısa günəş eridər,
Şimal yeli yeri gülüstan edər.
Yad vurub ellərə qara ləkələr
Göz yaşılı bunca ləkə silinməz.

İNQİLƏB

Payız idi, sərin yellər əsirdi,
Ağaclardan solğun yarpaq əlirdi.
Ələ aldı çomaq, geydi çarığın
Tərk elədi doğma yurdun, oymağın
Yola düşdü səhər çığı Təbrizdən
Dağ yolunda içdi axar kəhrizdən.
Qaranüşlər köçməmişdi bağlarda
Toyuq, xoruz eşenirdi ortada.
Dağı, daşı bürümüşdü al günəş,
Qalanmışdı quru yonca, ot, küleş.
Girdi kəndə, tiqqıldatdı qapını
Dedi: – Ay qız pəri, Məhidi!

Gel bəri.

Güllü bacı çıxdı dərhal pəyədən
Dedi: – Səməd xoş gəlibsen.

Gel görək.

Sərinləşib hava, bəlkə üzürsən
Dur gel evə, verim sənə çay, çörek.
Pay saxladım sənə təndir aşından
Çıxart hələ papağını başından.
Nə var, nə yox, bir de görünüm şəhərdə?
– “İnqilab var Güllü bacı hər yerde!”
– O ne demək dayna? Nədir inqilab?
– O bir yağlı paydı, ballı halvadı.
– Qadan alım, bəs o halva hardadı?
– Vəzirimiz göndəribdir Təbrizə.
Bu gün, sabah bacı, verərlər sizə.
Fikrə getdi, Güllü dedi: – İnanmam.
Mən bir türkəsayaq arvad, heç qanmam.
Gəldi kəndə qarnı yoğun hökmran
Payladılar “məşrutə”ni bir zaman.
Yetişmədi bizi, xanlar bölüşdü,
Kəndxuda da onlar ilə görüşdü.
Taladılar var-yoxunu ellərin,

Apardılar əkinçinin yerlərin.
“Məşrutə”dən bir şey bizi çatmadı,
“İnqilab”dan qadan alım, deyirsən.
Kəndlilərə bu dünyada nə çatar?
- Sanma bacı, dünya belə qalacaq.
Sönmeyəcək yandırığın od, ocaq.
Ağ inqilab yaraları sağıltmaz.
Qış tükənər, yenə kəndə gələr yaz.
Baxacaqsan bir gün dağdan gün aşdı
İşığından sönük gözün qamaşdı.
Palçıq evin, qara peyən yıxıldı.
Ağ kərpicdən sənə otaq tikdiler.
Nəvələrin şəhərə dərsə getdilər.
Çay-çəmənlər, bağ-bağçalar bölündü,
Uzaqlardan aydın səhər gördündü.
Xatircəm ol bacı, deyim mən açıq
Bir də olmaz kendistanlı derbəder.
Aydınladar yurd-yuvanı ağ işıq,
Yurdda qalmaz “Rəhəti”dən bir əsər.

BAĞDAGÜL

Bağdagül, qadan alım
Şəkerim, sarı balım.
Tozlandı sən gedəli,
Daş aynam, güllü xalım.

Uzundu gecə bitməz,
Çıraqım işiq verməz,
Ay çıxır, gəl ey gözəl,
Kölgə tək bağçanı gəz.

Gün idim, hər axşamda,
Tif idim billur cama,
Lale idim, kəklik otu
Yaz günü yaşıł “Yam”da.

Xatirən gözəl qaldı,
Payızdan xəzəl qaldı.
Toz basmış dəfərimdə
Sənə bir qəzəl qaldı.

BATBAT YEYƏN USAQLAR

Əqrəb yuvası, palçıq evlərdə,
Daş əsrindən qalma iyrənc yadigar,
Ölümü gözləyən, heyatdan məyus,
Bir ovuc ac, çıplaq kəndli yaşayar.
Hələ sökülmədən dağda dan yeri,
Taxta qapıları günəş döymədən
Tüstülər pəyələr, səs-səda qopar,
Çölə gedən olur, naxira gedən.
Dolub boşalırkən bulaq başları
İnəklər, buzovlar sulardan içər.
Dünyaya gəlirkən yeni yolçular,
Əski yolçular da dünyadan köçər.
Analalar əlləşər şirin can üstə,
Yoldan keçənləri çağırıar dağlar.
Hər yerdə görünər cinli, dualı,
Zəhərli “batbat”dan yeyən uşaqlar.

Dövlətli uşağı yeyirkən qışda,
Portaqalla alma, ananas, banan,
Kəndli uşaqları meyvə dadmazlar.
Onların meyvəsi batbatdı inan...
Hakimlər buradan atını sürməz,
Acıdan “qurudu qapanı” görməz.
Bizim yerdə xaqan dəyişmə edər,
Kəndlini soyub da zənginə verer.
Basilarkən kitab, süslü zərnigar,
Altun diyarında xatun səs salar.
Hisli daxmalarda əkinçi çürür,
Ölkənin şöhrəti dünyani bürür.

QURBANLIQ

*Gənc azərbaycanlı yazıçı
Səməd Behrəngi Arazda üzərkən boğuldı.*

Yayın isti bir günündə,
Dağdan qərəngin günəş doğdu.
Hələ o gün gün batmadan
Behrəngini Araz boğdu.

Yayıldı bir kölgə suda,
Sular aşdı, çatmalandı.
Araz özün bir yel sanıb,
Behrəngini qurban sandı.

O zaman ki, bağçalardan,
Quşlar uçdu, gül eləndi.
Araz uddu qurbanlığı,
Qızıl sular həlqələndi.

Uzaqlardan axıb gələn,
Araz oğlun qucaqladı.
Qara yerdə yatdı Səməd,
Sel ağladı, el ağladı.

Behrəngini yad edərkən
Can odlanar, ürək yanar.
Dastanların oxuyanlar,
Hörmət ilə onu anar.

Zülmət çöksə üfüqlərə,
Yenə günün rəngi qalar.
Yürüş etsə şaxta, boran,
Unudulmaz güllü bahar.

QARAÇILAR

Siz çöllerde, biz şehrde çürüdük,
Deyin görüm, macarmısız, yoxsa türk?
Tanrı sizi qaraşınmı yaratdı,
Yoxsa qara günler sizi qaraltdı?
Yaxud həsrət ateşində yandınız
Həm soltanı, həm Tanrınu dandınız.
Divan tutdu sizə məger ərənlər?
El bağından yetgin meyvə dərənlər...
Ərənlərin üzün xanlar ağartdı,
Sizi qovub yelə, selə buraxdı.
Əşrlərdən bəri çöldə yaşarsız
Çöldən köçüb uca dağlar aşarsız.
Nə oldu ki, qaraçıqlar qurdunuz?
Yasalara bunca qarşı durdunuz?

Felək sizin daşınızı atıbdır,
Aclıq, ölüm kiminizdə yatıbdır.
Nədən maşa, ələk, xəlbir sataraq
Ələyib un kəpəyinə qataraq.
Qapı-qapı gəzərsiniz hər səhər,
Olacaqdan verərsiniz xoş xəbər.
Heyran-heyran dolaşarkən dünyada
Vəd edərək “Şirin”ləri “Fərhad”a
Sizdən başqa bu aləmdə ev qızı,
Bəxtiyardır, işıqlıdır ulduzu.

Siz qatlanan zülmə dözməz qullar da,
Nə vaxtadək sürünməli yollarda?
Ac qarına diyarlardan keçirsiz,
Qonaq etməz sizi nə Rey, nə Təbriz...
Gəlin bizim ellər ilə tanışın,
Qeydi atıb bu əsrle yanaşın!
Sitəm sözün üstünüzdən siliniz,
Bir danışın görək, nədir diliniz.

İllər boyu diyar-diyar seyr etmək,
Çadırlarda yaşayarkən qərib tək,
Heç yaraşar insan adlı kimseyə?
Sona çatsın həm qaraçıq, həm pəye!
Ellər, döñün yurda, yurdalar güllənsin!
Aşıqların sədəf sazı dillənsin.
İşiq gəlsin, parıldasın aynamız,
Qızıl günəş doğsun, gülsün dünyamız!

ŞERİN SESİ

Gün batarkən qızıllanan çaylarda
Gül açardı yazın gözəl axşamı.
Uzadardı mənə şerin pərisi
Şərab ilə dolu, altun bir camı...

Mən məst ikən, tarlalardan duyardım:
Böcəklerin aşiqanə nəgməsin...
Eşidərdim həm də yaşıl dərədən,
Meşələrdən axıb gedən su səsin.

Bürünərkən yollar naxır keçəndə,
Turunc rəngli buludlanan tozlara.
Naxır yoldan ötüb, tozlar yatarkən:
Çəmənlikdə rast gələrdim qızlara.

O qızların ən işvəli gözəli,
Uzadardı mənə bir dağ çiçəyi...
Mən o gülü bir saxsida saxlardım...
Olsun deyə otağımın bəzəyi.

Ay doğarkən kölgələnmiş sularda,
Ayın gümüş işıqları titrərdi.
Dağ çiçəyi verən nazlı qız mənə
Şərab ilə dolu bir cam verərdi.

Mən məst ikən o dilbərin səsində...
Şerin mərmüz, dərin səsin duyardım.
O, yatarkən eşqin sönməz rəngilə,
Şerin ipək pərdələrin boyardım...

KİMLƏRDİR?

Gecə vaxtı ulduzları sayanlar,
Bulaqların nəgməsini duyanlar,
Öz ömründən usananlar, doyanlar,
Sabahatək oyaq qalan kimlərdir?

Dəniz coşub qabararkən dalğalar,
Buz suları ay edərkən zərnigar,
Gecələrin ahəngilə biqərar,
Pərvanə tek şəmə çarpan kimlərdir?

Qızıl, sarı yarpaqları dağıdan,
Sular üstə kəhrəbayı bir xəzan
Bir alagöz, sarı gülə oxşayan
Əfsununa məftun olan kimlərdir?

Axşamçağı tozlu yolda sürünen,
Uzaqlardan şübhələr tek görünən,
Qaranlığın örtüsünə bürünən,
Uzun-uzun fikrə dalan kimlərdir?

Gözəllikdən sərməst olan, olmayan,
Yar eşqindən saralmayan, solmayan,
Bir noğməyle gözü yaşa dolmayan,
Şairləri dəli sanan kimlərdir?

Şair sözün hər dinləyən anlarmı,
Şerdəki gizli qalan min qəmi?
Anlamayan deyil könül məhrəmi,
Namehrəmə həmdəm olan kimlərdir?

GECƏNİN SƏSİ

Titrədir çırağı yelin nəfəsi,
Ucalır bağlardan gecənin səsi.
Ağaclar ardından göy işıqlanır,
Yarılır çinarın ipək pərdəsi.

O yarı gecədə güllənen mehtab,
Uzaq üfüqlərdə açır bir sərab.
Donuq sularda ay parçaları
Gümüş bılıklər tek çirpinir bitab.

Gecənin sükütu artırır qəmi,
Ayın işığında bir xəyal kimi.
Bir quş qanad çalır, səslənir o quş
Bu gecə yarısı çağırır kimi?

O quş sevdaların öksi olmasın,
O səs xülyaların səsi olmasın,
O da arzularım, ümidiim kimi
Bu qəmli gecədə sönüb solmasın.

SƏHƏND DAĞI

Şəhər erkən alaçıqlar qurulmuş
“Qaranqu”nun kənarında, otlaqda.
Şəfəq gülür suda, Səhənd oyanır,
Sədəf rəngli, incə ipək yataqda.

Baxır Səhənd, keçən ilki dostları,
Gülerüzlə, uzaqlardan səsləyir...
O bir dağdır, lakin onun üreyi,
İnsanlara dərin sevgi bəsləyir.

Deyir: – Gelin, sürüleri otladın,
Çəmənlərim, çayırlarım sizindir.
Aclıq görüb, korluq çekən obalar,
Gelin için, bulaqlarım sizindir.

Sizin üçün yamacları bəzəyib,
Gözəl quşlar bəsləmişəm sizlərə,
Çıraq kimi qızıl lalə yandırıb,
Yaşıl xalı döşəmişəm hər yere.

Gelin qurun çadırları, buraxın
Otlaşınlar otlaqlarda at, qoyun,
Uşaqları buraxınız gəzsinlər,
Od yandırıb qaranlıqda, toy tutun.

Sizdən uzaq, qara günlər görmüşəm,
Çox çekmişəm həsrətizi, bir il var,
Deyin görün, bu bir ildə nə gördüz?
Nə eşitdiz bu dünyada, obalar?

Gelin için sularımdan doyunca,
Dağın malı yellərindir, selindir,
Qayalarım, suyum, otum, otlağım,
Ətəyimdə bəslədiyim elindir.

AXŞAM KÖLGƏLƏRİ

Axşamın kölgələri
Açılar zanbaq-zanbaq.
Tökülər su üstünə
Sayələr yarpaq-yarpaq.

Axşamlar qızararkən
Suların həlqəsində,
Görünər bağ və çəmən,
Güllərin pərdəsində.

Gündüzün işıqları
Ərirkən çeşmələrdə,
Sürünər dağa sarı
Kölgələr pərdə-pərdə.

Gümüş rəng buludlardan
Doğarkən gözəl mehtab,
Açılar suda həmən
Füsunkar gümüş sərab.

BİR QULAMIN GÜNAHI

Bir tacir qulamı ki, əzəldən talesizmiş,
Sarayda xacə üçün dəyərsiz çalışardı.
O gözəl bir gənc idi, amma ki, qulam idi
Görəndə ev qızını odlanıb alışardı...

Bir gecə saray içərə hər yerde qəndil yandı
Qələmkar süfrələri döşədi qulam yerə.
Qonaqlar geldi bir-bir, içildi qızıl şərab,
Hər yerdən danışdilar, qalmadı təpə, dərə.

Bu ara sərəxoş xacə qulamı səsləyərək,
Sərin su xahiş etdi naxışlı kasasında.
O kasa Çindən gəlmə, mərcan tək bənzər imiş
Ağ örtü üzərində hindin al adasına.

Deyirlər bir qonağın o qaba gözü dəydi
Evvanda düşdü yere, daş üstə parçalandı.
Təşvişə düşdü Qulam, titrəyib qaçdı rəngi
Bu qəza üzərindən od tutub xacə yandı.

Saraya geldi darğa, qulamı zəncirlədi
Aparıb bir daxmada ac-susuz buraxdı da.
Dan yeri açılanda qulamı suya salıb
Sonra da şallaqlayıb, dedi: – Ey haramzada.

Xacənin kasasını nə üçün sindirmışan?
– Vurma, qoy düzün deyim, dedi ey darğabaşı.
Xacənin gözəl qızı baxırdı pencerədən
Ayağım sürüsdü də görmədim yonma daşı.

Zindana salındı o bir neçə aydan sonra
Qazının əmri ilə ölümə məhkum oldu.
– O, qızı aşiq imiş, bu gizli dərd üzündən
Qaranlıq yerdə gül tek saralıb, həm də soldu.

“Bəlx”dən gəlmə qazı bir “adil” adam imiş,
Boğarmış ədl adı ilə elləri payız və qış.
Soruşdu günahsızdan: – De görüm, yaziq oğlum,
Ulduzun sönük imiş, tuş oldu sənə ölüm.
Nə ilə bu gün ölmək isteyirsin? Dedi Qulam:
– Ev qızı mənə versin zəhərlə dolu bir cam.

Eşikdə eşidildi sübh çağı qadın səsi,
Göründü evin qızı elində mey piyaləsi.
Qız, qələm qaşlı dilbər, dayanıb dözdü bir az.
Gözleri yaşıla dolu, qulamı süzdü bir az.
Qədəhə titrək əllə zəhərli şərab tökdü
Döşəyib ətəklərin yer üstə dizə çökdü.
Su nədi, şərab, qulam içərek rəngi soldu.
Saralıb bet-bənizi, qanına zəher doldu.
Çatladı dodaqları, boğunuq çıxdı səsi,
Sevgili yara dedi: – Ey ölüm fəriştəsi
Mən əzəl gündən inan sevmişəm candan səni,
Yenə də şərab sula, məst qıl, gözəl məni.

Aşıqın ölümünü gördü qız, oldu qəmgin,
Zəhərli sürəhiyə uzatdı o da əlin.
Bu ara pəncərədən sarı gül işiq saldı
Xəzanlı daxma içrə, qız qaldı, qulam qaldı.

MAHNILAR

Dağlar daşdı, qayadı,
Gün üfüqü boyadı.
Bizim əllər sevərlər
Həm aşnanı, həm yadı.

İstər bahar, istər qış,
Dağa vurar min naxış.
Dünya görmüş sərabsa,
Gənclik qızıl röyamış.

Əzizim ey, gün batdı,
Gecə gəldi yel yatdı,
Yusif kimi igidi
Bir yumağa kim satdı?

Qar, ağ güllü çəməndir,
Tannı, bir qar ələndir.
Qar zənginə ipəkse
Yoxsullara kəfəndir.

Gecə zülmət, mənzil dar,
Qapı-baca qardır, qar.
Ölüm, qapı açıqdır
Çilpaqları gel apar.

İşiq yoxdur fələkdə,
Un qalmamış əlekde,
Qara ölüm gəlibdi
Qapıları döyməkde.

Lampada yağı qalmayırlar,
Şair fikrə dalmayırlar.
Ay dünyayı bezəsə
Bize işiq salmayırlar.

Yad bəzədi ordusun,
Qırğın salıb tökdü xun.

Felək, çerxın qırılsın
Günəş, odun sovusun.

Qırğıq gözə ox dəyer,
Nadan bütə baş əyər,
Tülkü qurddan qorxanda
Quyruğunu tərpədər.

Bu dünyani ay bəzər,
Suda işıqlar gəzər.
Bəzən zülmət içində
Könül aydınlıq sezər.

Qayalar yalçın-yalçın,
Sel suyu axın-axın,
Uçurum ağız açıb:
Atını sürmə, sakın!

Sahir gecə yatmadı,
O, elini atmadı,
Xəlqin isti aşına
Soyuq sular qatmadı.

Analar qara geyib,
Bəzənib şah arvadı.
El-oba yas içində,
Toy-düyün sarayدادı.

Qopubdur qara tufan,
İstidir qorxunc Tehran.
Bir neçə ölüm hökmü,
İmzalayır namərd sultan.

Ay söndü, ulduz batdı,
Karvan yükünü çatdı.
Namədlər bir gecədə,
Vətəni yada satdı.

98

Yüksəlməz, mədh etsələr,
Şairler bir o başı,
Namərdin qulu quldur,
Günəşə çatsa başı.

Ulduzlar gümüş xaldı,
Ay suya işiq saldı.
Gözlədim, gəlmədi yar,
Gözlerim yolda qaldı.

Keçdi son qəmlı gecə,
Ulduzlar da batdır.
Dan yeri işıqlandı,
Məhkumu oyadılar...

Qar əridi, axar sular lilləndi,
Çay-çəməndə öcək-böcək dilləndi.
Bağ-bağçada yenə badam gulləndi,
Hanı yurdalar, hanı ellər, hanı yar?

Kim alnınə qara yazı yazındı?
Az ömürdə qarà günlər uzandı.
Bura qurbət, nə "Lalə", "Şamqazan"!¹
Hanı yurdalar, hanı ellər, hanı yar?

Gün qızardı, sular oldu zərnigar,
Daşdan-daşa çaldı bizi rüzigar.
Yağış yağdı, yenə gəldi ilk bahar.
Hanı yurdalar, hanı ellər, hanı yar?

İllər boyu zülm gördük qulaq as,
Əsir olduq, toy düyünlər oldu yas.
Boyundakı zəncirləri basdı pas,
Hanı yurdalar, hanı ellər, hanı yar?

¹ Kənd və yer adlarıdır.

Hankı ocaq keçdi, hankı odlandı?
Şer, qızıl dəftərləri tozlandı.
Demək, "insan hüquqları" yalandı!
Hani yurdalar, hanı ellər, hanı yar?

Qar əridi, sel suları atlandı,
Dəli könlüm hər dərdlərə qatlandı.
Yazlıq cismim iynələrə saplandı...
Hani yurdalar, hanı ellər, hanı yar?

Əkinçi əliyle dağ ətəyində
Payızda əkilən cavan gilənar.
Baharda bəslər bar, ağ çiçəyində
Yayda meyvə verər qırmızı gilənar.

Çekilən əməklə açılar güllər,
Dalgalanar çölde sarı sünbüllər,
Bağlarda göyerən ətirli gülper
Aydınladıb gözü, könülü oxşar.

Palçıq daxmalarda böyüyen qızlar,
Yabanı çiçəklər, sarı ulduzlar,
Yağışlı payızlar, günəşli yazlar,
Bu qara torpağı edərlər gülzar.

Onlar ki, dünyadan çox tez köçərlər,
Xırmanları döyüb, buğda biçərlər,
Qara çörək yeyib, şor su içərlər,
Bir gün kor yuxudan olarlar bidar.

Səher nesimilə gullənən otlaq,
Çəməndə açılan susəni, zanbaq,
Dünyanı bəzəyən əməkdir, ancaq,
Olmasa qara qış, gullənməz bahar.

Dağlar daşdı, qayadı, gün üfüqü boyadı,
Bizim ellər sevərlər həm aşnanı, həm yadı.

İstər bahar, istər qış, dağa vuradı min naxış,
Dünya görmüş Sərabsa gənclik qızıl röyamış.

Əzizim, ey gün batdı, gecə gəldi, yel yatdı,
Yusif kimi iyidi, bir yumağa kim satdı?

Qar ağ gülü çəməndir, Tanrı, bir qar ələndir!
Qar zənginə ipəksə, yoxsullara kəfəndir.

Gecə zülmət, mənzil dar, qapı-baca qardır, qar,
Ölüm, qapı açıqdır: – çıplaqları gel apar.

İşiq yoxdur fələkdə, un qalmamış əlekədə,
Qara ölüm gəlibdi, qapıları döyməkdə.

Lampada yaq qalmayırlar, şair fikrə dalmayırlar,
Ay dünyani bəzəsə, bize işiq salmayırlar.

Yad bəzədi ordusun, qırğın salıb, tökdü xun!
Fələk, çərxin qırılsın! Günəş odun sovusun!

Qırılıq gözə ox dəyər, nadan bütə baş əyər,
Tülüq qurddan qorxanda, quyuğunu tərpədər.

Sahir gecə yatmadı, o elini atmazı,ş
Xəlqin isti aşına, soyuq sular qatmadı,ş

Bu dünyani ay bəzər, suda işıqlar gəzər,
Bəzən zülmət içində, könül aydınlıq sezər.

Qayalar yalçın-yalçın, sel suyu axın-axın,
Uçurum ağız açıb, atını sütəmə, sakın!

PARK

Burası bir yaşıl, səfali cennət,
Hasarları odlu və gurultulu...
Kölgədə oturub bir zəngin adam
Əsil cennət əhli, Tanrının qulu.

Burası bir bağdır, həm də gözəl bağ,
Göyü açıq mavi, havası tozsuz.
Gün pərdədən keçib yayılır yerə,
Torpaq üstə yatıb avara bir qız.

O toxucu qızdır Kirmandan gəlmə,
Babası ölübdür, itib anası.
O bir fahişədir, zavallı insan,
Damdan onun artıq, düşübdür təsi.

Burası Tehranın lap göbəyində
Qurulan vahədir və gülən röya.
Axın-axın gəlir işsiz adamlar
İşsiz adamlar ah, gəlməzlər saya.

Bir "sigınacaq"dır bu şəfəqli bağ
Sürgün edilənə, yurdsuz olana.
Bu cənnətdə yaşar cehənnəm əhli
Kövşərindən içərlər qana-qana.

Bir yerdə dərs oxur, yoxsul tələbə,
Onu məşğul edən elm, həvəsdır.
Budur, uzaqlardan qopur bir səda,
"Bəxtiyarlıq satan" uşaq səsidir...

Bax yolda dilənən "ab hövüzü" dür,
Günəşdən yanmış bir qoca kondli...
Kövşəndən qovulmuş binəva adam
Onu başa salmir Tehranın dili.

Burası bir yaşıl cənnət olsa da,
İlham verməz heç şair olana.
Bu bağın torpağı, gülü, çiçəyi,
Göz yaşılı islaq boyanmış qana.

Burası bir bağdır, örtmüş ağaclar,
Ondakı pisliyi yadlar gözündən.
Burası bağ deyil, qara ləkədir,
Silinməzdır əsla Tehran üzündən.

ŞIRAZLI ŞAIR XOCA HAFİZ

Səni "Xoca" qəzəllərin odladı,
Yoxsa türkün gözəlləri odladı?
İşildarkən qırıq bir ay dağlardan,
Duyularkən bülbül səsi bağlardan,
Əfsanələr diyarından keçdin sən,
Gəbrin qızıl şərabından içdin sən.
Sənə güldü mavi səma, göy cəmən,
Yarın eksin piyalədə görərkən.
Qələm alıb qəzəl yazdırın, yatmadın,
Qəzəllərin qızıl pula satmadın.
Xərabata gedib, qaçdırın saraydan,
Saraylarda bildin od var, zəncir, qan...
Bir "Loli"nin saçlarına gül taxdırın,
Bəzənekli xatunları buraxdırın.

Şairlərlə Hafız, sənin işin yox,
Bilirəm ki, dərdin çoxdur, qəmin çox.
Səni eşqin yanar odu qovurmuş,
Xəzan sənin güllərini sovurmuş.
Qaranlıqda tufanlara tutuldun,
Başın dönüb, oldu sənin könlük xun.
Sahillərdə baxdın işiq evlərə,
Göz gəzdirdin hər bucağa, hər yerə.
Yardımına əsla bir kəs gəlmədi,
Boğulanlar halın kimse bilmədi.
Karvan keçdi, yol üstündə inlədin,
Cirelərin sədasını dinlədin...
Qapısında mərifətsiz ərbabın
"Məddah"lar tək çöl palazın salmadın.
Gecə ötüb, gündüz gözdin dərbədər,
Bazarlarda ipək gördün simuzər.
Çağırmadın yardımına kimsəni,
Şərab üçün girov qoydun xırqəni.
Sərxoş olub tozlu yoldan keçerkən,

Bağçalarda gördün açıb nəstərən.
Şirazlı bir türk gözəlin görəndə,
İpək donun, məxməlilən görəndə
Vuruldun sən bəzəyinə, alına,
İki şəhri bağışladın xalına.
Mərifətsiz görüb Şiraz əhlini.

Tərk elədin yurd-yuvanı, elini.
Yollar keçib xarabada yatdırın sən,
İncilərin başqasına satdırın sən.
Zəhərlədi səni ürfan şərabı,
Üfüqlərdə gördün tutən şərabı.
Dedin açan hər müşkülü şərabdır,
Ömür qısa, arzu evi xarabdır.
Alimləri dedin yolun aiziqlar,
"Sernevesti" alınlara yazıqlar.
Dünya dedin davamsızdır, binyadı,
Bir qarıdır min kişinin arvadı.

Bəzədinsə Hafız, zəngin şerini,
Anlamadı kimsə sənin şerini.
Dünya döner, keçər qışlar, gələr yaz
Hafız səni, "mollabaz"lar anlamaz.
Hafız, sənin şerin dərin dəryadır,
Şer deyil, bir xəyaldır, röyadır.
Fars dilini incilərə bəzədin,
Çirkin qızı demək zərlə bəzədin.
Aclıq çəkib, həyatında saraldın,
Sürünərək gündüz, gündə qaraldın.

Ləzzət duymaz kor olanlar gözəldən,
Ölülərə tapar əcəm əzəldən.
Məzarlıqdır bu yer, itlər hürərlər,
Sənətkarı sürgünlərə sürürlər...
Bu torpaqda bir çox hərzə ot bitər,
Hərzə otlar içərə qızıl gül itər.

Şairleri zindanlara atarlar,
Sularına acı zəhər qatarlar.
Onlar üçün sonra türbə tikərlər,
Bəsleyərlər onda göy ot, gül-çiçək.
Ölenlərin yeri yaşıl cənnətmiş,
Dirilərin yeri uzaq qürbətmiş.
Yuva salmış burda divlər, şeytanlar,
Divan tutar xalqa yoldan azanlar.

Divanını oxuyarkən hər axşam
Hafız, sənin əhvalına acıram.
Ömür boyu aydın bir gün görmədin,
Muradınla bir gün həyat sürmədin.
Həyatında, xarabada yatdınsa
İndi yerin bir gülşəndir, xülasa.
Başın üstə gecələri şam yanar,
Pərvanelər qanadları odlanar.
Sənin üçün büləbül ötər gecələr,
Əsmər qızlar bağ-bağçanda dincələr.
Divanını açıb səni anarlar,
Aşiq olub ateşinlə yanarlar.

YƏZİDİN SARAYI

Ağ-gümüş minalı qəndillərin al şölələri,
Qanlı izler buraxıblar suların çəngində.
Mavi, firuzə saray aynalarla şəfəq salıb
Görünür aynada bir pərdə, səma rəngində.

“Roma”dan qalma o həşəmetli və yıldızlı saray
Qırx sütun üstə duran dalğalı bir dəryadır.
Ağ ipək pərdələr ilə bəzənən qəsr “yəzid”
Sanki şəhərin gecəsində açılan röyadır.

Atəş içrə yanan ud məclisə bir nəşə verib,
Oynayırlar bəzənəkli kölələr, cariələr.
Əlli beş başqa kənizlər yarı çılpaq, bitkin,
Məclisin əhlin əfsunlayaraq sərxoş edər.

Bürüyüb ud və rübab səsləri, hər kəs gülüşür,
İçilir badə gülgün, qırılır cam billur.
Bu gecə “şam” bəzənilmiş və saray toy tutmuş
“Korbəla” fəthi üçündür qurulan bəzm sürür.

Fil dişilə bəzənən bir uca təxt üstə yəzid
Oturubdur, deyəsən qəle açan firondur.
Qan içən, ev yışan ol zalime qasid getirib
Qanlı bir hadisədən, faciədən, yaxşı noid.

İndi qırx gün quru çöllərdə gəzən bir karvan
Yanaşır ay işığında təpənin zirvəsinə.
Dəvə üstündə susuz, ac qalan arvad və uşaq,
Qulaq asmaqdadılar qəsrədə bayram səsinə.

Dəvələr yorğun, uşaqlar daha bitgin, eyvah,
Hamı bir səslə susuzluqdan edir ah və fəğan.
Şəhərin tunc qapısı qorxulu səslə açılır,
Süngülü bir neçə əsgər görünür yollardan.

MÜRŞİD

Gecə keçmiş yaridan, kollar, içində bir quş,
Oxuyur kölgələrə gizlice bir şer fəraq.
Qara yarpaqları yel tərpədir, ay dağda sönüür,
Ağlaşırlar yenicə Şama gələn əhli İraq.

Mavi, firuzə sarayda içilir qırmızı mey,
Quru torpaqda yatanlar gecə xunanə içir.
Orda minlərcə çiraq, minalı qəndil varken,
Burda bir qupquru ay var, o da zülmətdə keçir.

Qərinələr keçdi, dəyişdi cahanın özeyi,
Amma cəlladların əhvalı dəyişməz qaldı.
Bir çox atəş soyuyub, sönmədi zülmün alovu,
Sönmədi, yandı və aləmlərə atəş saldı.

Yağışla sulanmış gül bağçasında,
Şəbnəm parıldarken lalə tasında,
Başında oturdun axar suların
Seyr etdin hüsnünü o son baharın.
İsfahan xalçası altına saldın,
Qəlyanını çəkib xülyaya daldın.

– Heyf olsun, dedin solan güllərə,
Bu su kimi axıb keçən ömüre.

Gecələr yaldızlı evində yatdın,
Bir gözəl qadına imanı satdın.
Günəş yayılanda açdın gözünü,
Aynalarda gördün çirkin üzünü.
Ah çəkib söylədin: – Ömrüm çürüdü,
Günəş batdı, dağı duman bürüdü.

Bəzən məclis qurub al şərab içdin,
Sevdaların yeddi şəhrindən keçdin.
Sözde İsa kimi dünyani atdın,
Torpağını xalqın qızılıla satdın.
Dedin: Arzuların qəsri xərabdır,
Dirilik əfsane, dünya sərabdır.

Fırtına qopanda evində qaldın,
Qiyamət gününü yadına saldın.
Dedin: – nə müsibət, nə tufan, yahu!
“Ac pulsuzlar” inmə günahıdır bu.
Nahaq qan töküldü, adam qırıldı,
Ölüler başından qalaq quruldu.
Sen “məntiq əltiri” oxudun bir də
Göydə gəzdin, xəlqi görmədin yerdə.
Yadlara özünü satdın, məni də.
Çürütdün ömrümü, saldın min dərdə.

Köşeni qoymadın bəzəyim mən də,
Göz dikdin də bizim xaraba kəndə.
Üfűqümde gülən günü söndürdün,
Məni boğdu aman, tozlu qara gün.
Qorumadın məni, acliq ilində,
Qoymadın danışam ana dilində.
Dünya dəyişildi, ellər oyandı,
Zülmətlər içində işıqlar yandı.
Sən qara bulud tək günəşi boğdun,
Hər gün iblis kimi bələlər doğdun.
Yad arabasına bağlandıñ özün,
– Sürünürəm dedin, gəl sən də sürün.

DƏMİRLİNİN ƏTƏYİNDƏ

Parıldayır inci tək səhər çağında,
Fəcrin göz yaşları yarpaqlar üstə.
Buludlar aşır uca dağları,
Sürünür kölgələr otlaqlar üstə.

Çardaqlara qonan günün işığı,
Öpür Dəmirlinin dodaqlarından.
Yarpağın səsi tək sevdalı ahəng,
Eşidilir kəndin bulaqlarından.

Nişanlı qızların baxışlarında
Ümid alovları olur nümayan.
Hər yerdə açılıb qızıl çiçəklər
Azadlığın günü doğan zamandan.

Yaşlı tarlalarda bitən sünbüllər
Kəhrəbayı xirmən hazırlamazmı?
Bunca sarı gül tək açan gəlinlər
Yeni bir dünyayı qurmağa azmı?

OYAN, EY SEVGİLİM!

Dağdan ay çıxar, ağ pence açar,
Yaralı könlüm dördlərə dolar,
Üzünə baxdıqca quşum qonar
Oyan, oyan, ey sevgilim, oyan!

Eşidilen səs karvan səsidir,
Odlanan şamın son nəfəsidir.
Aşıq Qeribin hicran bəsidir
Oyan, oyan, ey sevgilim, oyan!

Məşriqdən çıxır ülker ulduzu,
Canda atəş var, ürekdə suzi,
“Qara çəmən”in sarışın qızı
Oyan, oyan, ey sevgilim, oyan!

Yel əsib, quru xəzel tökülür,
Ülker batır, dan yeri söküür.
Çox yorğunam, dizlerim bükülür...
Oyan, oyan, ey sevgilim, oyan!

Yaralıyam ah, üz-gözümdür qan,
Ölüm göz öündə, verirdim can,
Bir içim su ver, yanıram aman,
Oyan, oyan, ey sevgilim, oyan!

Qoy su içib də öpüm alnından,
Tökülsün bir az saçlarına qan,
Məni bəkləyir qara karivan...
Oyan, oyan, ey sevgilim, oyan!

Dünyanın əhli qan yaş silmezdir,
Əcəlin peyki aman bilmezdir,
Gecə yolcusu gedər-gelməzdir...
Oyan, oyan, ey sevgilim, oyan!

MUĞANDA QURAQLIQ

I

Muğanda düşdü quraqlıq, çayır, çəmən yandı,
Günəş qızardı səhərdən, üfüq alovlandı.
Qoyun-quzu qırılıb, mal-qara helak oldu,
Və Şahsevən elinin nobaharı tez soldu.

Bir ay içinde bir illik əməklər oldu hedər,
Dağıldılar alaçıqda ömür süren əller.
Çobanlar öldü, çoban itləri təbah oldu,
Deyən, gülen elin ey vah, günü siyah oldu.
Gecə çadırda yanana lampalar keçib getdi,
Bu bir həkayət idi, dünyada olub bitdi.

II

İşıqlara boyanarkən o möhtəşəm şəhərin,
Yanaşdı darvazaya ac, susuz qalan karvan.
O şəhərdəki duman tozuna çeker örtük
Qonaqlara demədi bir nəfər də: – Xoş gördük.

Sərildilər quru yerde, oturdular naşar
Sarayda toy tutulanda, yananda şamdanlar.
Çıraq, çörək qonağa kimse vermədi yalnız,
Gecəylə itdi üç oğlan, kiçik, gözəl bir qız.

Bütün bazar, küçəni gezdi üç kişi bica,
Uşaqların sorağın kimse vermədi əsla.
Günorta gəldi polis, ac qalanları qovdu,
Demək ki, zəngin olandan qada-bala sovdı.

Yer axtarırkı köçənlər səhərdən azca kənar,
Tapıldı bir xaraba, orda bir geniş anbar.
Kilim döşəndi, uşaqlar bir-bir yatdı,
Uzandı kölgə, bir az sonra da günəş batdı.

Qaranlıq oldu, qəbilə düşüncəyə daldı,
Bir arvadın şüşə bir lampası işiq saldı.
Biri samavarını qaynadıb, ucaldı səsi,
Samavarın odu söndü, kəsildi zümzüməsi.

Çörək tapılmadı bir süfrədə, dağarcıqda,
Saraltı bir gecədə el-obanı aclıq da.
Uşaqlar öldü acıdan, dağıldı şəhərə oba,
Muğan gəlinləri ey vah, diləndi, öldü gəda.

III

Muğan mahalına getdim, qarış-qarış gəzdim,
Sənin sorağını tutdum, payız və qış gəzdim.
Vətəndə ah nə gözəllik, nə bir səfa gördüm,
Sönük ocaq, quru kəhriz, yixiq koma gördüm.

Çiçəkli, güllü çəmənlər məni qucaqlarkən
Sənin dalınca gözəl bax, bu şəhərə gəldim mən.
Bu zülmətə qovuşub öz muradıma çatdım,
Xəraba içərə demək, gənc axtarıb tapdım.

Günəşlə şöle çəkən daşlı çölləri keçdim,
Və ölmədən ölümün sərt şərabını içdim.
Nədənsə görmədim, əsla, gəzəndə mən şəhəri
Xeyalımın üfüqündə gülən yaşıł hədiqələri.
O sözə, sazda gülən güllənən şəhər bu imiş?
Gözelligilə cahanda olan səmrə bu imiş?

Səadətin quşu burdan keçib qanad çalmaz,
Məhəbbətin ağacı torpağında kök salmaz.
Bu yerdə zülmət udubdur bütün işıqları ah,
Yeni nəsil çürüyübüdür, fəna olub, gümrah.

Şimalda bağçaları xəsrivane yurdu, burax,
Cənubda "zağa"lara, palçıq evlərə bir bax.
Şimalda dum-duru su, yam-yaşıl çinar vardır,
Cənubda odlu günəş, qap-qara sular vardır.

Budur, ağır araba həmlə edən arıx rikşa,
Əcəmlər içərə yeni meydana çıxan geyşa,
O süslü bir araba zəngini bağa aparır,
Yalın ayaq gedənin də ayaqları qabarır.

Bu yanda it ölüsü, pis qoxan sular, külliük,
O yanda tozlara batmış yaşıł çəmən, güllük.
İpək geyimli, bəzəklili xanımlara baxma,
İşıqlı restorana, dansığa, bara baxma.

Yol üstə lüt uşağı, ac qadınları seyr et,
Xərəbələrdə yanalar sorağına bir get.
Qanad gəribdi bu yerdə qızıl seven şeytan
Əlinde od və dəmir, hər gecə deyir qan-qan.

Ağız açır qara zindan, udur ilan kimi ah,
İşıqlı ali cahana gedənləri gah-gah.
Qızıl kalsçaya gəl bax, yada vətən satanı
Havayı nəfəs yolunda günahlara batanı.

IV

Budur, bizim elimiz köşəsin, evin buraxır,
Axın-axın bu bələli-cəhənnəm içərə axır.
Demək ki, saxsıya satmış cəvahiri elimiz?
Bu tozlu bulud üçün tarmar olub Təbriz.

Çiçəkli, güllü çəmənlər məni qucaqlarkən,
Sənin sorağını aldım, bu şəhərə gəldim mən.
Səni xarabada tapdım, fəlakət içərə aman,
Səni əritdi gözəl qız, alov saçan Tehran.

Gəl indi Qərbə sarı, dağları aşılı gedəlim,
O yerdəki yaşayır indi oymağım və elim.
"Qaranqu"nun kənarında, çadır qurub oturaq,
Bize əzizdi o köşən, o qarlı dağ, torpaq.

Gecə axar suların ince nəğməsin eşidək,
Və tozlu yolda gedən karvanın səsin eşidək.

MAKSİM QORKİYƏ

O məftun olduğun əngin dənizə,
Sular içrə doğan qızıl günəşə,
Gecə yarısında sədəf yol açan,
O ay işığına, gümüş atəşə
Mən də sənin kimi, heyranam, heyran.

Yağışlı səhərdə ağ martıların,
Boz sular üzərə o tiranların
Məni də qəmlədər, mən də görmüşəm.
Sular qabaranda “ağ” atanları,
Mən də balıqçının ağın hörmüşəm.

Gecə yarısında ağır qayıqda,
Dalğalara çarpan kürek çəkənlər.
Yelin nəfəsilə sənən fanuslar
Suda boğulanlar, qırıq yelkənlər
Dərin düşüncəyə məni də salar.

Yaxıcı günəşdə qan-tər içinde,
Quldur xanlar üçün biçin biçənlər.
Quru çörək yeyib şükür edənlər,
Sınıq kuzələrdə şor su içənlər,
Ürəyimi odlar, məni də qəmlədər.

Baharda gülənen çayır, çəmənlər
Səhər nəsimilə əsen yarpaqlar.
Quş səsilə dolu qızıl zəmilər,
Kəklikotu qoxan sərin yaylaqlar
Mənə səhərin aydın yolun göstərər.

“Meditranə”nin mavi örpəyi
Parlaq gündüzleri, aydın gecəsi,
Və ay işığında göye yüksələn
Rum qızlarının o füsunkar səsi
Şerimdə izləri açılar həmən.

BİZİM MƏHLƏ

Gün boyarkən dağı, qapı açılar,
Palçıq divar ardi görünər bahar.
Gecəyən açılmış məxməri gülər,
Yarpaqlar içindən üzümə gülər.

Burası Qızıl su, bizim yurdumuz,
Təbrizin gözündə işıqlı ulduz.
Səhəri aydın və şəfəqi rəngin,
Yaşıl bağçaları bir cennət təkin.

Pəncərə açılar, tərpənir perdə,
Allı-pullu gəlin cələyir xəndə.
Çıraq kimi yanır hər səhər çağı
Sulayıb süpürür, darmı, otağı.

Bürünc səmavara od salır, sonra
Besti götürüb və gedir bayır.
Məscid anbarından sərin su daşır,
Gün düşür üzüne, gözü qamaşır.

Kılımi döşeyir, açır süfrəni,
İncə bir səs ilə çağırır məni.

Gün yayılanda və bostanda gah-gah,
Onu gözətleyir qurulu dəzgah.
O cecim toxuyur, qıraqı çin-çin,
Bir tika çörəkle yaşamaq üçün.

Gəlin gecə-gündüz çalışır, amma,
Öyini bəzənmir, zəngin olmur da.

Gün boyamır artıq dağı, dərəni,
Gəlin çağırımayır bir daha məni
Burası Qızıl su xaraba diyar,
Xaraba diyarda könülmü açar?

Məxməri gülər ah, payızla solub,
Sazlı-sözlü evə matəmlər dolub.

BAYATILAR

I

Bir gün varmış, bir gün yox,
Gün doğandan çıxarmış.
Yazdan, yaydan sonra da
Görünərmiş payız, qış.

Gömgöy Xəzər suyunda,
Yelken açarmış yatlar.
Çadırların içində
Yaşarmışlar Bayatlar.

Bir gün yenə bu gün tək,
Dönərmiş çərxi-fələk.
Yaylaqları bəzərmiş,
Yaşıl çəmən, al çicək.

Cınar kölgə salarmış,
Həm payızın, həm yazın.
Yerdən qalxıb havada
Torəğay çalarmış sazin.

Gün buluddan baxarkən
Qövsi-qüzəh gülərmiş.
Karvan keçərkən yoldan
Ala köpək hürərmiş.

II

Xirmən sonu çərçilər,
Ayın-oyun satarmış.
Dağda, bağda sevişən
Muradına çatarmış.

Biçilərmiş məxməl don,
Cavanların boyuna.
Uzaq ellər gələrmiş
Qız-gelinlər toyuna.

El şairi qoşarmış
Bayatilar, mahnilar,
Hər şerində gülərmiş
Qızıl xəzan, göy bahar.

Qalaq-qalaq od yaxıb
Genclər bütün oynarmış.
Toya gələn qocalar
Keçən günü anarmış.

Şam yanarmış evlərdə,
Dağda gəvən çırığı.
Süsənlənilmiş ipəkle
İşiq, gəlin otağı.

III

“Bayatlar”ın dövründən,
Zaman aşmiş, gün keçmiş.
Ellər ölüm əlindən
Acı-acı mey içmiş.

Lakin tufan qopmuşsa,
Qurumamış kökümüz.
Budaq verer, gül açar,
Bahar və qış kökümüz.

Aşıq şeri elləri
Edərmişsə biqərar.
Yazar Sahir bu gün də
Əsrə uyğun mahnilar.

Saz şairi qədimlər
Deyirmişsə “bayati”
Mən də “bayati”larla
Dirildərəm “bayati”.

Ortalıq kölgələndi
Yel əsdi, gül ələndi
Yar bize qonaq gəldi
Çıraqlar şölələndi.

Kölgələr pərdə-pərdə,
Qulaq ver, yazıq dədə
Zindana düşən qızın
Solmuşdu bir gecədə.

Yollardır çala-çula
Sağdan dön çapaq sola
Gül kimi cavanları
Cürütdü qızıl qala.

Pərdədə deyir biri
— Kim ölmüş, kimdir diri?
Axşamdı, lampa yanır
Görünür yarın yeri.

Köpəklər ala-bula,
Xan qala, xatun qala
Hər axşam neçə cavan
Ötürür qızıl qala.

Analar edərlər ah,
“Evin”dir işğəncə gəh.
Şəhidlər üstə baxın
Təxtini qurubdu şah.

Bir yanar cəhənnəmdir
O qorxunc, qanlı “Evin”.
“Evin”i quran namərd
Yixılsın görüm evin.

Payizzdır dərin yara
Gəl unut, gül bahara
Qulaq ver o taylarda
Nə gözəl oxur “Sara”.

Çıraq yandır, ocaq qur,
Kor yuxudan bircə dur!
Qoy əməyin dağtsın,
Yurdumuza qızıl nur.

Batma qəmə, ağlama,
Ürəyimi dağlama.
Qoy bağrımdan qan axsin,
Yaramı sən bağlama.

Əyil-əyil, öp məni,
İstər ürəyim səmi.
Sənsiz neylər xatirim
Gülüstəni, çəməni.

Sən bir ulduz, günəşsen
Ruhumda bir atəssən.
Yada varsan, qurtarmam,
Al qanına bulaşsan.

Dağlar uca, göy uca,
Qonur bir quş ağaca.
Yurdumuzda çox şikar
Tüstüləyir hər baca.

Xalça toxur gelinir,
Dənə dolur ekinlər,
Güllendirir həyatı
Dünyada sən kiminlər.

Getmə günəş, bir dayan,
Sənsən gülləri açan.
Sənsiz dünya qaralar
Parıldamaz asiman.

KEÇƏN GÜNLƏR

O günlər ki, sarmaşıqlar divardan,
Saçlarını bizim bağa tökərdi.
O günlər ki, son baharın günü
Buludlardan işıq dağa çekərdi.

O günlər ki, sular ipək pərdədə,
Anlaşılmaz, dərin sözlər deyərdi.
Sən oxurdun titrək səslə, səsində...
Ayrılığın yorğun səsi titrərdi.

Hələ o gün solmamışdı Urmidə,
Nilufərlər, axan sular başında,
O günlər ki, mən bir təzə gənc idim,
Sən də bir qız, on dörd, on beş yaşında.

Sənin iri gözlərində yanardı,
Hələ o gün, eşqin sönməz rəngləri.
Bir baxışla yanaqların pörərdi,
Deyəmməzdəm: – Gözəl, birçə bax bəri.

Yadindamı, bir gün seher açarken,
Şəbətlərlə dərdik yaqut üzümlər?
Bir il sonra içdik veslin badəsin,
Ay doğarkən, büllur camda, ey dilber!

Xəzan oldu... xəzan bilməz Urmıye!
Söndürdülər elin yanın ocağı.
Sən də soldun “davudilər” solarkən,
Verməz oldu ellər sənin sorağı.

BİR ƏRƏB SARAYIÐIR

I

Bir ərəb sarayıdır, qapılar oyma-oyma,
Önündə mərmər hovuz, üstündə yaşıl asma.
Qübbələr göy çini dən, buludsuz göye bənzər,
Röya tek aynalarda al-əlvan kölgə gəzer.

Tuncdan bir avizə iki qübbədən asıldı,
Salona zinət verən qırmızı bir xalıdı.
Minalı qəndillərdən töküür altın işıq,
Hovuzun sularında işıqlar qırıq-qırıq.

Ud çalır səmra bir qız, gözəldir, yoxdur əşi,
Xəlifə məsənd üstə, seyr edir uca əşsi,
Açılır hər tərəfdən qapılar birər-birər,
Görünür rəqqasələr, biri ağ, biri əsmər.

Ud səsi ucaldıqca başlanır ərəb rəqsı,
Şənlədir Xəlifəni qızların incə səsi.
Sanki ay tülü edir, pərdələr açılınca,
Görünür gözəl saqı, şəhla göz, boyu uca.

Diz çöküb şərab tökür bühlurdan qədəhlərə,
Xəlifə məbhüt qalır baxdıqca o dilbərə.

II

Bir aydır vahələrdə çöllerde külək esir,
Ac qalıb, susuz qalıb, hər yerdə qəbilelər.
Əmirin adamları yol kəsib, soyur karvan,
İstəyir ağır vergi bədəvi yolçularдан.

Hər yerdə yırtıq çadır, hər yerdə çoraq kəndlər,
Hər yerdə solğun bostan, hər yerdə quduz itlər.

Şəhərdə nə bir həkim, nə də bir məktəb vardır,
Bu zəngin məmlekətde ellərə ərsə dardır.
Satılıb əcnəbiyə ölkənin sərvətləri
Millətə divan tutur şapqalı bir sərsəri.

Ellərin var yoxunu oğurlayır hər gün əmir,
Bir xoruz oğrusunun Mir Qəzəb əlin kəsir.
Hər gün bir tufan qopur, dünyani zülmət bürür,
Min ildən qalma qanun ölkədə höküm sürür.

III

Qəbilə yas içində, sarayda şənlik vardır,
Üfüqsüz bu çöllərdə ellərə ərsə dardır...
Gecədir, yurdalar içərə çörək yox, çıraq yoxdur,
Sarayda lampa yanır, süfrədə yemek çoxdur.

İçilən qızıl meylə qonaqlar dağlışırlar,
Ən gözəl göbək üçün xanımlar bağlaşırlar.
Yarıdan keçmiş gecə, həqq quşu tesbih edir,
Qaraşın bir gözəllə əmir də qalxıb gedir.

Yatağa girir əmir, sarayda yatır hamı,
Uzanır incə bir əl söndürür qızıl şamı.

KƏNDİMİZDƏ OLUB KEÇƏNLƏR

"Heydərbaba" şairinə

Axşamüstü dağlar bənəg-bənəgdir,
Hər yer göy ot, hər yer güldür, çıçəkdir.
Toz qoparan yolda qoyun, inəkdir,
Bir çobandır dərələrdə ney çalan,
Cingildədən dağı, daşı səs salan.

Günəş qızıl işıq saçır yamacı,
Külək əsir uzaqlardan astaca,
Toxunarkən hər budağa, ağaca,
Gül yarpağı sular üstə ələnir,
Batr günəş, sular qana bələnir.

Bir incə qız gedir bulaq başına,
Çatmış bu il on dörd, on beş yaşına.
Kim vurulmaz gözlərinə, qaşına?
Bu yerlərin odur gözəl bəbəyi,
Çəmenlərin yeni açmış çıçəyi.

Qaş qaralır, ay meşədən baxmada,
Duru sular dərələrə axmada,
Çıraq yanır, hər komada, daxmada.
İşıqlanır qaranlıqda bu gecə,
Toy tutulur samanlıqda bu gecə.

Hay-küy qopur, dam üstündə od yanır,
Görən odu yanğın sanır, aldanır.
Arvad, uşaq, kiçik, böyük toplanır,
Lakin bu od nə xanındır, nə bəyin,
Bu alovlar işığıdır şənliyin.

Aşıq alır köhnə sazin əlinə,
Qoşma qoşur gözəl-göyçək geline.
Al üzünə, zərli-pullu belinə,
Yallı gedir bütün qızlar, oğlanlar.

Gecə keçir, karvan keçir yollardan,
Baxır kəndə uzaqlardan yaradan
Odlar sönür, dağ ağarır, gülür dan,
Lampa yanır yalnız uzaq bir evdə,
Bəzənəkli, təmiz və ağ bir evdə.

Şəfəq düşür qızıl dağa, boz dağa,
Güneş doğur, naxır gedir otlaga,
Təzə gəlin, o da gedir alağa.
Təzə bəy də dağda qoyun otarır,
Baxıb düzə sevgilisin axtarır.

Bir ay sonra isti düşüb yay gelir,
Biçinçiyə evdən çörək, çay gelir,
Səhər günəş, axşamları ay gelir.
Buğda biçir, arvad, kişi tarlada,
Yorur xalqı məhsul işi tarlada.

Oraq düşür işə, sünbüл toplanır,
Yel əsərkən al örpekler sallanır,
Bağda üzüm, şafatalılar allanır.
Arabalalar meyvə, buğda gah çəkir,
Kəndlilərin uşaqlar ah çəkir.

Sel suları dərə içərə durulur,
Buğdalardan çöldə qalaq vurulur,
Çay başında xana çadır qurulur.
Xırmən üstə gəlir xanın nökəri
Bir cavana deyir: – adə, gel bəri.

Get Sənəmi göndər xanın yanına,
And içirəm böyük xanın canına,
Göndərməzsən, bulaşdırram qanına.
Xan çadırda bikəs qalıb, tək qalıb,
Ürəyini bikişlikdən dərd alıb.

El içində bu söz düşür dillərə,
Çoban vurur özün suya, sellərə,
Arvad ile köçür uzaq ellərə.

Anasını kənddə yalqız buraxır,
Palçıq evdə ac və susuz buraxır.

Sakitlikdir, səhər hər kəs yuxuda,
Ərbab gelir kəndə, həm də kəndxuda,
Günahkarı tutub deyə, qorxuda.
Lakin görür hamı olub biqərar,
Çoban köcüb: "Ləle yoxdur, yurdum var!"

Şallaq vurur anasına çobanın,
Ateş vurur komasına çobanın,
Peyğam verir atasına çobanın:
– Qayıtmazsa oğlun kəndə bu axşam,
Getməlisən qəbrə sən də bu axşam.

Xalq toplanır, qopur yaman firtına!
Xan bələnir xırmangahda al qana.
Zənn etmə ki, bu dastandır, əfsana.
Alişanda xalqın təmiz ürəyi,
Basar, qırar həm xanları, həm bəyi.

Kendimizin üfüqləri ayna tək,
Bostanında açar onun gül-çiçək,
Kimse tapmaz onda nə süd, nə yemək.
Onda olan bütün nemət xanındır,
Bu gördüğün dövlət, həşəmət xanındır.

Təmdən də eser yoxdur bu kənddə,
Aclıq, ölüm, vəhşət çoxdur bu kənddə,
Xan gözündə kendli oxdur, bu kənddə.
O ölkə ki, xalq qanına boyana,
Lənət olsun onun daşın qoyana.

Kendli ərbab körpüsündən keçəmməz,
Bir içim su icazəsiz içəmməz,
Öz əkinin özü üçün biçəmməz.
Madyanlar, atlar, daylar xanındır,
Üzümlükler, bağlar, çaylar xanındır.

KEÇƏN XATİRƏLƏR

Keçən xatirələr yanar od kimi,
Könlümü yandırar, yanırıam hər gün.
Ümid mənə deyir: – Qalx göylərdə uç.
Yas söleyir mənə: – torpaqda sürün.
Torpaqda sürünmək mənə yaraşmaz,
İşıqlı ürəyə zülmət dolaşmaz.

Qaranlıq gecədir, düşünürəm mən,
Yazda boyanardı bizim göy kövşən.
Heç olmasa gecə evdə, ocaqda,
Lampa gül açardı, yappa yanardı.
Elin toxuduğu fərşə baxarkən,
Palçıq evi insan cənnət sanardı.
Heç olmasa gecə damda yatarkən,
Dan işıqlanmadan gülərdi ülkər.
Samavar qurulub güllü həyətdə,
Süfrəyi döşərdi tazə gəlinlər...

Heç olmasa hər gün qalanıb təndir,
Gül yarpağı kimi çörək bişərdi.
Bozbaş bişsin deyə cavan anamız:
Öyilib təndirə külü eşərdi...

Heç olmasa hər il xırman üstüne
Bəzarlar gələrdi, çörçi gələrdi...
Payızda və qışda cavan qızlara
Uzaq-uzaq eldən elçi gələrdi...

İlk bahar gecəsi evdə yatarkən,
Ay işıq salardı, nəsim əsərdi.
Karvan kenddən çıxıb yüklü, yapılı,
Gün doğana qədər mənzil kəsərdi.

Doğrudur ki, kəndlə deyildi məsud,
Həyatımız əsrə uyğun deyildi.

İl keçdi, gün keçdi bir səhər çığı,
Heç çağrılmamış qonaqlar gəldi.
Bize çit verib və şüše bilerzik,
Bizdən xalı, xalça, cecim aldılar.
Birisin gətirib ərbab etdilər,
Bizləri də qara güne saldılar.
Çəsməmiz, çayımız qurudu o il,
Açıq düşdü kəndə, köcdü Kərəmgil.
Biz də köçüb getdik Təbriz şəhrinə,
Şəhərlərdə iş, güc var idi yenə.

Şəhər də bir böyük kəndə oxşardı,
Evləri palçıqdan, yolları torpaq.
Orda qayırardı dəmirçi baba
Biçinçilər üçün dəmirdər oraq.
Şəhərdə işçilər bez toxuyardı.
Dükanda çörəkçi çörək yayardı.
Şəher etrafında sular axardı.
Su dəyirmanları işlərdi hər gün,
Şəhərin bağlarında yazda, payızda,
Almanın, alçanı qızardardı gün.

Bir gün ki, Təbrizə ağır qar gəldi,
O “çağırılmamış qonaqlar” gəldi.
Onlar dənizi aşıb gələnlər,
Şərq uşaqlarının dilin bilənlər,
Gördüller ki, boşdu şəhərdə meydan.
Xəlqə çit satdılar, şəkilli fincan.
Un fabriki verib, yatdı dəyirman.
Çəsmələr qurudu düşdü sədadan
Bez toxuyanlar da işdən qovuldu,
Atəşdə yanaraq külü sovruldu.

Yenə necə olsa şəhər içinde
Heyat uyğun idi, dinc idi insan.
Çöllərdə oxurdu qızıl səhrlər

Bağlarda bitərdi lale və reyhan.
Keçən xatirələr yanar od kimi,
Yandırır içimi, yanıram bu gün.
Bu bir dastan idi, yadlara aid,
“Yad” sənə “yaşıl bağ” göstərsə düşün
Bilirsən nə verdi bize “qonaqlar”?
Aynalı tūfənglər, kəskin bıçaqlar.
Parlaq büllur ayna, çıraq, avizə,
O çıraqlar verdi atəş Təbrizə.

Ellər köcdülər də, boş qaldı yurdalar,
Basqın etdi şəhərə qan içən qurdalar.

KƏNDİMİZDƏN QOVULANLAR

Qaradağlı pəri, özün biləli,
Bizim xərab kəndə gəlin gələli,
Bir gün belə onun üzü gülmədi,
Təzə gəlin necə olur, bilmədi.
Yappa yapıb, çaldı hər gün divara,
Biçin biçdi, bostan əkdi ərbaba.
Açıq çəkdi, korluq gördü dünyada
Soldu gözəl yanaqları bir hava...
Yorulmadan səhər, axşam işlədi,
İnək sağdı, oğlun, qızın bəslədi.
Çobanlarla o da getdi yaylağa
Heyvanların, xanın sürdü otlağa.
Südlü inek ağa üçün bəslədi,
Bir gün ağa çoban qızı səslədi:
– Gözəl çoban, ay qız, bir az gel bəri,
Sənin nədir adın?
Dedi: – Xanpəri.
– Bu inəklər kiminkidir, sənindir?
– Nə xoşbəxtəm, çobanım da gəlindir.
Yaxşı, amma gözəl üzlü bir qadın,
Buraxarmı evin, işin, övladın?
İsti gündə ayaqyalın, bayırda
Otararmı heyvanları çayırda?
Gəlin bir az düşünərək söylədi:
– Bu sözlərdən sənin muradın nədir?
Bilməzmisən bu ellərdə sən ağa,
Gözəl, çirkin, hamı quldur xanlara?
Xan qaşların çatıb, dedi: – Xanpəri,
Başqasına demə bu cür sözləri...
Yıxar evin, odlar tayan kəndxuda,
Gedər malın, canın bu yolda bada.
Bu nə sözlər? Başa salib kim səni?
Bu sözlərlə qəmləndirdin sən məni.
Yəqin ərin bu sözleri söyləyib,

– Kəndli quldur, ərbab quldur! o deyib.
 Amma Pəri, sənin kimi bir gelin
 Çəkərmi heç acın, çıplağın qəmin?
 Burax ərin, o bir fəhlə babadır,
 Bel bağlamaq bir fəhləye havadır!
 Uşaqları burax ona, gel mənə,
 Kəbin sallam bağ-bostanı mən sənə.
 Zərli məxmər geyib gözəlləşərsən,
 Xanımlar tək "Xanlıq"da əyleşərsən.
 Sənin kimi Tanrı gəlin yaradıb,
 Ancaq mən tək xanlar üçün yaradıb.
 Bilməz kəndli gözəl nədir, çirkin nə,
 Baxa bilməz xan gözüyle o sənə...
 Bilirsən ki, bu ellərdə mən başam,
 Zəngin, böyük ağalarla yoldaşam.
 Vardır yaşıł bağım, çoxlu heyvanım,
 Dünyalarca malim, mülküm, samanım.
 Baxma bir az qoca gözə gelirəm,
 O qədər də yaşılı, qoca deyiləm.
 Sən bax ki, el gözəlləri hər biri
 İstər məni... güldü, dedi Xanpəri:
 – Əlbət ki, sən varlı, karlı adamsan,
 Heyf olsun bir az sadə, avamsan.
 Eşidibsən qızıl, gümüş bu yerde
 Müşkül açar, əlac edər hər dərdə.
 Qızıl ilə bağça, tarla alınar,
 Yaşıł bağda gözəl evlər salınar.
 Qızıl versən gülləndirər su, bağı,
 Qız-gelinlər süsləndirər yaylağı.
 Qızıl versən südlü inək alarsan,
 Otağına ipək xalça salarsan.
 Lakin qızıl gəncləndirməz qocanı,
 Bir gənc qadın sevməz qoca bir xanı.
 Eşidibsən bu ölkədə, İranda,
 Qiymət yoxdur, heyvan qədər insana...
 Qızıl, gümüş tilsimli bir şeydir,
 Qızıl versən hər şey yoluna gedir.

Lakin könül qızıl ilə alınmaz,
 Bir namuslu qadın tora salınmaz.
 Heç bilmirəm mən gözələm, ya çirkin?
 Düşünürəm, yaranmışam nə üçün?
 Mən ərimi sevib, ona getmişəm,
 Demek ki, öz muradıma yetmişəm.
 O bir igid, şərafətli insandır,
 Cox şükür ki, nə bir bəydir, nə xandır.
 Uşaqları odur mənə verən pay,
 Həyatımda biri günəş, biri ay.
 Mən onları dünyalara satmaram,
 Bir kaftarnın xatırına atmaram.
 Ərim mənim işlər çöldə, zəmidə,
 Keçindirər uşaqları, məni də...
 Yüz minlərcə onun kimi fəhlələr,
 Zəhmət çəkib, bugda ekər, dən döyər.
 Barlı ağac ekər, bağda, bostanda,
 İpək qurdı bəslər, bəslər heyvan da.
 Gülləndirən odur, bu kor dünyani,
 Hər bir şeydə vardır onun bir payı.
 Odur tikən işiq evlər, şəhərlər,
 Zənginlərə məxmər ipək geydirər.
 Baharlarda çiçək açan bağçalar,
 Sandıq-sandıq topladığın ağçalar,
 Sənin deyil, kəndlinin malıdır,
 Xanın, bəyin deyil, elin malıdır...
 İnsanlığı quran zəhmət çəkəndir,
 Yer iyiyəsi ancaq yeri əkəndir.
 Ərbab kimdir? – Bir parazit, bir zəli
 Qanlar içən, evlər yixan bir dəli.
 Xan qaşların çatıb, eşdi bığların,
 Süzdü yaşıł çölü, dağın ağ qarın.
 O sözlərdən sanki gəldi özünə,
 Baxdı heyran o qadının üzüne.
 Söyləmədən bir söz, getdi yoluna,
 Heç baxmadan nə sağına, soluna.

YOLÇU

Axşam oldu, düşdü yola gölgeler,
Sakit oldu dağlar, daşlar, dərələr.
İnəkləri qatdı Pəri öünüə,
Adət etdi daxmasına, evinə.
Gördü daxma qaranlıqdır, sakitdir,
Ev içində sanki soyuq yel əsir,
Uşaqların ikisi də yatıblar,
Başlarını bir-birinə çatıblar.
Gördü əri qayıtmamış zəmidən,
Nə bir içim su var evdə, nə bir dən.
Qab götürdü getsin bulaq başına,
Onu gördü yoldan keçən bir aşna.
Qəmli-qəmli dedi görçək Pərini:
– Ərbab salıb buzovluğa ərini.
Bu xəbərdən qəlbə bir az sıxıldı,
Bir inəyə toxunaraq yixıldı.
Başmaqları çıxıb, həm də söküldü,
Bəsti sindi, suyu yerə töküldü.

Payız bitdi, saralmışdı yarpaqlar,
Boşalırdı yavaş-yavaş yaylaqlar.
Çən basırdı sehər, axşam dağları,
Hər gün dağın çoxalırdı ağ qarı.
Bir sehər ki, günəş dağlarda yandı,
Kendimizdən qəmli karvan yollandı.
Bir boz dəvə üzərində bir naxoş,
İki eşşək, biri yüklü, biri boş,
Yük dediyin cindir yorğan, bir mis cam,
Sınıq lampa, iki uşaq... vəssalam...
Eşitdim ki, yoldan keçən qaranquş,
– Bunlar dedi, kendimizdən qovulmuş.

Nə boran var, nə duman,
Qarlar üstə qızıl qan.
Şaxta kəsir qılinc tek
Dağdan əsir sərt külək.
Meşəliklər iç-içə,
Çayırlar olmuş keçə.
Dağ üstə ay qonmuşdur,
Ay şaxtadan donmuşdur.
Ayda, dağda həyat yox,
Canlıların dərdi çox.
Ay işığı aynadır,
Kölgələri oynadır.
Yolçu yolda qalıbdır,
Yola kölgə salıbdır.
Bir kəndlidi, Sayandan,
Uzaq düşmüş karvandan.
Lütdür, acdır, çox ariq,
Ayağında var çarıq...

Qarlı dağdan yel əsir,
Şaxta qılinc tek kəsir.
Qurdular, quşlar yuvada
Bir heyvan yox obada.
Meşəlikdə qurd ulur,
Budur, ölüm ov bulur.
O qurdalarla dalaşmış,
Qurdalar öündən qaçmış.
Yarasından axır qan,
Bozarmışdır soyuqdan.
Hər yer işiq, hər yer ağı,
Ömür qısa, yol uzaq.

İsti evdə bəy, xanlar,
Cam ardından baxanlar,

Belə aydan xoşlanır
Yeri bir cənnət sanır.
Bir çox rəssam olanlar
İncə fikrə dalanlar,
Bəlkə qalın meşədən
Qarlı, aydın gecədən
Gözel şəkil çəkerlər,
Qızıl şərab içərlər.

Kürək içində oturan,
Şer qoşub, saz çalan
Xəyalpərest şairlər
Aya baxıb söz deyər.
Görər dağa ay qonmuş,
Ay öñündən uçur quş.
Görər bulud qar saçır,
Sanki ağaç gül açır.

Gecə bir quş səs salır,
Külek əsib saz çalır.
Budur, uzaq bir kənddə,
Yoldan iraq bir kənddə
Sarı işıq görünür,
Yolçu budur düşünür:
Kimlər ölmüş? Kimlər sağ?
Aman Allah, yol uzaq.
Təndir yanır, bişir aş,
Gelmiş qonaq, yar, yoldaş,
Anam məni gözləyir,
Qızım məni gözləyir,
Yəqin yerlər bölünmüs
Bəxt ulduzu görünmüs.
Bircə qanım axmasa,
Qara ölüm çatmasa...
Qarlar ərir, çay daşar,
Başımızdan gün aşar.

Bağlarımız gülləner,
Sehər olar, gün döner.
Tarla bizim, bağ bizim,
Çörək bizim, yağı bizim.

Nə boran var, nə duman,
Yarasından axır qan.
Yoldan işıq görünür,
Gözü yaşıla bürünür.
Budur, itlər hürürler,
Qurdalar onu görürler...
Ay meşədə solmuyur,
Nədən səhər olmuyur?

Duman tutmuş hər yeri,
Kimlər ölmüş? Kim dır?
Qurdalar gecə ulaşmış,
Qarlar qana bulaşmış.
Quşlar yemək axtarır,
Bir şey yolda bozarı.

KİMLƏR SEVİNİR

Dan yeri ölkəsin atəşdə yaxan
Al Yunanistanda deyirlər qan-qan!
Bizim ölkəmizin sərhəddin aşib
Xırmanın yandırıb, külün savırib.
İndi sevinirlər... həna yaxırlar
Qara bulud olub, şimşək çaxırlar.

Dedilər: – Soltana diş qıcırtdnız
Al bayraqınızda “parladı yıldız!”

Dedilər ki: – Ellər qovub ərbabi
Qılinc çəkdi işçi, yadlar üzünə.
Bağladı qapısın, qurdu qurğusun
İnanmadı “Xan”ın yalan sözünə...

Demədilər: dava yorğan üstədir,
Kükürtdülər iti üstümüze ah!
Yatmağa pul da verib, cəllada xəncər
Yadların iti ilə bizi boğdu...

Yaxşı bilirdilər köhnə şeytanla
Döyüşən kimsənin yarası qanar.
Azər eli azad olsa bu gün
Əldən gedər yarın Xorasan bütün.

Odur ki, fars eli ayağa qalxmaz
İmperializmdən haqqını alar.
Qovarlar zindandan “xan”ı meşədən,
Qaça bilməz tülübü bir də meşədən.

O gün dostlarımız bizi unutdu,
Gördülər nədənsə hava bulutdu.
Qara kecə gəldi, görünmədi ay,
Düşmanlar şəhərə saldılar haray.

Yad əlinə düşdü şəhrin açarı,
Oğru istər əlbət şuluq bazarı.
Talandı yurdumuz, yandı kitablar,
Şairlərimiz ah, oldu giriftar.

Ölen öldü o gün, ölməyən qaçdı,
Qara zindan xəlqə ağzını açdı...
Bir gecədə söndü yanar ocaqlar,
Qapıldı gənc qızlar, öldü uşaqlar.

Bizim ellərin ah, taleyi döndü,
Yanar dağımızın atəsi söndü.
Başa çatdı “payız”, yarpaq töküldü,
Çox başlar kəsildi, qarın söküldü.

Düşmanlar keçmişimi yadına saldı,
Elxanlar acığını bizlərdən aldı.
Səsini çıxartmadı görən al qanı,
Asanmı öldürmək, qırx min insanı?

“Qanlı hadisə”dən kimlər sevindi?
Qırmızı don geyən namərd cəlladlar.
– Bu gün o an isə kimlər sevinir
– Arpaya cürdəyin, hiyləgər yadlar
Sevindi kimlər? Xain memurlar,
Savadsız “ustadlar”, əski fərraşlar.
Yad dostu “şairlər”, quldur hakimlər,
Bir soğana yüz baş kəsən o başlar,
Daha kimlər, daha kimlər sevindi –

Xəlqi talayanlar, yurddan köçənlər,
Öz əsir elinə şallaq vuranlar.
Qızıl piyalədə al qan içənlər
– Kimlər sevinirlər “Qanlı payız”da?
Tülübü ingilislər, tacir yankıları.
Daha kim sevinir bu qanlı gündə?

NƏDƏN

Yad əlilə textə çıxan hökmдар.
Bu gün sevinən, sabah döyürlər,
Buludlar çəkilib, günəş görünər.
Millət həqqin alar, düşmənin qırar,
Dəyişər əlbət ki, belə rüzugar.

Yanar günlərin də ömrü az sürər,
Gül açar yurdumuz, günümüz gülər,
Bu "yas günü" bir gün toy olar bize,
Qonşu elimizdən gələr elçi Təbrizə,
Uşaqlarımız oxur ana dilini
Şair də alqışlar Azər elini.

Verərsə çiçək
Baharda vərk
Qurumuş ağac,
Verməz gül-çiçək.
Çürük qəfəsdə
Çırpinır ürek
Piranın cismin
Naqqası durur!

Kimsə boş yere canından keçməz,
Şirini qoyub, zəhərdən içməz.
Qovulmayan heç yurdundan köcməz,
Zamanın hökmü, sayağı budur.

Nədən nəsim şimaldan əsməz?
O taydan bizə qonaqlar gəlməz?
Qardaş-qardaşın halını bilməz?
Bu nə ruzigar, nə zəmanədir?

Sevgilim məni nədən atıbdır?
Aşnalıq duyдум "yad"la yatıbdır.
Saxsiya parlaq gövhər satıbdır
Bu nə hekayət, nə əfsanədir?

BİR AL GÜNƏŞ DOĞDU SƏHƏR

Mən bir lirik şair ikən
“Gecə yatmaz” şer yazar.
“Eşqin” yeddi şəhərini
Seyr edərək yoldan azar.
Buludlarda dolaşaraq
Yerdə xəlqi görməz idim.
Daraların şərabından
İçmiş idim, içim-içim.
Xəyal mənə göstərərdi
“Yaşıl bağ”ın qapısını.
Ellər içrə gəzməz idim
Gördüm xəlqin yapusunu.

Dünya mənə gümüş rongli
Bir sərab tək görünərdi.
Dəli könlüm üfüqlərdə,
Bir quş kimi sürünerdi,
Gecə vaxtı “sayələr”lə
Edər idim razı-niyaz,
Üşyan marşı oxurkən xəlq,
Mən çalardım başqa bir saz.

Bir al günəş doğdu səhər
Azər yurdunu çiçəkləndi.
Mən də bir az oyanaraq,
Gördüm eli, gəzdim kəndi.

Qopdu tufan, coşdu sellər,
Sürükəldi düşmanları,
Qovdu qurdum qovar kimi
Ağ insanlar xaqanları.

Mən də qoşdum günə sarı
Xəlqin dərdin görüb yandım.
O günədək görmədiyim

Bir çox şeylər görüb qandım.
Bildim ki, xan düşmanıdır
Zəhmətçəkən insanların.
Bildim kimlər baisidir,
Hədər axan al qanları.
Bildim ki, xan pənahıdır,
Sövdəgərin, feodalın
Bildim nəden gəzər işçi
Qiş çağında ayaqyalın?

Bildim “qəzəl yazan şair”
Həqiqətə pərdə çəkər.
Xəlqin şirin şərbətinə
Namərdiliklə qatar zəhər.

Mən də yazdım ellər üçün
Oxusunlar oğlan və qız

Lakin tufan qopdu nədən
Kölgələndi dağlarımız.
Təxtə çıxdı yeni firon
Ağız açdı zindan bize.
Gəldi cəllad sürütləri,
Həm Urmiyə, həm Təbrizə.
Öldürdülər cavanları,
Yandırdılar tayaları.
Qırğın düşdü el içine,
Ac qaldılar qoca, qarı.
Ölüm çökdü bir bulud tək
Dərya-dərya qanlar axdı,
İmparatorluk xan əlilə
Bir çox yurdular basıb yaxdı.

“SAZIMIN SÖZÜ” ŞAIRİNƏ

I

Sən ey əziz Qaraçorlu,
Qara günün qızıl günü.
Bilirəm ki, bu həyatda
Zülmət deyil istədiyin.
Zindan səni çürütüsə
Çürümədi tunc biləyin.

Bir zamanlar el bəyidin.
Bu gün elə yoldaş oldun
Marağadan köcüb gəldin
Bizim elə qardaş oldun.

Yerin yaman kölgelikdir,
Perdəni çək, zülmət çöksün.
Ucalanıb göylərə bax
Xəyalının quşu uçsun.

İstidir çox, papağını çıxart görək.
Getir qızıl kuzelərdə
“Səhənd ağa” suyun içək.

Bezdik “Şiraz şərabından”
Omu bizi sərənş qılmaz?

Sənin şerin oxuduqda
Gələr həmən könül vəcdə.
Onun da bir uzaq diyar
Qızıllanar pərdə-pərdə.

Budur dağlar etəyində
“Səhənd ağa” göbəyində
Qişın artıq rəngi qaçıb.
Ot göyərib, güller açıb.

Alaçıqlar qurulmuşdu
Hər kəs deyir, hər kəs xoşdur.

Gün düşübdür çadırlara
Bulud gedib indi hara?
Nə suyu qədər, nə də isti
Qab-qacağın cingiltisi
Gelinlərin incə səsi
Uzaqlardan duyulmaqdə.

Hər il bizim yaylaqlarda
El obalar çadır qurar.
Gün batanda hər kəs yatıb,
Gün çıxanda hər kəs durar.

Çoban gətirər sürüşsüle
Qızlar sağır inekləri.
Analar da beşiklərdə
Yatırdılar bəbəkləri.

Ocaq yanar, bişər çörək,
Təzə çörək açar çiçək.
Cavan qızlar su daşırlar,
Gelinlər də dəzgah qurar.
Güllü cecim toxuyanda
Şair ona qoşma qoşar.

Yerlər, göylər yaradanın,
Çay, çəmənlər “Böyük xan”ın
Uca dağlar səbzəzarlar
Axar sular bulunubdur.

El sürüsün otararsa
Verməlidir otlaq haqqı.
Elçi gəlse o cüvara
Qarnı yoğun “sərvan”lara.

Verməlidir oba gerek,
Ayran, kərə, tazə çörək.

Beləliklə, yaz qurtarar,
Dağ başına qar da yağar.
Yarım qarın, arğın, yorğun
Ellərimiz onda artıq
Yığışdırar çadırların
Bütün yazın zəhmetləri
Doyurmaz da qarınların.

Yazda yarı çıplaq gəzən
Yenə yarı çıplaq gedər.
Yaylaqdakı əməkler ah
El-obaya verməz səmər.

Yaylaqlardan oba köçər.
Xan evində yeyər, içər
Bir gün burdan o da köçər.

II

“Qaraçorlu!”
Dastan yazdırın.
Dilə düşdü,
Sənin adın.
Bir gün artıq
Xızruların
Haləsinə
Çıraq yaxıb asdın igid,
“Dədə Qorqud” efsanəsin.
O dağının incisiydi.
İnciləri düzgün sapı.
Şən “Sazımın sözü”n qardaş
Aydın gözə verdin çapa.
El oxudu o dastanı,

Seyr elədi gülüstanı.
Şən ucaldın başın elin,
Yaxşı kəsdin düşman dilin.

Kim deyər ki, “Dədə Qorqud”
“Şahname”dır?
O keçmişdən hekayədir.
Xanlar onda at oynatmaz,
El obaya divan tutmaz.
Alaçığa gəlir çoban
Xanlar ilə içir ayran.

Zəngin olsa xanlar yenə
Məddahın dəyil şaha
Nə qəsri var, nə dərgahi,
Pərdəsin olmamışdır.
Xan xatunu
O çadırda naxış toxur.
Körpəsinə
mahnı oxur.

Orada qadın “ilan”dəyil,
Məhəbbəti yalan dəyil.
Təxti rəvan bilməz nədir,
Ata minər, dağlar aşar,
Bulaqların suyun içər,
Yar yolunda candan keçər.

“Şahname”də
Şahın bürkü “günəşdir”.
Təxti mavi bir asiman
Orta zinin kölgəsidir
Cənnət onun yaylaşdır.

“Dədə Qorqud” kitabında
Xan bir sadə insandır ki,
Başda tüklü papağı var,

Çadırı var, ocağı var,
El-obadan iraq gəzməz,
Cəzirləri yixib əzməz.
O insaflı bir mərddir ki,
Düşmanınına silah verər,
Danışdırısan doğru deyər.
“Şahname”də
Yaralanan bir pəhləvan,
Həsrət ilə burdan köçər.
“Dədə Qorqud” kitabında
“Deli Domrul”
Əzrailə qılınç çəkər.
Yad deyir ki,
Sizdə “Divan şairi” yox.
Türküñ, Sultan və ahi yox.
Qoy olmasın!
Şairlərin divanları
Xızruların dastanları
Yadın olsun
“Dədə Qorqud” bizə yetər!

Səlcuqiler olmasaydı
Daş-daş üstə qalmaz idi.
İran adlı bir məmləkəti
Tarix yada salmaz idi.

SON SÖZ, SON SAZ

El şairi Mahmuda

Quraqlığa tutulandan, baba diyarında,
Mənim də köşənimin ilk baharı solmuşdu.
Bulaqları quruyub, quşları sükut etmiş,
Çiçəkli kəndimiz, ey vah, xaraba olmuşdu.

Uzun və xəzanlı illər, başımdan aşdıqca,
Sözüm bitib, sazımın telləri qırılmışdı.
Qanadların mənə gördikcə namurad bayquş,
Elə gəldi mənə, yay dumanlı bir qışdı!..

Mənə ölüm şəfəqi göz dikəndən ah!
Zülm içində nəfəsdən düşüb, boğulmuşdum!
Həvadisin o qara daxmasında, tabutda,
Nədənsə qupquru bir mumyanı olmuşdum.

Səninlə qürbət elində görüşdüyüm dəmdən,
Əlinlə nəhs tilsimin qırıldı pərdələri.
Buludların arasından gün işiq saldı
Qapım açıldı və düsdü qızıl işiq içəri.

ZƏNCİ

Günlərin bir gündündə ey qara zənci,
Palmalar altında rəqs edərdin sən.
Ananas və banan toplamaq üçün
Meşələrin içində gedərdin sən.

Qursarlar bir gecə dəmir ataraq,
Soxuldular sənin yaşıl yurduna.
Komanı yandırıb atəş açıdalar,
Boyadilar eli qızıl qanına...

Bir neçə sərsəri əldə qırmancla
Səni döyə-döyə öünüə qatdı.
Hollandiyalı tacir, yengi dünyada,
Bir "zər xrid" deyə – qızılı satdı...
"Yengi dünya"da o vaxt meşəlik idi,
Yerləri bataqlıq, havası isti.
Yalnız hinduların komalarından
Ocaqlar yanarkən çıxardı tüstü.
İspaniya "don"ları gəlincə ora
Hinduları qovub sürgün etdiler.
Çal saqqal kişilər məsih yolunda:
"Əngiziyisuncilər" yolun getdilər.

Sənə gəlincə o ingilislərdi,
Başqa cür düşündü... nəfini kovdi.
Pambıq tarlasında səni işlədib,
Yeri gəlincə də etini diddi.

Hər ay gəmiçilər zənci daşıyıb
"Corciya"ya gələn ağa satdırılar,
Sənin əsirin elin hər gün çoxaltıb,
Yeni əsirləri sənə qatdırılar.

Siz Amerikanın qara torpağın,
Öz əməginizlə cənnət etdiniz.

Haqsızlıq görünce ağ ağalardan
Üşəndiniz bir az, nifret etdiniz.

Əski zamanlardan köləymış qara,
Xanların dövründə, zəngin gözündə
Köləliyi rəva görmüşdü dirlər,
"Kölə" ləfzi çoxdur şair sözündə.

Doğrudur ki, Səlcuq Qulam olurmuş,
Sarayda, əmirlə şərab içərmış.
Lakin qara zənci yakıcı gündə
Bostanı suvarıb, alaq biçərmiş.

Yenə də Şərqdə bəxtiyar idin,
Sənə ağ qızını bağışlardı xan.
Qərbdə ağ qızı baxıb güləndə
Səni "kukslakçılar"asdı ağacdan.

O nəcib irqdən olan ingilis,
İşlə düşəndə sənə qucaq açar.
Bir ömür səndən iş çəkər nəhayət:
Qocalanda səni it tek qovalar.

Sən vəhi adamsan, ağıñ gözündə...
Afrikadan gəlmə yabanı kolsan.
Səni hankı yerlər ora aparıb?
Qara günlü edib... zavallı insan.

Döyüslərdə səni ağlar qırıldılar,
Döyük olmayanda səni güllələr.
Qızını qaçırdıb, komanı yıخار,
Qanın axar olar, əməyin hədər.

Al bayraq qovzadın meşəliklərdən,
Əski sahibləri qovaladın sən.
Səni yuxlatmışdı Qərbin cadusu,
Tilsim qırıldı, gözün açdırın sən.

HƏYATDA ÜMİD

Oyanıq ol, aman qara qardaşım!
Öz yaşıl yurdunun qayğısına qal!
Əsgî qursarlar geri dönərlərse
İlanı, qaplanı canlarına sal.

Onların olində odlu silah var
Sən də silah götür, sən də aç atəş.
İllərcə zülmətdə qalan ölkəndə
Yırtılsın pərdələr parlasın günəş.

Ümid əgər bu qaranlıq cahanda olmazsa,
Kim axtarardı həyatın şəfəqli çeşməsini?
Həyatın cşqi əgər olmasayı, xatirədə
Ölüm kəsərdi sevincin gözəl və şən səsini.

Ümid, köhnə şərabdır ki, xəlqi sərxoş edər,
Ümid ilə qara dünya səfali cənnət olar.
Ümid ilə gül açar, bağçalar və quşlar oxur,
Yaşillanan quru çöllər, axar, coşar çaylar.

Bəşər gözün açar, açmaz gülər, gülər dünya
Üfűq bir ayna kimi parlayıb da şövq salar.
Ümid qəmli könüldə işiq saçan gündür,
Görən işiqli günü, görməyib də kim ağlar?

Həyatı anlamayıb kim ölümlə qəhr olsa,
Sovurur cahan, gül açarkən baharı iblisin...
Həyatı anlamayan zülmə baş əyər, heyhat!
Həyat zülmün odunda yanır olur bitgir.

TEHRANIN YAY GECƏLƏRİNDƏ

Gecədir... Yay gecəsi,
Hava tutqun və cəhənnəm kimi yerə şölə saçır,
Lampanın tozlu və al nuri bu mənhus gecədə,
Şairə rəhbər olurkən də, cünunə yol açırs...

Çək yana pərdələri, aç qapıyı,
Bulud altında görüm, tozlu ayı...
Lampayı gəl apar, ay tazə gelin!
Qoy qaranlıqda, xəyalım ucalsın, uçsun!
Könlümüz oldu qərib ölkədə xun!

Hanı bizlərdə olan sadə gecələr?
Aynaya bənzər üfűq, qırmızı gün, ali ay?
Yoxmu bu ölkədə bir zümrüdə çay?

Bu yerin köşəni yox, daşlı və qumlu çölü var,
Daşlı çöllərdə gəzər çox cavanlar!

Gecədir... Yay gecəsi,
Gəlmışik Təbrizə biz...
Can verir şəhərə nəslin nəfəsi,
Ucalır ay, bu qızıl dağlardan,
Dağılır hər yerə gül rayihəsi,
Kölgədə gizli qalan bağlardan.

YAĞMASAN DA GURULDA

I

Axma irmaq, mən də sənə yoldaşam,
Götür məni, ele bil ki, bir daşam.
Sən dağların ağır yükün çəkirsən,
Bulaqların sərin suyun içirsən.
Daş dəyiləm, yarpaq qədər yüngüləm,
Yolun üstə düşən tozlu bir güləm.
Bir damcıyam, buludlardan enmişəm.
Bir kölgəyəm, kənarına sinmişəm...
Axma irmaq, dayan, sənə söyləyim,
Budur mənim iltimasım, dileyim:
– Bağlıyam mən sənin doğma elinə,
Vermə məni, aman düşman elinə...
Qanadına alıb gəzdir hər yanı
Götür məni qanadların qurbanı,
Orda qızıl güllər, burda qızıl qan,
Gün batmışdır burda, orda açır dan...

II

Mən yumaraq daldım gecə dəryaya,
Dərya deyil, bir dəhşətli röyaya...
Axıntılar səsin bir an dinlədim,
Pərdələndi dəniz, artıq bilmədim.
Kölge düşür, kürək səsi yüksəlir,
Bir balıqçı uzaqlardanmı gəlir?
Yoxsa suda ay işığı tərpənir?
Balıqlarla bir əl su içrə enir.
– Bu əl kimin? Kimdir meni qurtaran?
Burax, – gedim, – dəniz coşub, istəyir qan!
Qurban deyə dalgalara at məni
Ya istərsən Xezrilərə sat məni...
Unutmuşsan ecdadının adətin?
Əsgilərin ibadətin, bədətin?

KABUS

O zaman ki, Xizr qurban atardı:
Oymaq, oba muradına çatardı.
Bax gör sənə yalvarıram ey mənci,
Bir kölgə san məni, yaxud bir inci...
İsteyirsən suya burax batır da,
Ya sat məni, son günümə çatır da...
Atma məni ümmanlara, demə qul,
Dostluq ilə düşməncilik ayrı yol.
Qoy şerimlə olaqlarınız gül açsın.
Bir ulduz da göyünüzde nur saçsın.
Qoy buludlar dağ ardından yol kəssin,
Şimallardan sərin-sərin yel əssin.

Qaval səsi uzaqlardan yüksəlir,
Qoyun, keçi yaşıl olaqdan gəlir.
Bir yurddayam, mavi ətir tek boyunda
Şahidəm mən bir gözəlin toyunda.
Xalça ilə bütün ev, yurd bəzənib,
Yol üstünə gül yarpağı ələnib.
Aşıq çalır sazda Xizr nəgməsi,
Nə gözəldir Xizrlərdə saz səsi.
Məxmər donlu, gen ətəkli gözəllər,
Yan baxaraq qonaqları sözərlər...
Rəqs edərkən qızarırlar, solurlar,
Bir baxışla həmin aşiq olurlar.

Mən bir qonaq, ev sahibi mehriban,
Qonaq sevən olur, əlbət, türkman.
Sən gündüzü danib, demə gecədir,
Görürsənmi qonaq sevmək necədir?
Bir de görün, odumuzla yandınmı?
Bəxtiyarkən öz elini andınmı?
Nədən bizi odda görüb gəlmədin,
Yolçulardan sorub, soraq gəlmədin?
Alaçığım yandı, gördün tüstüsün,
Yaxlaşmadın... boğdu məni qara gün!
Heç olmazsa mayak kimi parılda,
Yağmasan da şimşek çaxıb gurulda!

Bizə yad kabus bax kölgə salıb,
Bu ölümdür, bu ölüm kölgəsidir!
Yadelli olsa da xoş səsli, yene,
Bizcə ərbab səsi, cəllad səsidi...

Evləri yıxsa və qan töksə də yad,
Ona kim şumr, sitəmkar deyəmməz.
Zülfünə kimse toxunmaz və ona:
“Gözün üstə qaşın var” deyəmməz.

Yad elin kabusu qorxunc degil,
Sadə insanlara qardaş kimidir...
Amma, gündüz bizə gün vermiyərək,
Ayaq altında gecə daş kimidir.

Yadın ol xanlığı, aləmdə inan,
İmperatorluğun iyrənc üzüdür!
Bu qədər həşəmətə baxma, sən onun,
Çünki bir köskülüdür, bir özüdür.

Qara kabus bizi ah boğdu oğul!
Ayriqliq saldı o ellər içində
Alovu ilə evimiz yandı aman!
Qoymadı kimse ki, getsin biçinə.

Qurudu çaylarımız, yandı çəmən,
Yamyasıl bağlarımız oldu xəzan,
O bizim al günəşin örtüdü üzün
Büründü zülmət, işildanmadı dan!

Xanlığın baxma donu qırmızıdır,
O bu, ya el obanın al qanıdır!
O bizim varlığımızla döyüşər,
O bizim şerimizin düşmanıdır.

SUDA İŞİQLAR

“Bağmuş”dən iraq, “Sarı dağlar”dan,
Güneş doğur seher, rəngi qızıl qan!
Onun alovu ilə, olur nəmudar:
Yarpaqlarda şölə, suda işıqlar.
Əzəli cadudur qırmızı günəş,
Ondadır tufanlar, ondadır ateş.
Qanımızda vardır ateşdən əsər,
Bizi tufanlara, oda sürüklər...
Yurdumuz “Od yurdu”, günümüz odlu,
Həyatımız qanla, ateşlə dolu!
Qanda, od olmasa qızışmaz ürək,
Güneş yandırmazsa açılmaz çiçək.

POEMA

I

Bürümüş kəfənə torpağı
Qar... quşbaşı yağan ağır qar.
Meşələr içinde hay salmış
Dağdan qopub gələn rüzgar.

Gecə qaranlıqdır, kor kimi
Ağır qar altında daxmalar.
Onlarda yaşayan aclar da
Ağır-ağır nəfəs alırlar...

Qara bulud qaplamış göyü,
Ac ölüm bürümüş hər yeri.
Zülmətlər içinde boğulan
Kənddə sanki yox bir diri!

Hamı ölmüş, hamı susmuşdur,
Matəm ürəkləri dondurmuş!
Hakim olmuş bu yerdə artıq
Bir qara ölüm və bir də qış...

Sınıq lampa aydınlaşdırsa,
Solğun uşaqların üzünü,
Pencərəyə çırpan küleklər,
Kəsirdi onların sözünü.

Dünya cəhennemdir onlara,
Pałçıq daxmalarda dar məzar,
Röya bir cənnət tək zülmətdə
Onlara aydın bir yol açar.

O yol ilə gedər-gedərlər,
İçin fəlakətin zəhərini

Uçurumları keçə-keçə
Hər kəs tapar axır qəbrini...

Onlar ölkəyi gülləndirən
Bir yiğin zəhmətkeş insandır,
Onların yeməyi bir çörək
İçdikləri irindir, qandır.

Onlar ərbabların qulları,
Onlar xanın südlü inəyi,
Onlar düşmənidir bəylərin,
İnsanlığın da göz bəbəyi.
Bir gün gələr qışdan, borandan
Yaman gündən qalmaz bir əsər.
Güllənər azadlıq baharı
Şimallardan sərin yel əsər.

Yağan qar çay olub və daşar
Çəşmələr şiridar bağlarda.
Qız, gəlinlər çıxar yaylağa
Qurular çadırlar dağlarda...

Bu yerin sahibi əkinçi,
Qovalar xanı, ərbabları.
Sürər çobanları, ellərin
Sürülərin günəşə sarı.

Nə qara daxma, nə də zindan
Nə də bir yeskən sular qalmaz.
Güler zəhmətkeş üzünə:
Yaşıllanan bahar, qızıl yaz.

II

Axşamdır, Savalan altında
Qürub edir günəş bir daha.
Yanır buludlarda son işıq
Sarı solğun bir ay da.

Palçıq daxmaların üstündə...
Ucalır... Odlanıb yanır...
Hələ çöldə güllü yoncalar
Qurd, quşu qoynuna alarkən:
Məzar tek, ağızını açan, dar
Daxmalar çağırar insanı!..

Zülmət bir pərdə tek çökərkən
Sakitlik evləri çulgalar,
Çox keçmədən sonra işıqlar
Gecə gözetçisi bir bayquş
Meşələr içinde səs salar.
Əsir soyuq külək şimaldan,
Sayrışarlar altın ulduzlar,
Yerdə qara ölüm yol açar!
Ucalar zülmətdə nalələr,
Aclıqdan kendli can verər...

Dan yeri söküller... al səher
Çayırlara göz yaşı tökər.
Boz torağaylar göydə oxurkən
Açılar qapılar o zaman
Neçə diri, neçə ölüñü,
Çıxarar qaranlıq daxmadan!..
Dünyadan köçən hər babaya,
Ağız açar o gün dar məzar,
Başqa gün övladı yollarda
Her bir namerdə o el açar...

Feodallar hökm sürmüşlər,
Əsrlərdən bəri bu yerde
Xəlqin eməyin udanlar
Olmuşlar onlara sərkərdə!
Oğlanlar qul, qızlar kənizdir,
İşçi zəlil, ərbab əzizdir.
Zənginə işiq salar şeytan,
Caniləri qucaqlar hər an...
Qan içen, ev yixan ağalar

Əlbət bir gün yerə yixılar.
Günəş doğar qanlı buluddan,
Qaranlıq daxmada yaşayan
Əskimış, çürümüş dünyani
Təməlindən sökər ve yixar.
Səadətin bağı gül açar.
Və al günəş yerə nur saçar.
Kendli də yerləri sürərkən
Gülləndirər yeni dünyani,
Qovalar əkinçi ağanı.

Yağan ağır qardan, qaranlıq,
Və palçıq daxmalar uçurlar.
Bürümüşdür yeri ağır qar
Ağır yük altında ağaclar.
Başlarını yerə əymişlər,
Bu havada, qarda kim işlər?
Bürümüş qar yeri kəfən tək,
Budaqlarda açılar ağ çıçək.
Yolunu itirər gecələr,
Bu qarda, boranda, qurd, köpək.
Hər yerə baxarsan qardır qar,
Çiçək açmış kimi ağaclar.
Ölüm sükütu çökmüş yerə,
Hov vurursan tutulur qulaq.
Kölgə kimi gəlir uzaqdan.
Yara-yara qarı, bir uşaq,
Qaralmış şaxtadan ac, çıplaq...
İsti otağında düşünür,
Donuz kimi yağlı bir ərbab,
Günbəgün işlər olur çətin.
“Gedir əldən bostan, bağ, əkin,
Yağan qardan uçur daxmalar.
Quruyur çıplaq və ac uşaqlar,
O düşünür: Tanrı dünyani
Əzəldən qurmuşdur bu qərar...
Dünya ancaq zənginlərindir,

Anlamaq hikməti çətindir,
Qoy işçi qurusun soyuqdan
Ölsün!.. Dəyişməsin bu dövran...”

O isti otaqdan göz salır:
Qonşuların daxmalarına,
Dam üstə qalanmış qarına...
Yenə fikir edir, çox düşünür:
Zəhmətkeş insanlardır aclar
(Zəmanə gedərsə bu qərar)
Atəşdən yakıcı olarlar.
Tapdalanan insan, yerlər:
Olur bir yırtıcı canavar!
Eşidir bayırda soyuqdan
Ağlayan uşağın səsini...
Baxır ipək pərdə ardından
Qonşuların daxmalarına,
Dam üstə qalanmış qarına.
Mırıldanır, köpək kimi o,
Qoy ağlasın uşaq, çatlaşın!
Kəsilsin nəqli də işçinin,
Qoy qurutsun şaxta uşaqları,
Bu ölkə olmasın...

NİL ÇAYI MƏNZUMƏSİNDƏN PARÇALAR

Aşın, daşın, deyə, Nilin suları,
Çiçəklənsin Misrin tozlu baharı.
Qoca kahin günahlara batardı,
Bir gənc qızı Nil çayına atardı.
Çayda üzən timsah udub nigarı,
Azalmazdı o il Nilin suları...

Buğda, pambıq adam boyu bitirdi,
Zəngin olan muradına yetirdi.
Lakin taxıl bol olsayıdı yenə də
Yetişməzdı əkinçiye bir heybə,
İster çəbti, ister yunan qulları.
Ac qalmaqdan olardılar sap-sarı.
Fəllahların göyçək, şirin qızları
İnsanlığın yaşıł bağının bari,
Yalın ayaq gəzərdilər hər yanı,
Sulardılar xırmalığı, bostanı.
Verədilər yem quşlara, heyvana,
İpək, kılım toxurdular Firona.
Qabıq qoyub qızğın günəş önungdə
Sevinməzdı könülleri bir gün də.
Qara çörək, sirkə yeyib beləcə,
Quru yerdə yatardılar hər gecə.
O qızların ürəyində gül açan,
Arzuların bağlı olardı xəzan.
Lakin... çirkin qızı hər axşam
Yaşıl bağda edərdi naz və xürram.
Geyinərdi ipək, zəri elbəsə
Sərf edərdi vaxtın bəzəge, süsə,
Fəllahları o bir heyvan sanardı,
Gözəlleri qısqanardı, yanardı.
Eşitmışdı kahinlərdən o...
Onun üçün tutub bu yer, göy qərar,
O güləndə açar bağda çıçəklər,
Onun üçün sular cərəyan edər.

Firon, onun ulu babası hələ
Qəzəb etsə düşər yerə zəlzələ.

O günəşdən ayrı bir yermiş, bir alovdu,
Ona baxan olar həmən gözü kor.
Misir onundur, Həbəşistan onundur,
Çaylar, bağlar, meşə, bostan onundur.

Necə min il keçmiş o gündən bəri,
Qaralmışdır zəmanənin dəftəri.
Dəyişmiş yatağını Nil çayı,
Quma batmış, Fironların sarayı.
Mumiyalı şahlar, yalnız qalmışlar,
Daş tabutda dərin xəyalə dalmışlar.

Şam çölündən bir gün günəş çıxanda,
Göy ərşəlim sərməst yatan zamanda,
Siçanlar tək, yavaş, səssiz, bixəbər
Ağ əsgərlər dərvazadan girdilər.
Qorxu düşdü nəntilərin içində,
Gedərməz oldu, o il bir kəs biçinə.
Yandı şəhər, qəsəbələr alındı,
Viranələr üstə namaz qılındı...
Xəncərləndi bir çox qızlar, qadınlar,
Xalqın palçıq evi oldu tarimər,
Uşaqları diri quma gümdüler,
Qoymadılar nəfəs çekən bir nəfər.
Qəsrəldən, Fironlardan yadigar,
Yaşıl bağlar, uca mərmər sarayılar,
İpəklərlə bəzənilmiş otaqlar,
Aynadar, gövhər nişan dodaqlar.
Odlanaraq viran oldu, talandı,
Yerlərində qara torpaq qalandı.
Qan dəryası oldu Nilin suları...
Qanlı sular axdı dəryaya sarı.
Ayaqlandı bostanlıqlar, bağçalar,

Məzirələr oldu bütün tarimar.
Bir sənəlik əkinçinin əməyi
Heçə getdi, əldən çıxdı çörəyi.
Başqa dövrə ayaq basdı, o il Misir,
İslamlaşdı, xristian, yaşıł Misir,
Yerdən yeni feodallar göyərdi,
Xalqın artdı, yenə möhnəti, dərdi.
Parazitlər yenə xəlqə başı oldu!
Yenə haman kasa, həmən aş oldu!
Cariyələr bürclərdən atıldı,
Gözəl qızlar bazarlarda satıldı.
Lakin olma məyus, dayan bir fəla
Keçər bir gün, nə xan qalar, nə də...
Dəyişməzsə asimanın müdarı,
Dəyişərdi bu dünyanın qərarı.
Yaşıł Misir, Həbəştan, Zəngibar,
Zülmün qanlı pəncəsindən qurtular.
Nilin qızıl dalğaları nəhayət,
Edər sənin bostanını bir cənnət.
Açar pambıq, sünbüllənər buğdalar,
Ən nəhayət, torpaq fəllahə qalar.
Aşşın Nilin suyu, taxıl bol olsun!
İşıqlı gün, dama, bacaya dolsun...

ANƏMLƏ BƏRABƏR

Bu şeir İstanbul türkcəsilə yazılmışdır

Anəm bana söylərdi, qaranlıq gecələrdə,
Yıldızların altında, bir ahəngli dastan.
Hər yıldızı bir işvəli canan sanaraq mən,
Göylərdə bakardım gecə yıldızlara mən.

Bəzən də bana qaş-göz edən bir sarı koykəb,
Asimandan uzaq, hər gecə röyama girərdi.
Yarpaqların ahənginə benzər, suya benzər,
Titrək səs ilə, bir uzun əfsanə deyərdi.

Bəzən də üfüqlərdə yanardı sarı bir ay,
Anəm onun ənvarinə, həsrətlə baxardı.
Mən bal xəyalimlə, fəzalərdə gəzərkən
O sevgili yıldız da səmalərdən aşardı.

Ay nurini yarpaqlara səprər, dağdırakən,
Bağlarda, çayırlarda böcəklər öpüşərdi.
Dağlardan enib mavi sular ilə o dəmdə,
Müştəq və pərişan kimi, mehtab öpüşərdi.

Anəm bana söylərdi gecə ay işığında,
Həsrətlə baxışlarla, bir əfsaneyi saməd!
Ol dəm ki, işildadı su, ağlardı şəbahəng
Dinlərdik o ahəng şəbi samid də sakit.

Fikrətlərə məhzub, o halətlə qalardıq,
Anəmlə bərabər gecə mehtabə dalardıq.

EY QƏMƏR

Sən hər gecə, o qəmli meşələrin ardından,
Həkimanə baxışla, dünyalara baxırsan...
Lacivərd göylərdə, bir pəri tək uçarkən,
Nədən suya düşüb də dalğalarla axarsan?

Nədir sənin simanda, o kölgəli düşüncə?
Həyatında çökdiyin, möhnətlərin izimi?
Nə tikmişən gözlerin uzaq-uzaq yollara,
Görünürmü uzaqda, axıb gedən bir gəmi?

Nə bilirsən ey Qomər, sən yanarkən zülmətdə,
Hansı gəmi bu yaşıl sahillərə yanaşdı.
Sən çıxarkən pərdədən, yelkən açıb qəhrələ,
Sevgilimin gəmisi dənizlərdən də aşdı.

Yollar uzaq, karvan keçib yoldan bixəbər,
Mən piyada düşmüşəm, yollar üstə sayə tək...
Aç zülfün, at kəməndin, bir gecəlik ey Qəmər!
Ey “Mərsdabə” məni də o gümüşlü bürçə çək!..

KÖLGƏLƏNƏN QIZIL DAĞLAR

Kölgələnən qızıl dağlar görünür,
Yaşıl ipək pərdələrin ardından.
Kimin eşqi yenə məni çıxartmış
Daş ürəkli, nazlı yarın yadından?

Kölgələnən qızıl dağlar, boş qalın,
Sizdən uzaq diyara o gedibdir.
Başqasının əfsununa tutulmuş
Eşqin danıb, aşiqin tərk edibdir.

Qızıl dağlar kölgələnib sönsə də,
Su başında açan güllər solsa da.
Onun eşqi sönməyəcək könlündə,
Başqasının məşuqəsi olsa da.

Üfüqlərin nilufəri rəngində,
Yenə onun solmaz rəngi görünür.
Altunlaşmış sünbüllərin içində,
Sanki onun ətəkləri sürünür.

ANAM ÜÇÜN

Yelkən öpüşü tək quru yapraqın,
Sükutu titrətdi, durğun suları.
Çəmənlərdə ötən quşların səsi,
Oyatdı könlümdəki duyğuları.

Bir xəyal süzüldü, ağaçlıqlardan,
Sular üstə düşüb, kölgə tək soldu.
Keçən baharların rəngləri artıq
Ürəyimdə acı xatire oldu...

Keçmiş günlər pərdələndi, həyatım
Bir efsanə kimi, mənə göründü.
Məni sevən anamın, xəyalı, ah!
Bir şəbeh kimi, yol üstə süründü...

Sürün ey xəyal! Sen ey kölgə, sürün!
Tozlu yollarda, ay işığı tək!
Qal torpaq altında, ana, torpaq ol!
Torpağında yetişsin qan rəngli çiçək.

AYIN KÖLGƏSİ

Gümüş kölgə salıb qarlar üzkərə,
Asimanda bühlurlanan donuq ay,
Dünya susmuş, eştidilər meşədə,
Gecə vaxtı guruldayan axar çay.

Əfsunlamış ay dünyayı bu gecə
Yer, göy məbhut, onun səsin dinləyir,
Hər şey sakit, lakin mənim ürəyim,
Sakitlikdə bir saz kimi inləyir...

Əfsunlarsa ay aləmi, könlümü,
Ancaq onun baxışları əfsunlar!
Mən susmaram, dünya bütün susarsa,
Məşğul etməz məni məgər nazlı yar.

Gümüş kölgə salıb gecə məhtab,
Lacivərdi asimandan yerlərə...
Qarın ipək pərdəsində gizlənmiş,
Çayır, çəmən, düzənliklər, dağ, dərə.

GECƏLƏRİN NƏĞMƏSİ

Titrədir gecənin mərmuz əlləri
Atlas pərdələrin saçqlarını.
Oxşayır nəsimin ipək qanadı
Onun saçlarını, yanaqlarını.

Şəmin şölələri titrəkən suda,
Bir sönük xəyal tək işıqlar oynur.
O gözəl gəzəndə, bir an içində,
Əks edər aynada yaqtı bir nur!

Gecədir, işıqlar ərirkən suda
Minalı camda bir xəyal ərir.
Qırmızı şərab o mənə verçək,
Xatirə Hafızın bu sözü gəlir.

Bizim Ərğəvani meydən içməyin
Nə anlar ləzzətin, eşqin, həvəsin?
Mən şərab içərəm, çünki görmüşəm
Mey piyaləsində yarimin əksin!

ARZU

Zülmətin tozunu sehr əlilə,
Ürək aynasından rəf edə bilsəm!
Vəhşi göyerçin tək qanadlanaraq,
Uzaq üfüqlərə ah, gedə bilsəm!

Siyah dalğaların həlqələrində,
Qabarən bir köpük, çırpınan olsam,
Qürub pərdəsində solğun ulduz tək,
Göz yumar-açan vaxt, saralıb solsam...

Titrəşən kölgə tək, bircə görünsem,
Mavi pəncərənin büllur camında,
Bir parlıtı olsam, yarın gözündə,
Sönük bir nur olsam onun şamında!

Bir təbəssüm olsam dodaqlarında
Solğun yanaqların qızıl gül etsem!
Bir damla yaş kimi, axıb gözündən:
Atlas etəyində əriyib getsem...

QRİZANTIM GÜLLƏRİ

Açılmışdı qrizantim gülləri
Xəzan olmuş bağçamızda bir səhər.
İlk baharın qızıl saçlı günündən
Qalmamışdı üfüqlərdə bir əsər.
Quşlar bizim yurdun tərkin qıllarkən,
Boş bağlarda könül dərdə dolarkən.

Uzaq eldən gələn gözəl bir pəri,
Qapımızı açıb bize göründü.
O, ağ ipək geyimli məni görcək
Ay işığı sandım, mənə süründü.
O Naxçıvan bağlarında açılan
Bir gül idi, onun adı Zərifşan.

Bəzəmişdi o gün, qara telinə,
Al ipəkdən bağlamışdı bir çiçək.
Dedim: – Zəri, dəyişmişən bu günlər,
Bu nə bəzək, nə xəbərdir, de görək?
Dedi sabah böyük bayram olacaq
Gəl, gül dərək, bağçalardan bir ətək.

Bayram tutaq, qızlar gəlsin oynayaq,
Şam yandıraq, çoxlu gümüş şamanda.
Deyib gülək, güsün qəmli könlümüz,
Bir həqiqi bayram görsün cahan da.
Əger quru yarpaq yero ələnib
Bax, bağçada qrizantim gullənib!

O zamandan keçmiş uzun sənələr,
Bahar olub, sonra yarpaq ələnib.
Unutmaram sevincini o qızın:
Görsem bağda qrizantim gullənib.

ÇÖL ÇİÇƏYİ

Bir keçən buludun, göz yaşlarını,
Qana-qana içib, açılan çiçək.
Bu quru çöllərdə, açıldın heyhat,
Sənə kimlər artıq nəzər edəcək?
Söylə içirib gel vahədən kənar,
Açan bir gül ilə olarmı bahar?

Yaxıcı qumların bir bucağında
Bəslərsə də xilqət, ateşin bir gül.
Söylə, nədən dəhrin gülüstənində
Tuş olmadı sənə bir dəli bülbül,
Umma asimandan mərhəmet, gülüm,
Sənə göz dikmişdir, bir qara ölüm.

Nə çəmənlərdə və nə də bağlarda
Gözəllər üçün bir açılan gulsən.
Nə də bulaqların zümrümsilə,
Zavallı qönçəcik gülmək bilirsən.
Varsa da qan rəngi yanaqlarında
Acı təbossüm vardır dodaqlarında.

Söylə nədir dərdin, biyaban gülü?
Nədən qumlar içrə sən kök salıbsan?
Düşündürür məni qızıl yarpağın
Yoxsamı eşqidən yadigarmışan?
Yoxsa Leylanın sən, qanın içərek
Qumlarda açdın sən, ey gözəl çiçək!

MEŞƏLƏRİN QOYNUNDA

Yoldan iraq bir yerdə, meşələrin qoynunda,
Su başında qurulmuş, səhər atlas çadırlar.
Çadırların içində, gözel üzü kənizlər,
Min cür işrət əsbabı, əmir üçün hazırlar.

Çadırlara döşənmiş zər baft, ipək xalçalar,
Xalçalara səpilmis qızıl gülər yarpağı.
Gün doğmada, əmir də, bir gül üzü dilbərlə,
Bağçalar içərə gəzinir, bir yuxarı, aşağı.

Quşlar tek-tek uçurlar, ağacların ardından,
Su səsilə bərabər, qızlar səsi yüksəlir...
Ahəngdar bir hava, yavaş-yavaş titrəkən:
Əmir başqa bir qızı, çəmənlərdə rast gelir!

Ərəvəni bir qəmgin, gözəl bir pəri,
Uzun kiprikler altı, süzür yoldan geləni.
Sanki qoca əmire, sorur bayığın nəzerlə,
"Yanındaki gözəli, çox sevirsən, ya məni?"

Əmir gülür... Yanında duran gəlin qızarıb,
Qanlı ala gözlərlə rəqibəsin süzdürür.
Min gözələ bənd olan, sərsem ərəb əmiri
Bir gözəli dutmadan, bir ahuyi ürküdüür!

Yaşıl örtü meşələr, qızillaşır günəşlə,
Su başları qızlarla, çıçəklənir, güllənir.
Saz nəgməsi ucalır – bir cariə oxuyur,
Onun əks sədası, dağlar içərə səslənir.

Bir qız çıxır pərdədən, yarı çıplaq, zöhrə tək!
Uzun, siyah saçları, helqələnmiş, burulmuş,
O bir gözəl rəqqasə, bir racənin qızıdır,
Əmir ona vurğunkən, o "özge"yə vurulmuş!

Saz nəgməsi incəlir, qaval səsi oxşayır,
Gözəllerin könlündə, yatan dərin sevgini.
Piyalelər mey ilə dolub, sonra boşalar,
Saqi şərab verirkən: – Satır "əmir" dinini.

Saqi on dörd yaşında, bir afətdir Ərəbdə,
Şairlərin şeridir, eşqlərin röyası.
Danışarken sanarsan, onun şirin səsidir,
Gecə bağlar içində, eşidilən su səsi.

Yaşıllanan meşələr, pərdələnin, axşamdır,
Qızlar səraperdədə, "əmir" bağda tek qalmış.
Quşlar uçmuş bağlardan, sular düşmüş axmaqdan,
Piyalelər qırılıb, sürahiler boşalmış...

Pərdələnin meşələr, pərdələndi xeymələr...
Əmir atlas çadırda, sərməst dalmış uyğuya.
Cariələr hər nəgi, bir qəlemin qoynunda,
Gecə olmuş... ulduzlar tökülmüşlər də suya.

YARIN ƏTƏKLƏRİ

Düşünceli könlüm, yatmaz, dirlərdi,
Gecələrin dərinləşən səslerin...
Ağırlaşan nəzərlərim görərdi...
Suda ayın gümüşlənən əfsərin.

Yarpaqların xışltısın andıran,
Inək səsi duyulardı çəməndə...
Yabanı gül ətri yolub sarardı...
Kükür yarım kənarıma gələndə.

Necə bir əl gecə şamı söndürür,
Ta görməsin kimsə eşqin pərdəsin.
Gecə dağda söndürərdi Mehtabı,
Susdurardı bağda nəsimin səsin.

Lakin, bu gün o səsləri tuyaram,
Yazın sərin nəfəsindən gecələr...
Yenə hər şəb xəyalının yolunda
Yarın ipək ətəkləri sürüner...

ƏYİL SULAR ÜSTƏ!

Əyil sular üstə, tökülsün kölgən,
Oxşasın kölgəni çeşmənin eli.
Qoy desinlər quşlar: – gulləndi bağça,
O sarişin gözəl bağa gəleli.

Əyil həlqələnsin suda işığın,
Ərisin sularda yaqtu rəngin.
Qoy sənin şövqün, sənin şəfəqin:
Külli izlər açın bulaqda dərin.

Gəl sönən qürubun kəhrəba rəngi,
Boyasın həyatın ağ pərdəsini.
Qoy dirləsin könlüm, qəmli axşamda
Bağlarda xəzanın son nəgməsini...

Əsatirin gözəl məbudəsi tek,
Öz eşqinlə yandır, macəra könlümü.
O, bayığın baxışla, ay türk gəlini,
Etmə pərişan bu yara könlümü...

O odlu baxışın məni süzürkən
Açılar ruhumda bir üfüq, onda
Eşqin səbahı kimi, gülür uzaqdan
Mavi pərdələrdə səher əngiz dünya.

Əyil sular üstə... axşam ulduzu!
Seyr et asimanın dərinliyini.
O mavi aləmin ehtizazında,
Qoy zülfün oxşasın sərinliyini.

OXUMA AYEYİ-YAS

Dəhridən etmə şikayət, oxuma ayeyi-yas,
Qoy nəsim dağdan əsib, həm meşə, həm bağ oxusun.
Bir gəraylı çağır! Ey türkədarın mərd balası!
Sənin ahəngin ilə həm dərə, həm dağ oxusun.
Qoy çəmənlilikdə salıb köç və çadır qursun oba,
Obanın qızları da eylesin, otraq oxusun.
Qoy yayılsın obaya, kəndlərə ahəngi-tərəb,
Sahirin mahniların belkə də üşşaq oxusun.
Burax əfsanəni, əsrin oxu aydın kitabın,
Qoy o dünyani güdən, ənfasü afaq oxusun!

OYANMİŞ

Tarixin əger dəftərin açsan, görəcəksən,
Hər baba və hər fəsli qızıl qanla boyanmış!
Bir neçə qızıl qübbəli məbed tikilirkən,
Xalqın evi uçmuş başına, xərməni yanmış.
İnsan ki, həyat fəlsəfəsin anlamaz oldu,
Dünyada, o əfsanəyə, əfsunə inanmış.
Şəhanə saraylarda gecə toy tutulanda,
Bir çox qapılar qəmlə və matəmlə qapanmış.
Gördünmü, sürü içrə gedən qurdu? Amandır!
Bax, quyrığuna, gözlərinə, sanma çobanmış,
Əsrin o qarı dayəsinə söylə ki, bir de!
Artıq demə laylay ki, yatan ellər oyanmış.

DALĞALAR QABARMIŞ

Xatirət dəftərindən

Dalğalar qabarmış, açılmış güller,
Sübhün havasında, su pərdəsində.
Duyular fəraqın qəmli ahəngi,
Ağır-ağır uçan quşlar səsində...

Çamlıqlardan əsən iliq nəsimin
İpek qanadları oxşayır məni.
Onun saf nəfesi engin dənizdə,
Suları qabardıb, açır yelkəni.

Üfiqlərdən doğan qızıl günəşin,
Zümrüt sularda ərir kölgəsi,
Gəmi uzaqlaşır, uzaqlaşdıqca...
Sədəfli sahilin kəsilir səsi...

Sədəfli sahillər, yaşıł ormanlar,
Sahildə tək qalan sarişın nigar.
Sular ayırsa da məni sizlərdən,
Min xatirə məni sizlərə bağlar.

Dalğalar qabarmış, sular köpürmüş,
Qırılmış yelkənin ipək qanadı!
Quşlarla bərabər mavi şərqidən,
Gəlirik sənə, ey gülənən batı!

Ey gülənən batı! Saralır rəngin!
Gümüş sahillərin gəlir nəzərə...
Səndən doğan ayın ilk işıqları,
Damla-damlı düşür, sular üzərə...

Sular çəkilmişlər, dəniz quşları,
Qumlarda qalan öz ruzusun arar,
Sular çəkilmişsə, kainat susmuş,
Könüldə hesrətlər olurlar bidar...

İŞÇİ

İsti gündə bugda əkdin,
Yoldan keçən karvanlara
Satdır firovun...
Sal daşlardan ehram tikdin,
Bu dünyadan köçər ikən,
Süd gölündə yatsın firovun.
Təxt qayırdın sultanlara,
Olsun bir gün:
Qızın kəniz, oğlun qulam.
Gümüş, altun qəndillərlə,
Məbədləri işıqlatdın.
“On fərmani” – Tanrı sözün,
Yazsın xaxam...
Zəncir, zindan qayırdın ki,
Yoldaşların zəncirlənsin.
Bağ becərtdin, üzümünü,
Səhər, axşam xanlar yesin!
Ağlamadın!
Yalan sözə inanasan!
Xəncər, qılınc qayırdın ki,
Meydanlarda tökülsün qan.
Kəhriz qazdın ərbab üçün,
Bostanlığım susuz qalsın.
Başmaq tikdin xanımlara,
Özün gəzdirin ayaqyalın.

Köçüb getdin Çalusə ki,
Toxuyasan güllü ipək.
Toy-düyündə şah qızına,
Melikeyə olsun bəzək.
Qara yerin göbəyindən,
Fışqıranda qara altun,
Sən çalışdın gecə-gündüz,
Yəhudilər yandırıslar,

Ərəblərin yurd-yuvasın.
Qoymadılar, dərs oxuyub,
Aydınlaşış anlayasan.
Aç gözünü, qardaş, bir bax!
Kələk qurub yolda düşman!
Nə vaxtadək səni qardaş,
Əfsanələr yuxuladacaq?
Dur ayağa!
Qoyma, çöldən əsən yellə
Sönsün ocaq!

YOL VER KEÇİM

Tökülsün suların üzünə,
Ağaclardan qopan yarpaqlar,
Qoy bağçanın, bağın xirməni,
Sovrulsun və olsun tarimar...

Bahar yaşıllığı, bu soyuq,
Qara torpaqlara nə gərək,
Bu çöllərdə bitən tikanlar?
Bəslərmi bağrında gül-çiçək?

İç, dəhrin zəhərli meyindən,
Yansın ciyərlərin, dodağın!
Ölümün həvəskarlı əli qoy,
Qırsın ömrün yaşıl budağın.

Qoy quşlar uçsunlar... Səsləmə!
Mərmuz ölkələrə gedəni...
Yol ver keçim, gözəl!.. Axşamdır,
Axşamdır... saxlama sən məni...

SON GECƏ

Ay işığı öpür suları... Sular,
Soyuq bir gülüşlə uzaqlaşırlar.
Gecenin sükutun yırtan nəgmələr,
Dağları ağladan, daşqın dərələr,
Çağırır fənaya uğrayanları...
Hürkündür quşları, çalayanları...
Öz sevgilisindən ayrı düşən bir
Bayquş ağaçlıqlarda fəryad edir...
Çinarlardan qopan quru budaqlar,
Qumlarda çağlayan, duru bulaqlar,
Titrədir zülmətin dalğalarını,
Açıq həyatın bütün əsrarını...

Sükuta alışqan, məhzun könlüm,
Sərməst, dinlərkən sərt baxışlı ölüm,
Qara dumanlara bürünən qul tek,
Uzadır mənə bir zəherli çiçək!..

İçirdir şükran ilə dolu cam,
Necə ki, içmişdi zavallı anam...
Gecə yarısıdır, çıraqım sönür,
Başım ağrıyrı, ürəyim döyünr.

Göy və yer başına dönür... dönür mən,
Hələ kainatın səsin dinlərkən:
Baxıram uzaqdan gələn bir qızı,
Üfüqlərə sarı axan yıldıza...

ŞERİN DİLİ

Qızıl, gümüş, ipək xalça, daş ayna,
Bir tacirə yetər, onu şad edər.
Bir rahibdən sual etsən, cənnətdən
Verər sənə gözəl-gözəl xəbərlər!..
O, şübhəsiz, öz sözüne inanmaz,
Bu dünyanın gözəlliyyin dananmaz.

O, həqiqi şairikən, şairi,
Deli sanar, şərə nəzər eləməz.
Eşitməzsə sağər dünya nəgməsin,
Kor da onun gözəlliyyin biləməz.
Başqa bir göz, başqa duyğu gərək ta,
Gözəlliyyin rəngi ola Hüveyda...

Bir siyasi nəzər qılmaz, gecəylən,
Olurkən ay meşələrdə nümayan,
Ay işığı, günəş aydınlatmaz heç,
Onun tutqun göylərini heç zaman,
Filosoflar şəri ilham sayarlar,
Həqiqətin nəgməsini duyarlar!

Lakin şerin ilahəsi bir qadın,
Bəyəndiyi ancaq məxmər, ipəkdir,
Ona almaz, qızıl küpə, al örpek,
Bir də dəli bir sevdaşı gərəkdir!

Şer yalnız odlananlar üçündür,
Şerin dili atəşindir, dərindir...

YURDUMUZ

Səhər oldu, gün hər yerə yayılır,
Qurdalar, quşlar əkinlərdə ayılır.
Kölge düşür pərde-pərde yollara,
Axar suda, daşlar, qumlar sayılır.

Yapraq-yapraq gəzir qızıl işıqlar,
Al işıqlar – quşlar uçur biqərar,
Hər işiqda ovuc-ovuc ulduzlar,
Hər işiqda dərin, gizli bir sərr var.

Çiraq kimİ ləfələrdir odlanan,
Lələlərin üzərində qızıl qan.
Yer üzünün cənnətidir yurdumuz,
Unut göyü, bızım yerdə gəl dolan.

MÜNDƏRİCAT

Ön söz	4
Söylə Tanrı	15
Atlıların	16
Yurd mahnısı	17
Sehəndə sari	18
Arazın suyu	19
Məndən salam deyin gözəl Təbrizə!	20
Sürgün	21
Məktəb xatirələri	24
Gülmə	28
Gecə keçmiş yaridan	29
Son söz	30
Yoldan kənar	31
Kənd mahnıları	32
Nərgiz	33
Sevgilim	37
Payızın ilk günləri	39
Qafqaz yollarında	40
1945-ci ildə	41
Bir toxusu qızı	42
Başqın	43
Axşam çağdırı	44
Zamanın sırrı	45
Sazaq esdi	47
Xəzanlar	48
Arzu	50
Həyatdır axar çeşmə	51
Azərbaycanın gənc yazılışı Namurad Fridun İbrahimiyə	53
Qorxma!	55
Qovala düşmanları!	56
Vətənin matəmində	57
Qanlı payız	59
Şair Şəhriyara	60
Heyatın yükü ağırdır, ağır	61
Üğuldayırl dəli yellər	63
Şair Süleyman Rüstəmə	64
Otur evdə	66
Sevgidi	68
Gül dəmeti	69

Payız	70
Qiş	71
Yaz	72
Yay	73
Çini fincan	74
Cığatı	75
Yurd mahnısı	77
Tərəhhata inanma!	79
Nə anladıq?	80
Gözəl	81
Qar yağıb üstümə	82
İnqilab	83
Bağdagül	85
Batbat yeyən uşaqlar	86
Qurbanlıq	87
Qaraçilar	88
Şerin səsi	90
Kimlədir?	91
Gecəniñ səsi	92
Səhənd dağı	93
Axşam kölgeləri	94
Bir Qulamin günahı	95
Mahnılar	97
Park	102
Şirazlı Şair Xoca Hafız	104
Yəzidin Sarayı	107
Mürşid	109
Demirlinin ətəyində	111
Oyan, ey sevgilim!	112
Muganda quraqlıq	113
Maksim Qorkiye	116
Bizim məhle	117
Bayatılar	118
Keçən günlər	122
Bir əreb sarayıdır	123
Kəndimizdə olub keçənler	125
Keçən xatirələr	128
Kəndimizdən qovulanlar	131
Yolçu	135
Kimlər sevinir	138
Nədən	141
Bir al günəş doğdu səhər	142

“Sazımın sözü” şairinə	144
Son söz, son saz	149
Zənci	150
Həyatda ümid	153
Tehranın yay gecələrində	154
Yağmasan da gurulda	155
Kabus	157
Suda işıqlar	158
Poema	159
Nil çayı mənzuməsindən parçalar	164
Anəmlə berabər	167
Ey Qəmər	168
Kölgələnən qızıl dağlar	169
Anam üçün	170
Ayın kölgəsi	171
Gecələrin nəğməsi	172
Arzu	173
Qrizantüm gülləri	174
Çölçiçəyi	175
Meşələrin qoynunda	176
Yarın etekleri	178
Öyil sular üstə!	179
Oxuma ayeyi-yas	180
Oyanmış	181
Dalğalar qabarmış	182
İşçi	183
Yol ver keçim	285
Son geçə	286
Şerin dili	287
Yurdumuz	288

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Emil Məmmədov*
Korrektor: *Ceyran Abbasova*

Yıqılmağa verilmişdir 02.08.2004. Çapa imzalanmışdır 13.02.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 12. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 22.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.